

1716_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1716 İqtisadiyyatın hüquqi tənzimlənməsi**

1 İşsizliyin strukturu onun səbəblərinə görə aşağıdakı işçi qüvvəsi kateqoriyası yoxdur?

- ☐ əmək bazarına ilk dəfə gələnlər
- ☐ könüllü olaraq işi tərk edənlər
- ☒ yaşa görə xüsusi qruplar
- ☐ işdən azad olunma nəticəsində işini itirənlər
- ☐ fasilədən sonra əmək bazarına gələnlər

2 Tsiklik işsizlik nə zaman baş verir?

- ☐ istehlak durğunluğu zamanı
- ☐ struktur durğunluğu zamanı
- ☐ iqtisadi böhran zamanı
- ☐ ifrat istehsal zamanı
- ☒ istehsal durğunluğu zamanı

3 əmtəələrə və xidmətlərə olan məcmu tələb azaldıqda nə baş verir?

- ☐ məşğulluq və işsizlik bir-birinə bərabər olur
- ☐ məşğulluq stabil qalır, işsizlik artır
- ☒ məşğulluq ixtisara salınır, işsizlik artır
- ☐ məşğulluq artır, işsizlik azalır
- ☐ məşğulluq ixtisara salınır, işsizlik stabil qalır

4 Tsiklik işsizlik adlandırılır?

- ☐ tarazlı işsizliyi
- ☐ işsizlik mütənasibliyi
- ☒ tələb defisitliyi işsizliyi
- ☐ təklif defisitliyi işsizliyi
- ☐ paritet işsizliyi

5 Friksion və struktur işsizlik müəyyən edir?

- ☐ işsizliyin tarazlı səviyyəsini
- ☐ işsizliyin sosial səviyyəsini
- ☐ işsizliyin süni səviyyəsini
- ☒ işsizliyin təbii səviyyəsini
- ☐ işsizliyin normal səviyyəsini

6 Friksion işsizlik aşağıdakılardan hansı hesab edilir?

- ☐ müvəqqəti
- ☐ mövsümi
- ☐ məcburi
- ☒ könüllü
- ☐ daimi

7 İşsizlər məşğul olanlarla birlikdə təşkil edirlər?

- ☐ ölkənin rəqabətliliyini
- ☐ ölkənin məşğul əhalisini
- ☒ ölkənin işçi qüvvəsini
- ☐ ölkənin orta təbəqəsini

- ☐ ölkənin insan resursunu

8 İş axtaran, müəyyən dövrdən sonra işlə təmin olunan, bu və ya digər səbəbdən iş yerini itirən insanlar qrupu hesab edilir?

- ☐ təbii işsizlik
☐ süni işsizlik
☐ struktur işsizlik
☒ friksion işsizlik
☐ tsiklik işsizlik

9 Friksion işsizlik zəruri və müəyyən mənada.....?

- ☐ stimullaşdırıcı işsizlikdir
☒ arzu olunan işsizlikdir
☐ təbii işsizlikdir
☐ təhlükəli işsizlikdir
☐ struktur işsizlikdir

10 əmək bazarında yeni ixtisasa tələb artıran işsizlik hansıdır?

- ☐ təbii işsizlik
☐ süni işsizlik
☒ struktur işsizlik
☐ friksion işsizlik
☐ tsiklik işsizlik

11 İşsizliyin təbii səviyyəsi iş qüvvəsinin..... ifadə edir?

- ☐ ölkənin rəqabətliliyini
☐ ölkənin məşğul əhalisini
☒ tam məşğulluq səviyyəsini
☐ ölkənin orta təbəqəsini
☐ ölkənin insan resursunu

12 İşsizlik hesab edilir?

- ☐ tarixi-iqtisadi problem
☐ psixoloji-iqtisadi problem
☒ sosial-iqtisadi problem
☐ sosial-mədəni problem
☐ siyasi-iqtisadi problem

13 İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən 1% çox olması..... səbəb olur?

- ☐ [yeni cavab]ÜMM-un 5.5% azalmasına
☒ ÜMM-un 2.5% azalmasına
☐ ÜMM-un 1.5% azalmasına
☐ ÜMM-un 3.5% azalmasına
☐ ÜMM-un 4.5% azalmasına

14 Aşağıdakılardan hansı işsizliyin sosial nəticəsi deyil?

- ☐ cəmiyyətdə cinayətkarlıq və narkomaniya artır
☒ əhalinin həyat səviyyəsində müsbət dəyişiklik baş verir
☐ işçi ixtisaslarını və əmək vərdişlərini itirir
☐ əhalinin real gəlirləri və həyat səviyyəsi aşağı düşür
☐ psixoloji gərginlik artır

15 Aşağıdakılardan hansı işsizliyin sosial nəticəsidir?

- ☐ işçi ixtisası artır və əmək vərdisləri yüksəlir
- ☐ cəmiyyətdə iqtisadi böhran yaranır
- ☐ iqtisadi artım tempi yüksəlir
- ☐ əhalinin həyat səviyyəsində müsbət dəyişiklik baş verir
- ☒ əhalinin real gəlirləri və həyat səviyyəsi aşağı düşür

16 Muzdlu əməyin ixracı və idxalından ibarət olan proses necə adlanır?

- ☐ “beyin” axını
- ☐ fəhlələrin ixracı və idxalı
- ☒ işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- ☐ ixtisaslı mütəxəssislərin ixracı və idxalı
- ☐ intellektual mülkiyyətin ixracı

17 İqtisadi fəal əhalinin ölkənin hüdudlarından kənara axını adlanır?

- ☐ yerli miqrasiya
- ☐ daxili miqrasiya
- ☐ iqtisadi inteqrasiya
- ☒ xarici miqrasiya
- ☐ qloballaşma

18 İstiqamətinə görə işçi qüvvəsinin miqrasiyasının aşağıdakı forması yoxdur?

- ☐ inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya
- ☐ yüksək ixtisaslı işçi qüvvəsinin sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə
- ☐ inkişaf etməkdə olan ölkələr arasında miqrasiya
- ☐ sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya
- ☒ üçüncü dünya ölkələrindən sənayecə inkişaf etmiş ölkələrə miqrasiya

19 Müddətinə görə işçi qüvvəsinin miqrasiyasının aşağıdakı forması yoxdu?

- ☐ gündəlik (öz ölkəsində yerləşən yaşayış məntəqəsindən digər ölkədə yerləşən iş yerinə gündəlik
- ☐ mövsümi (gəlir əldə etmək üçün hər il edilən səfərlər)
- ☐ müddətli (bir qayda olaraq qitədaxili)
- ☐ birdəfəlik (bir qayda olaraq qitələrarası)
- ☒ daimi (bir qayda olaraq qitələrarası)

20 əmək miqrasiyasının yaranması əsasən aşağıdakılardan hansı ilə əlaqədar olmuşdur?

- ☐ qloballaşmanın təsiri ilə
- ☐ dünya əhalisinin sayının artması ilə
- ☐ insanların istəyi ilə
- ☐ beynəlxalq əmək bölgüsü ilə
- ☒ ölkələrin qarşılıqlı asılılığı və onların iqtisadi inkişaflarında olan qeyri-bərabərliklə

21 İşçi qüvvəsinin miqrasiyasına təsir göstərən amillərin təsnifatı hansılardır?

- ☐ global ixtisaslaşma
- ☒ iqtisadi və qeyri-iqtisadi
- ☐ sosial mədəni
- ☐ siyasi və iqtisadi
- ☐ tarixi məntiqi

22 İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyinə təsir göstərmir?

- ☐ beynəlxalq informasiya sisteminin genişlənməsi

- ☐ dünya ölkələrinin qarşılıqlı asılılığının artması
- ☐ elmi-texniki tərəqqinin inkişafı
- ☒ yeni dövlətlərin yaranması problemləri
- ☐ iqtisadiyyatın struktur yenidənqurulması

23 Beynəlxalq əmək Təşkilatı nə vaxt yaradılmışdır?

- ☐ 1943-cü ildə
- ☐ 1800-cü ildə
- ☐ 1937-ci ildə
- ☐ 2007-ci ildə
- ☒ 1919-cu ildə

24 Beynəlxalq əmək Təşkilatının təsnifatına görə müasir beynəlxalq miqrasiyanın aşağıdakı tipi yoxdur?

- ☐ qaçqınlar
- ☐ daimi yaşayış yerini dəyişən köçkünlər
- ☐ müqavilə üzrə işləyənlər
- ☐ qeyri-leqal immiqrantlar
- ☒ daimi yaşayış yeri olan şəxslər

25 Beynəlxalq əmək Təşkilatı hal-hazırda hesab edilir?

- ☐ OPEK-in ixtisaslaşmış təşkilatı
- ☐ GUAM-ın ixtisaslaşmış təşkilatı
- ☐ NATO-nun ixtisaslaşmış təşkilatı
- ☐ ATƏT-in ixtisaslaşmış təşkilatı
- ☒ BMT-nin ixtisaslaşmış təşkilatı

26 Beynəlxalq əmək Təşkilatı nə vaxt BMT-nin ixtisaslaşmış təşkilatı statusunu alıb?

- ☐ 1986-cı ildə
- ☐ 1956-cı ildə
- ☐ 1966-cı ildə
- ☐ 1936-cı ildə
- ☒ 1946-cı ildə

27 Beynəlxalq əmək Təşkilatının təsnifatına görə müasir beynəlxalq miqrasiyanın əsas neçə tipi var?

- ☐ 3
- ☐ 2
- ☐ 6
- ☒ 5
- ☐ 7

28 əmək gəlirlərinə aiddir?

- ☐ sahibkarlıq əldə olunmuş gəlir
- ☐ kommersiya fəaliyyətindən əldə olunmuş gəlir
- ☒ fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlər
- ☐ mülkiyyətdən əldə olunmuş gəlir
- ☐ şəxsi yardımçı təsərrüfatlarda istehsal olunmuş məhsulun satışından əldə olunmuş gəlir

29 əməksiz gəlirlər bölünür?

- ☐ müvəqqəti gəlirlər və daimi gəlirlər
- ☐ əmək gəlirləri və əməksiz gəlirlər
- ☒ leqal və qeyri leqal gəlirlərə
- ☐ mövsümi gəlirlər və dinamik gəlirlər

- ☐ dövlət gəlirləri və vətəndaş gəlirləri

30 Bazar iqtisadiyyatı şəraitində gəlirlər aşağıdakı kimi təsnifləşdirilir?

- ☒ əmək gəlirləri və əməksiz gəlirlər
☐ mövsümi gəlirlər və dinamik gəlirlər
☐ dövlət gəlirləri və vətəndaş gəlirləri
☐ müvəqqəti gəlirlər və daimi gəlirlər
☐ legal gəlirlər və kriminal gəlirlər

31 Real gəlirlər xarakterizə edir?

- ☐ əhalinin xidmət istehlakı qabiliyyətini
☐ əhalinin yaradıcılıq qabiliyyətini
☐ əhalinin əmanət yığımı qabiliyyətini
☐ əhalinin ərzaq məhsullarının alıcılıq qabiliyyətini
☒ əhalinin alıcılıq qabiliyyətini

32 əhalinin şəxsi istehlakına və yığımına sərf olunan gəlirlər, yəni sərəncamda qalan gəlirlər ümumi gəlirlərdən nə qədər az olur?

- ☐ minimum pensiyanın miqdarı qədər az olur
☐ yaşayış minimumunun miqdarı qədər az olur
☐ minimum əmək haqqının miqdarı qədər az olur
☐ ehtiyac meyarının miqdarı qədər az olur
☒ vergi və məcburi ödəmələrin miqdarı qədər az olur

33 Sərəncamda qalan gəlirlər nəyi xarakterizə edir?

- ☐ əhalinin şəxsi istehlakına sərf olunan gəlirləri
☐ əhalinin ərzaq almağa sərf olunan gəlirləri
☒ əhalinin şəxsi istehlakına və yığımına sərf olunan gəlirlər
☐ əhalinin təkrar istehsalına sərf olunan gəlirlər
☐ əhalinin şəxsi yığımına sərf olunan gəlirləri

34 Nominal gəlirlər dedikdə nəzərdə tutulur?

- ☐ müəyyən dövr ərzində natura formasında əldə edilən gəlirlər
☐ müəyyən dövr ərzində əldə edilən sosial müavinət gəlirləri
☐ müəyyən dövr ərzində əldə edilən pensiya gəlirləri
☐ müəyyən dövr ərzində natura və pul formasında əldə edilən gəlirlər
☒ müəyyən dövr ərzində pul formasında əldə edilən gəlirlər

35 əhalinin rifah halının əsas göstəricisi sayılan məcmu gəlirlər hesab edilir?

- ☒ pul və natural gəlirlər
☐ amortizasiya gəliri
☐ müavinətlər
☐ sahibkar gəliri
☐ əmək haqları

36 Azərbaycan Respublikasında 2006-2015-ci illəri əhatə edən məşğulluq strategiyasının əsas məqsədi nədir?

- ☐ əməyin məhsuldarlığının artırılmasını təmin etmək
☐ təhsil sistemi ilə istehsalat arasında əlaqənin formalaşdırılması
☐ əhalinin miqrasiyasını məhdudlaşdırmaq
☒ əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etmək
☐ işləyənlərin hazırlıq səviyyəsinin yüksəldilməsi

37 Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əsaslanır?

- ☐ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (1995-2000-ci illər)"
- ☐ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2008-2015-ci illər)"
- ☐ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2007-2012-ci illər)"
- ☒ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)"
- ☐ "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2000-2004-cü illər)"

38 Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əhatə edir?

- ☐ 2003-2011-ci illəri
- ☒ 2006-2015-ci illəri
- ☐ 2009-2012-ci illəri
- ☐ 2000-2008-ci illəri
- ☐ 2004-2017-ci illəri

39 Məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir?

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Məşğulluq haqqında qanunu

40 Aşağıdakılardan hansı əmək bazarının fəaliyyətinin tənzimlənməsi baxımından hüquq mənbəyi sayılır?

- ☐ Minimum əmək haqqı səviyyəsinin müəyyənəşdirilməsi haqqında prezident fərmanı
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanun
- ☐ Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- ☒ Əməyin təhlükəsizliyi haqqında Nazirlər Kabinetinin fərmanı

41 İşçi qüvvəsinin miqrasiyasının iqtisadi amillərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ milli əmək bazarının vəziyyəti
- ☒ siyasi-hüquqi, qaçqın axınları, dini, etnik, ailəvi problemlər
- ☐ əmək resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki
- ☐ ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları
- ☐ ölkələrin iqtisadi inkişaf səviyyələrinin, əməyin ödəniş səviyyəsinin fərqliliyi

42 Miqrantların ixtisas səviyyəsinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır?

- ☐ orta ixtisas təhsilli işçi qüvvəsi
- ☐ uzun və qısa müddətli təcrübəyə malik işçi qüvvəsi
- ☒ yüksək və aşağı ixtisaslı işçi qüvvəsi
- ☐ ali və orta təhsill işçi qüvvəsi
- ☐ peşəkar və qeyri-peşəkar işçi qüvvəsi

43 ərazi əhatəsinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır?

- ☒ qitələrarası və qitədaxili
- ☐ ölkələrarası və ölkədaxili
- ☐ iqtisadi birlik daxili
- ☐ regionlararası və regiondaxili
- ☐ dövlətlərarası və dövlətdaxili

44 İşçi qüvvəsinin beynəlxalq miqrasiyası..... ibarətdir?

- ☐ “beyin” axınından
- ☐ ixtisaslı mütəxəssislərin ixracı və idxalından
- ☒ muzzdlu əməyin ixracı və idxalından
- ☐ fəhlələrin ixracı və idxalından
- ☐ intellektual mülkiyyətin ixracı və idxalından

45 İşsiz vətəndaşların işlə təmin olunmaq üçün əsasən müraciət etməli olduqları dövlət orqanı hansıdır?

- ☐ dövlət idarəetmə orqanları
- ☐ dövlət təhlükəsizlik orqanları
- ☐ dövlət sosial-müdafiə orqanları
- ☒ dövlət məşğulluq orqanları
- ☐ dövlət miqrasiya orqanları

46 Fillips əyrisinə görə işsizliyin hansı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənasiblik mövcuddur?

- ☐ işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsinə bərabərliyi şəraitində
- ☐ işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən çoxluğu şəraitində
- ☐ işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən paralelliyi şəraitində
- ☐ işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən üstünlüyü şəraitində
- ☒ işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində

47 Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə aşağıdakılardan hansı arasında tərs mütənasiblik mövcuddur?

- ☐ inflyasiya və məşğulluq səviyyələri
- ☒ inflyasiya və işsizlik səviyyələri
- ☐ inflyasiya və iqtisadi inkişaf səviyyələri
- ☐ inflyasiya və deflyasiya səviyyələri
- ☐ inflyasiya və iqtisadi artım səviyyələri

48 Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında..... mövcuddur

- ☒ tərs mütənasiblik
- ☐ bərabər mütənasiblik
- ☐ məntiqi mütənasiblik
- ☐ düz mütənasiblik
- ☐ doğru mütənasiblik

49 İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində qısamüddətli dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənasibliyi əks etdirir?

- ☐ Oyken əyrisi
- ☐ Marks əyrisi
- ☐ Marşal əyrisi
- ☐ Fridman əyrisi
- ☒ Fillips əyrisi

50 İşsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən 1% çox olması ÜMM-un 2.5% azalmasına səbəb olur hansı qanuna görə doğru hesab edilir

- ☐ rəqabət qanununa
- ☐ Herfindal qanununa
- ☒ Ouken qanununa
- ☐ Sey qanununa
- ☐ tələb qanununa

51 İşsizlik sosial problem olmaqla səbəb olur?

- ☐ insanların orta ömür müddətinin artmasına
- ☐ sosial-iqtisadi inkişafın təmin olunmasına
- ☐ cəmiyyətdə təbəqələşmənin aradan qaldırılmasına
- ☒ həyat tərzinin, yaşayış imkanlarının zəifləməsinə və çətinləşməsinə
- ☐ yoxsulluq həddinin azalmasına

52 Fillips əyrisinə görə işsizliyin faktiki səviyyəsinin onun təbii səviyyəsindən azlığı şəraitində hansı dövrdə inflyasiya və işsizlik səviyyələri arasında tərs mütənəsiblik mövcuddur?

- ☐ istənilən zaman ərzində
- ☐ uzunmüddətli dövrdə
- ☐ orta müddətli dövrdə
- ☒ qısamüddətli dövrdə
- ☐ ani dövrdə

53 İstehlak tələbinin tərkibində və istehsal texnologiyasında baş verən mühüm dəyişikliklər iş qüvvəsinin tərkibində də ümumi tələbi dəyişir və aşağıdakılardan hansının yaranmasına səbəb olur?

- ☐ friksion işsizliyin
- ☒ struktur işsizliyin
- ☐ süni işsizliyin
- ☐ tsiklik işsizliyin
- ☐ təbii işsizliyin

54 Hansı işsizlik əmək resurslarının səmərəli bölgüsü və eyni zamanda milli məhsulun real həcmnin artması kimi xarakterizə olunur?

- ☐ təbii işsizlik
- ☐ struktur işsizlik
- ☒ süni işsizlik
- ☐ tsiklik işsizlik
- ☐ friksion işsizlik

55 əmək məhsuldarlığı yüksək olduğu zaman aşağıdakılardan hansının səviyyəsi yüksək olur?

- ☐ iqtisadi integrasiya səviyyəsi
- ☐ rəqabətqabiliyyətlilik səviyyəsi
- ☐ real əmək haqqı səviyyəsi
- ☒ nominal əmək haqqı səviyyəsi
- ☐ alıcılıq qabiliyyətinin səviyyəsi

56 əmək Məcəlləsinə görə əmək haqqı illik dövr üçün hesablanan işçilərə verilməlidir

- ☒ ayda bir dəfədən az olmayan müddətdə
- ☐ rübdə iki dəfədən az olmayan müddətdə
- ☐ dekadada bir dəfədən az olmayan müddətdə
- ☐ gündə bir dəfədən az olmayan müddətdə
- ☐ həftədə bir dəfədən az olmayan müddətdə

57 əmək Məcəlləsinə görə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının hissəsi hansıdır?

- ☐ mükafat
- ☐ əlavə maaş
- ☐ əsas maaş
- ☒ tarif (vəzifə) maaşı
- ☐ motivasiya

58 Ödənilən əmək haqqı əsasən olur?

- ☐ peşəkarlığa görə
- ☒ vaxta və işə görə
- ☐ görülmə işə görə
- ☐ sərf olunan vaxta görə
- ☐ ixtisas səviyyəsinə görə

59 əmək haqqı və ya əmək haqqı dərəcəsi əməyin istifadəsi üçün ödənilən qiymətdir yanaşması kimə məxsusdur?

- ☐ D. Rikardoya
- ☐ A.Smitə
- ☐ M. Fridmana
- ☐ K. Marksa
- ☒ K. Makkonnell və S. Bryuya

60 əmək resursları dedikdə nəzərdə tutulur?.

- ☒ əmək qabiliyyətli yaşda olan əhali
- ☐ işlə məşğul olan əhali
- ☐ ali məktəblərdə təhsil alan əhali
- ☐ 16 yaşa qədər olqı əhali
- ☐ pensiya yaşında olan əhali

61 İstehsal resursları qrupuna hansı aid deyil?

- ☐ əmək resursları
- ☐ maddi resurslar
- ☐ maliyyə resursları
- ☐ təbii resurslar
- ☒ pul resursları

62 əhəlinin gəlirləri sahəsindəki fərqləri yaradan səbəblərə hansı aid deyil?

- ☐ bazarda hakimiyyətə malik olmaq
- ☐ insanların fiziki, estetik, peşəkarlıq və intellektual qabiliyyətlərinin fərqli olması
- ☐ təhsilin və ixtisas hazırlığının müxtəlif səviyyədə olması
- ☒ təkmil rəqabətin mövcud olması
- ☐ mülkiyyətin qeyri-bərabər bölgüsü

63 Dünya təcrübəsində ailə gəlirlərinin əsas mənbəyini hesab edilir?

- ☐ kommersiya fəaliyyətindən əldə olunmuş gəlir
- ☐ fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlər
- ☐ sahibkarlıq əldə olunmuş gəlir
- ☐ mülkiyyətdən əldə olunmuş gəlir
- ☒ əmək haqqı gəlirləri

64 əhali gəlirləri dedikdə nəzərdə tutulur?

- ☐ tələbələrə təqaüdləri
- ☐ əhəlinin yalnız nominal gəlirləri
- ☒ müəyyən vaxt ərzində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür
- ☐ əhəlinin yalnız real gəlirləri
- ☐ pensiyaçıların aldığı pensiya və müavinət

65 əmək bazarında mövcud vəziyyəti nəzərə almaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin edilməsi istiqamətində müəyyən işlər görən aparıcı orqan hansıdır?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Dövlət Miqrasiya Xidməti
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Dövlət Məşğulluq Xidməti
- ☐ Standartlaşdırma Komitəsi

66 Bazarın təsnifatı: əhatə etdiyi hüdudlara görə hansı bazar yoxdur?

- ☒ Ölkə bazarı
- ☐ Regional bazar
- ☐ Milli bazar
- ☐ Şəkər bazarı
- ☐ Dünya bazarı

67 Beynəlxalq alqı-satqı kontraktlarında istifadə olunmayan qiymət güzəştli növlərinə aid deyil:

- ☐ Dillər güzəşt
- ☐ Mövsümü güzəşt
- ☒ Xəstəliyə görə güzəşt
- ☐ Dövriyyəyə görə güzəşt
- ☐ Miqdara görə güzəşt

68 Hansı hallarda gömrük bəyannaməsi deklaranta qaytarılır?

- ☐ müşayət olunan və olunmayan baqaj gətirildikdə
- ☐ müvəqqəti gətirilən mallar olduqda, müşayət olunan baqaj gətirildikdə
- ☐ Deklarant tələb etdikdə
- ☐ müvəqqəti gətirilən mallar olduqda, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün
- ☒ müşayət olunan baqaj gətirildikdə, gətirdiyi nəğd xarici valyutanı aparmaq üçün

69 Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi hansı sənədlə həyata keçirilir?

- ☐ Nəqliyyat vasitələrinin texiki şəhadətnaməsi ilə
- ☒ GMO ilə
- ☐ Kassa mədaxil orderi» ilə
- ☐ «Kasa məxaric orderi» ilə
- ☐ GDB ilə

70 Daimi yaşayış məqsədilə Azərbaycan Respublikası ərazisinə köçüb gələn fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri heç bir rüsum ödənilmədən gətirilə bilər?

- ☐ Ən azı altı il şəxsin istifadəsində olan avtomobillər
- ☐ fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtlə bütün növ nəqliyyat vasitələri
- ☒ fiziki şəxsin ən azı bir təqvim ili xarici ölkədə yaşaması şərtlə bütün növ nəqliyyat vasitələri
- ☐ fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtlə yalnız 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
- ☐ fiziki şəxsin xarici ölkədə yaşama müddətindən asılı olmayaraq 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri

71 Hava gəmisi ilə səmnişinlərin və yüklərin daşınması zamanı aşağıda göstərilən sənədlərdən hansı gömrük orqanları tərəfindən tələb olunmur?

- ☐ Karqo manifesti
- ☐ Baş bəyannamə
- ☐ Səməşin cədvəli və heyətin sayı
- ☒ Daşınma cədvəli

- ☐ Səmişin cədvəli

72 Təkrar idxal gömrük rejimi dedikdə nə başa düşülür?

- ☐ gömrük ərazisinə gətirilən malların bu ərazidən aparılması haqqında öhdəlik götürülmədən daimi olaraq gömrük ərazisində qalmasından ibarət gömrük rejimidir
- ☐ gömrük ərazisində və ya ondan kənarda gömrük rüsumlarından, vergilərdən tamamilə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir
- ☐ İdxal edilmiş malın digərölkəyə ixracı
- ☐ Malların iki gömrük orqanı arasında gömrük nəzarəti altında daşınmasını nəzərdə tutan gömrük rejimidir
- ☒ İxrac gömrük rejiminə uyğun olaraq gömrük ərazisindən aparılmış Azərbaycan mallarının qanunla müəyyən olunmuş müddətdə gömrük rüsumları və vergilər alınmadan geriə gətirilməsindən ibarət gömrük rejimidir

73 Malların tranzit istiqamətdə keçirilməsi zamanı hansı hallarda tranzit bəyannaməsi tərtib olunmur

- ☐ Yol nəqliyyat qaiməsi, BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı
- ☒ BYD və dəmir yol qaiməsi ilə daşınma zamanı
- ☐ BYD ilə daşındıqda
- ☐ Gömrük ödənişləri depozit hesaba köçürüldükdə, bank təminatı olduqda və BYD ilə daşınma zamanı
- ☐ Bank təminatı olduqda, BYD ilə daşındıqda

74 Aşağıdakı qrafalardan hansında yalnız nəqliyyat sənədləri göstərilmişdir?

- ☐ BYD, daşınma cədvəli
- ☐ Yol nəqliyyat qaiməsi, dəmiryol nəqliyyatı üçün daşınma cədvəlbri, BYD, hesab-qaimə
- ☐ BYD, daşınma cədvəli, konosament, baqaj qəbzi, yol nəqliyyat qaiməsi, spesifikasiya
- ☒ Yol nəqliyyat qaiməsi, dəmiryol nəqliyyatı üçün daşınma cədvəlləri, BYD, konosament, baqaj qəbzi
- ☐ Hesab-qaimə, BYD, SMR, konosatnent, daşınma cədvəli

75 BYD ilə daşınma dedikdə nə başa düşülür?

- ☐ Yüklərin dəmir yolu, təyyarə və gəmi ilə daşınması
- ☐ Yüklərin təyyarə ilə daşınması
- ☒ Razılığa gələn tərəflər arasında yükbrin yalnız avtonəqliyyat vasitəsinə təminatlı daşınması
- ☐ Razılığa gələn tərəfin göndərən gömrük orqanından digər razılığa gələn tərəfin təyinat gömrük orqanına yükbrin təminatlı daşınmasından ibarətdir.
- ☐ Yüklərin dəmir yolu ilə daşınması

76 Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil?

- ☐ gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı
- ☐ qanunçuluq
- ☐ demokratiklik
- ☒ humanizm
- ☐ əhatəli və aydın gömrük tənzimlənməsi

77 Gömrük hüququnun əsas məqsədlərindən deyil?

- ☒ Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını qorumaq
- ☐ Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
- ☐ gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün, gömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
- ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq
- ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün optimal gömrük sistemi yaratmaq

78 Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatlarına aşağıdakılar tətbiq edilir?

- ☒ ilk üç bənddə qeyd olunanlar

- ☐ Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.
- ☐ Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada aparılır.
- ☐ Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.
- ☐ Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək hüququna malik lakin Azərbaycan Respublikasından çıxarmaq, hüququna malik deyillər.

79 Müəssisə və təşkilatların valyuta vəsaiti aşağıdakılar hesabına formalaşır?

- ☐ valyuta kreditləri formasında,
- ☐ habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər formalarda əldə edilən valyuta hasilatı hesabına formalaşır.
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☒ xarici iqtisadi fəaliyyətdən,
- ☐ daxili valyuta bazarında valyuta alınmasından

80 Prezidentin 28 fevral 1995-ci il tarixli Azərbaycan Respublikasında valyuta tənzimlənməsini sərbəstləşdirmək haqqında fərmanına uyğun olaraq ölkənin valyuta ehtiyatlarını Azərbaycan Respublikası?

- ☐ Xarici ölkələr və maliyyə qurumları idarə edir
- ☐ Nazirlər Kabineti idarə edir
- ☐ Maliyyə Nazirliyi idarə edir
- ☒ Mərkəzi Bankı idarə edir
- ☐ Əhalisi idarə edir

81 Aparma (ixrac) zamanı mal və nəqliyyat vasitələrinə dair gömrük nəzərinin başlanması?

- ☐ Mal və nəqliyyat vasitələri gömrükxanaya daxil olduğu vaxtdan
- ☒ Gömrük bəyannaməsinin qəbul edildiyi an
- ☐ Mal və nəqliyyat vasitələrinə dair sənədlərin gömrük orqanlarına təqdim olunduğu an
- ☐ Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarına təqdim olunduğu an
- ☐ Gömrük nəzarəti zonasına daxil olduğu an

82 Açıq tipli müvəqqəti saxlanma anbarı hansı mallar üçün nəzərdə tutulmuşdur?

- ☐ Avtomobil nəqliyyatı üçün
- ☐ İstənilən şəxslərin istənilən malları
- ☐ Müəyyən şəxslərin malları
- ☒ İstənilən mallar
- ☐ Xüsusi şərait tələb edən Xüsusi kateqoriyalı mallar

83 Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında normativ aktı kim qəbul edib?

- ☐ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisin sədri
- ☒ AR Prezidenti

84 Gömrük proseslərində əDV hansı sənədə əsasən tətbiq edilir?

- ☐ Mülki Məcəllə
- ☐ « Gömrük tarifi haqqında» AR Qanunu
- ☐ Əlavə dəyər haqqında» AR Qanunu
- ☐ Gömrük Məcəlləsi
- ☒ Vergi Məcəlləsi

85 Daşıyıcı dedikdə nə başa düşülür?

- ☐ Xüsusi səlahiyyətli gömrük işçisi
- ☐ Gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxs
- ☐ Müəyyən haqq almaqla mallara dair gömrük rəsmiləşdirilməsini həyata keçirən şəxs
- ☐ Malları keçirən şəxs və malların mülkiyyətçisi
- ☒ Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs

86 Gömrük işini həyata keçirən yerli orqanın əsasnaməsi kim tərəfindən təsdiq edilir?

- ☒ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisi
- ☐ AR Prezidenti

87 Gömrük orqanının vəzifəli şəxsinin hüququ hansı normativ akta əsasən verilib?

- ☐ Gömrük Komitəsinin sədri
- ☐ AR Prezidentinin fərmanı
- ☐ AR Gömrük Məcəlləsi
- ☐ AR Konstitusiyası
- ☒ AR Nazirlər Kabinetinin qərarı

88 Dövlət Gömrük Komitəsinin sədri vəzifəyə kim tərəfindən təyin edilir?

- ☐ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisin sədri
- ☒ AR Prezidenti

89 Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları barədə normativ akt kim tərəfindən qəbul edib?

- ☐ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisin sədri
- ☒ AR Prezidenti

90 Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil?

- ☐ gömrük hüququnun vasitə və alətlərinin səmərəli təminatı
- ☒ humanizm
- ☐ demokratiklik
- ☐ qanunçuluq
- ☐ əhatəli və aydın gömrük tənzimlənməsi

91 Gömrük hüququnun əsas məqsədlərindən deyil?

- ☐ Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını qorumaq
- ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq
- ☐ gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün, gömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
- ☒ Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
- ☐ ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə gömrük qanunvericiliyində nəzərdə tutulan hüquqlarının qorunması üçün sabit hüquqi təminat yaratmaq

92 Neoinstitutsionalizm nəzəriyyəsi baxımından Gömrük hüququ hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?

- ☐ “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☐ “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☐ “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☐ “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☒ “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

93 Gömrük hüququ?

- ☐ istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
- ☒ beynəlxalq münasibətlər proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
- ☐ bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
- ☐ a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların toplusudur
- ☐ mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarıdır

94 Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?

- ☐ iqtisadiyyatın mühafizə olunmasıdır
- ☐ iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- ☐ yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
- ☐ dövlətin idarəetmə mexanizminin əsasıdır
- ☒ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir

95 Gömrük hüquqi baxımından hüquqi təsir necə xarakterizə edilir?

- ☐ haqsız rəqabəti şərtləndirir
- ☐ insanlar arasında diskriminasiya yaradır
- ☒ insanların fəaliyyətinin istiqamətini müəyyən edir
- ☐ insanların hüquqi statusunu müəyyən edir
- ☐ iqtisadi cinayətkarlığa səvq edir

96 Gömrük Komitəsinə əməliyyat-axtarış səlahiyyətini kim verir?

- ☐ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisin sədri
- ☒ AR Prezidenti

97 ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

- ☐ hüquqi adət
- ☐ konsolidasiya
- ☐ normativ məzmunlu müqavilə
- ☐ məhkəmə presedenti
- ☒ normativ-hüquqi akt

98 Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- ☐ idarələrin normativ aktları
- ☒ qanunlar
- ☐ prezidentin fərmanları
- ☐ hökumətin qərarları
- ☐ nazirliklərin normativ aktları

99 Aşağıdakılardan hansı gömrük hüququn mənbələri içərisində əsas hesab olunur?

- ☐ Dövlət büdcəsi
- ☐ Antiinhisar qanunvericiliyi
- ☒ Azərbaycan Respublikasının Kontitusiyası
- ☐ Mülki məcəllə
- ☐ Rəqabət məcəlləsi

100 AR Gömrük Məcəlləsinin tətbiqi haqqında normativ aktı kim qəbul edib?

- ☐ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisin sədri
- ☒ AR Prezidenti

101 Bunlardan hansı Gömrük hüququ nun prinsipinə aid deyil?

- ☐ beynəlxalq sazişlərə riayət edilməsi
- ☐ əhatəli gömrük tənzimlənməsi
- ☒ bazar qanunlarına əsaslanmaq
- ☐ demokratiklik
- ☐ qanunçuluq

102 Gömrük işi nədir?

- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsidir
- ☐ Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən mallara gömrük nəzarətinin həyata keçirilməsidir
- ☒ Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsinin qaydaları və şərtlərindən, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir
- ☐ gömrük sərhəddində baş verən qanun pozuntularının və qaçaqmalçılıq hallarının qarşısının alınması inəqsədilə həyata keçirilən tədbirlərdən ibarətdir
- ☐ Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların gömrük rəsmiləşdirilməsidir

103 Gömrük orqanlarının əsas vəzifələri aşağıdakı bəndlərdən hansında tam ifadə olunmuşdur?

- ☐ Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, xarici iqtisadi əlaqələrin yaradılması
- ☐ Daxili bazarı qorumaq, qaçaqmalçılığa və digər qanun pozuntularına qarşı statistik məlumatların analiz olunması, gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması
- ☐ Bütün sahələrə dair qanun pozuntularına qarşı mübarizə aparmaq, iqtisadi siyasətdən irəli gələn vəzifələri həyata keçirmək
- ☐ Daxili bazarın qorunması, gömrük nəzarəti və tənzimləmə vasitələrindən istifadənin təmin olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, iqtisadi siyasətdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi
- ☒ Gömrük işinə dair qanunvericilik aktlarının hazırlanması, gömrük rüsum dərəcələrinin müəyyən olunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması

104 Bunlardan hansı Gömrük hüququ nun prinsipinə aid deyil?

- ☒ elmlilik
- ☐ beynəlxalq əməkdaşlıqdan yararlanmaq
- ☐ təcrübədən yararlanmaq
- ☐ demokratiklik
- ☐ qanunçuluq

105 Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən kömrük rüsumları hara ödənilir?

- ☐ firmalara
- ☒ dövlət büdcəsinə
- ☐ yerli büdcəyə
- ☐ kömrük orqanlarına

☐ bələdiyyələrə

106 Dövlət Gömrük Komitəsinin əsasnaməsi kim tərəfindən təsdiq edilir?

- ☐ Dövlət Gömrük Komitəsinin sədri
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ AR Milli Məclisi
- ☒ AR Prezidenti

107 Gömrük hüququ elmin hansı sahəsinə aiddir?

- ☐ inzibati hüquq
- ☐ iqtisadiyyat
- ☐ gömrük işi
- ☒ hüquq
- ☐ iqtisadi hüquq

108 Beynəlxalq iqtisadi hüququn mənbələrinə aid deyil?

- ☒ sərəncamverici aktlar
- ☐ beynəlxalq müqavilələr
- ☐ Mülki Məcəllə
- ☐ Konstitusiya
- ☐ beynəlxalq adətlər

109 Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn metodlarına aid deyil?

- ☐ həvəsləndirici
- ☒ aparıcı
- ☐ dispozitiv
- ☐ imperativ
- ☐ tövsiyyəedici

110 Beynəlxalq iqtisadi hüququn predmeti nədir?

- ☐ qeyri-əmlak hüququ
- ☒ tənzimlənən hüquqi münasibətlər
- ☐ qeyri- maddi substansiyalar
- ☐ maddi substansiyalar
- ☐ əmlak hüququ

111 Beynəlxalq iqtisadi münasibətlərin əsasında hansı sənəd durur?

- ☐ «böyük səkkizlik» ölkələri;
- ☐ beynəlxalq sazişlər;
- ☐ beynəlxalq niyyət protokolları;
- ☒ beynəlxalq müqavilələr;
- ☐ beynəlxalq razılaşmalar;

112 Beynəlxalq iqtisadi hüquq nədir?

- ☐ maliyyə-kredit münasibətlərini tənzimləyən hüquqdur
- ☐ yalnız ticari -iqtisadi əlaqələri tənzimləyən hüquqdur
- ☐ dövlətlərarası siyasi münasibətləri tənzimləyən hüquqdur
- ☒ dövlətlərarası iqtisadi münasibətləri tənzimləyən hüquqdur
- ☐ miqrasiya münasibətlərini tənzimləyən hüquqdur

113 Beynəlxalq iqtisadi hüquq neçənci əsrdə yaranmışdır?

- ☒ XX
- ☐ XVIII
- ☐ XVII
- ☐ XVI
- ☐ XIX

114 Gömrük tarifi haqqında qanun nə vaxt qəbul olunub?

- ☐ 1999-cu ildə
- ☐ 1993-cü ildə
- ☐ 2007-ci ildə
- ☐ 2005-ci ildə
- ☒ 1995-ci ildə

115 Daşınma cədvəli nə vaxt tərtib olunmur?

- ☐ Üzvi gübrələrin daşınması zamanı
- ☐ BYD ilə daşımalar zamanı
- ☒ Humanitar yük gətirildikdə
- ☐ Xüsusi icazə tələb olunan mallar idxal olunduqda
- ☐ SMR-lə daşınma zamanı

116 Gömrük hüququnun mənbələri formalaşır...?

- ☐ iqtisadi sistem transformasiya edildikdə
- ☒ dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
- ☐ beynəlxalq təşkilatlara üzv olduqda
- ☐ dövlətin yaranması zamanı
- ☐ valyuta əməkdaşlığında

117 AR idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları nı kim təsdiq edib?

- ☐ AR Milli Məclisin sədri
- ☒ AR Prezidenti
- ☐ AR Baş Naziri
- ☐ AR Nazirlər Kabineti
- ☐ Dövlət Gömrük Komitəsinin sədri

118 Sərbəst anbar təsis etmək üçün hansı dövlət orqanının razılığı tələb olunur?

- ☐ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
- ☒ Dövlət Gömrük Komitəsindən lisenziya alınmaqla
- ☐ Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi razılığı
- ☐ Yerli icra hakimiyyəti orqanının icazə sənədi

119 Xarakterinə görə lisenziyaların növlərinə aid deyildir

- ☒ Normativləşdirmə
- ☐ Kontingenləşdirmə
- ☐ Fərdi lisenziya
- ☐ Baş lisenziya
- ☐ Adi lisenziya

120 Valyuta nəzarətində bazar sənədi hansıdır.

- ☐ Müəssisə rəhbərinin əmri
- ☐ Yol vərəqi
- ☒ Satış pasportu

- ☐ Faktura
- ☐ Bank arayışı

121 Valyuta nəzarətində iddia orbitraj sənədi hansıdır.

- ☐ Təftiş aktı
- ☐ Məhkəməyə və ya orbitraj nümayəndəsinə zəng vurmaq
- ☒ Məhkəməyə və ya orbitraja iddia ərizəsi (isk)
- ☐ Etiraz məktubu
- ☐ Reklamasiya məktubu

122 Qısa bəyannamə nədir?

- ☐ Mallar və nəqliyyat vasitələri üzrə əsas gömrük rəsmibşdirilməsi zamanı qısa bəyannamə tətbiq edilə bilər
- ☐ Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanma anbarına yerləşdiribnədək qısa bəyannamə tətbiq edilə bilər
- ☐ Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirildikdən sonra qısa bəyannamə tətbiq edilə bilər
- ☒ Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edilə bilər
- ☐ Mallar və nəqliyyat vasitələri gömrük anbarı gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edilə bilər

123 Gömrük rejimləri malların hərəkət istiqamətinə görə neçə yerə bölünür?

- ☐ Təkrar idxal, təkrar ixrac
- ☐ Təkrar idxal, idxal, ixrac, təkrar ixrac, tranzit
- ☐ Müvəqqəti idxal, idxal, emal, anbar, ixrac, müvəqqəti ixrac, tranzit
- ☒ İdxal, ixrac
- ☐ İdxal, tranzit, ixrac

124 Beynəlxalq alqı-satqı kontraktlarında ödəniş qaydaları

- ☐ Tədricən ödəmə
- ☐ Kreditlə ödəmə
- ☐ Avansla ödəmə
- ☐ Nağd ödəmə
- ☒ Qiymətli kağızlarla ödəmə

125 Qanunvericiliyə görə gömrük güzəştləri hansılar hesab olunur

- ☐ Rüşumun tam ödənilməsi
- ☐ Rüşum dərəcələrinin sabitliyi
- ☒ Rüşum ödənişlərindən azad etmə
- ☐ Rüşumun əvvəlcədən ödənilməsi
- ☐ Malın güzəştli gətirilməsi (çıxarılması) üçün tarif kvotlarının ləğv edilməsi

126 Dövlət büdcəsi hesabına idxal olunan mallar (AR Maliyyə Naz. Təsdiqedicisi sənədi əsasında)

- ☐ ƏDV konkret mallar üzrə alın
- ☐ ƏDV-dən qismən azaddır
- ☐ ƏDV-yə cəb olunur
- ☒ ƏDV-dən azaddır
- ☐ ƏDV sonradan qaytarılmaqla ödənişə cəlb olunur

127 Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin hüquqi əsasları hansı sənəddə əks olunub?

- ☒ AR Gömrük Məcəlləsi
- ☐ AR Cinayət Məcəlləsi
- ☐ AR Mülki Məcəlləsi
- ☐ AR Konstitusiyası
- ☐ AR İnzibati Xətalər Məcəlləsi

128 Qaçqmalçılıq hansı sənədlə cinayət kimi hüquqi təyini tapıb?

- ☐ «Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»
- ☐ Gömrük Məcəlləsi
- ☐ İnzibati Xətlər Məcəlləsi
- ☒ Cinayət Məcəlləsi
- ☐ «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»

129 Beynəlxalq post göndərişlərinin statistikasını daxildir

- ☐ Xarici iqtisadi əlaqələr statistikasına aid edilməsi proquozlaşdırılır.
- ☒ Xüsusi gömrük xidmətlər statistikasını obyektinə
- ☐ XİF-dən xidmətlər statistikasını obyektinə
- ☐ Xarici ticarətin gömrük statistikasını
- ☐ Xarici iqtisadi əlaqələr statistikasına aid deyil

130 Fondun idarə olunması qaydaları Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunun hansı maddəsi ilə müəyyən edilir?

- ☒ qanunun 27-ci maddəsi ilə
- ☐ qanunun 32-ci maddəsi ilə
- ☐ qanunun 17-ci maddəsi ilə
- ☐ qanunun 7-ci maddəsi ilə
- ☐ qanunun 21-ci maddəsi ilə

131 . Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ Fondun idarə edilməsi və onun orqanlarının formalaşdırılması qaydası fondun təsisçilər tərəfindən təsdiq edilən nizamnaməsi ilə müəyyən edilir
- ☐ Fond - üzvlüyü olmayan, fiziki və ya hüquqi şəxslərin könüllü əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır
- ☐ Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond həmin əmlakdan onun nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün istifadə edir.
- ☐ Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur
- ☒ təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşıyır.

132 Maliyyə-sənaye qrupları haqqında qanunun 15-ci maddəsinə əsasən iştirakçılar tərəfindən öhdəliklərin birgə yerinə yetirilməsi xüsusiyyətləri aşağıdakılardan hansı ilə müəyyən edilir?

- ☐ maliyyə-sənaye qruplarının yaradılmasında iştirak edən hüquqi şəxslər arasında əldə edilmiş şifahi razılıq əsasında
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq normativ aktı ilə
- ☒ maliyyə-sənaye qruplarının yaradılması haqqında müqavilə ilə
- ☐ maliyyə-sənaye qruplarının direktorlar şurasının qərarı ilə
- ☐ müvəkkil dövlət icra hakimiyyəti orqanının müvafiq normativ aktı ilə

133 Maliyyə-sənaye qrupunun baş şirkəti bütün qrup iştirakçılarının və müvəkkil dövlət icra hakimiyyəti orqanına qrupun fəaliyyəti haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi formada hesabatı hansı müddətdə təqdim edir, həmçinin onu mətbuatda dərc etdirir?

- ☒ Maliyyə ili bitdikdən sonra 90 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 15 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 30 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 45 gündən gec olmayaraq
- ☐ Maliyyə ili bitdikdən sonra 60 gündən gec olmayaraq

134 Öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslər arasında maliyyə-sənaye qrupu yaradılmasına dair müqavilə bağlanarkən aşağıdakılardan hansı həmin müqavilədə öz əksini tapmaya bilər?

- ☒ maliyyə-sənaye qrupunun baş şirkətinin yerləşəcəyi məkan və maliyyə-sənaye qrupunun fəaliyyət göstərəcəyi coğrafi ərazi;

- ☐ maliyyə-sənaye qrupunun adı;
- ☐ maliyyə-sənaye qrupunun mənfəətinin qrup iştirakçıları arasında bölüşdürülməsi qaydalarını;
- ☐ maliyyə-sənaye qrupunun nizamnamə fondu və qrup iştirakçılarının hər birinin bu fondakı payını;
- ☐ maliyyə-sənaye qrupu iştirakçılarının tərkibində dəyişikliklərin edilməsi qaydalarını;

135 Törəmə təsərrüfat cəmiyyəti ilə bağlı fikirlərdən hansı doğrudur?

- ☐ Təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqavilə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyəmləşdirmək imkanına malik olur.
- ☐ Törəmə təsərrüfat cəmiyyəti kimi yalnız təsərrüfat cəmiyyəti çıxış edə bilər.
- ☒ hamısı
- ☐ Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.
- ☐ Hüquqi statusuna görə törəmə təsərrüfat cəmiyyəti kimi məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, eləcə də səhmdar cəmiyyət çıxış edə bilər

136 Kooperativlərlə bağlı deyilənlərdən hansı doğru deyil?

- ☐ Kooperativin şəxsi əməyini tətbiq etməklə onun fəaliyyətində iştirak edən üzvləri ilə əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi, Mülki Məcəllə və kooperativin nizamnaməsi ilə tənzimlənir.
- ☒ Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün mizdla işçilər tutmaq hüququna malik deyil.
- ☐ Kommersiya təşkilatı kimi kooperativ qanunla qadağan olunmayan istənilən sahədə qanunvericiliklə müəyyənəndirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər.
- ☐ Dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər kooperativlə münasibətlərini müqavilə əsasında qururlar.
- ☐ Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi, habelə “kooperativ” sözü olmalıdır.

137 Kooperativlərin hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddələri ilə tənzimlənir?

- ☐ 89-100-cu maddələri
- ☐ 100-109-cu maddələri
- ☒ 109-113-cu maddələri
- ☐ 89-91-cu maddələri
- ☐ 91-109-cu maddələri

138 Aşağıdakılardan hansı fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyünə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının, onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır

- ☒ kooperativlər
- ☐ törəmə təsərrüfat cəmiyyəti
- ☐ kommandit ortaqlıq
- ☐ təsərrüfat ortaqlığı cə cəmiyyətləri
- ☐ səhmdar cəmiyyəti

139 əmək kollektivində güzəştli satışa yönəldilən səhmlərin miqdarı səhmlərin ümumi miqdarının neçə faizi həcmində müəyyən olunur,

- ☐ 10%
- ☐ 5%
- ☐ 50%
- ☐ 33%
- ☒ 15%

140 Mülki Məcəlləyə əsasən qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin aşağıdakı növlərindən hansılar yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər?

- ☐ Broker fəaliyyəti
- ☐ Diler fəaliyyəti

- ☐ Klirinq fəaliyyəti
- ☐ Depozitar fəaliyyəti
- ☒ hamısı

141 Qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlı aşağıda deyilənlərdən hansılar doğru deyil?

- ☒ Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşımır
- ☐ Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil,
- ☐ Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi onları yaratmış təşkilatın əmlakından pay alır
- ☐ Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən təyin edilir.
- ☐ Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir

142 təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- ☐ təsərrüfat cəmiyyəti səhmdar cəmiyyəti formasında yaradıla bilər
- ☐ təsərrüfat cəmiyyəti əlavə məsuliyyətli cəmiyyət formasında yaradıla bilər
- ☐ Təsərrüfat ortaqlığı tam ortaqlıq formasında yaradıla bilər
- ☐ Təsərrüfat ortaqlığı kommandit ortaqlıq formasında yaradıla bilər
- ☒ Təsərrüfat ortaqlığı məhdud məsuliyyətli cəmiyyət formasında yaradıla bilər

143 Təsərrüfat ortaqlıqlığı təsərrüfat cəmiyyətinə çevrilərkən cəmiyyətin iştirakçısı (səhmdarı) olmuş hər bir tam ortaqlıqdan cəmiyyətə keçmiş öhdəliklər üzrə neçə il ərzində özünün bütün əmlakı ilə subsidiar məsuliyyət daşıyır?

- ☒ 2 il
- ☐ 1 il
- ☐ 5 il
- ☐ 4 il
- ☐ 3 il

144 təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- ☐ Təsərrüfat ortaqlığında iş əmlak paylarından əlavə, təsisçilər ortaqlığın işində bilavasitə (şəxsi əməkləri, fəaliyyətləri ilə) iştirak edirlər.
- ☐ təsərrüfat ortaqlıqları kommersiya təşkilatlarıdır.
- ☒ təsərrüfat cəmiyyətləri kommersiya təşkilatları deyil.
- ☐ təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri nizamnamə (şərikli) kapitalına malikdirlər ki, bu da iştirakçıların payına bölünür.
- ☐ Təsərrüfat cəmiyyətinin təsisçiləri həmin cəmiyyətin işində yalnız əmlak payları ilə iştirak edirlər.

145 əlavə məsuliyyətli cəmiyyət məhdud məsuliyyətli cəmiyyətdən nə ilə fərqlənir?

- ☐ Emissiya edilən səhmlərin sayına görə
- ☐ İştirakçıların sayına görə
- ☐ Təsisçilərin və iştirakçıların milli tərkibinə görə
- ☐ Nizamnamə kapitalının həcminə görə
- ☒ İştirakçıların öz öhdəliklərinə görə daşdıqları məsuliyyətin həcminə görə

146 Qeyri-kommersiya təşkilatlarının əsas məqsədi nədir?

- ☐ Mənfəət əldə etmək və iştirakçılar arasında bölüşdürmək
- ☒ Mənfəət əldə etməmək və əldə edilmiş mənfəəti iştirakçılar arasında bölüşdürməmək
- ☐ Mənfəət əldə etmək və onu istehsal və qeyri-istehsal fəaliyyətinə yönəltmək
- ☐ Gəlir əldə etmək və onu təkrar istehsalə bölüşdürmək
- ☐ Gəlir əldə etmək və onu əsas fəaliyyətə bölüşdürmək

147 Aşağıdakılardan hansı yanlıştır?

- ☐ Brokerin müştərisinin tapşırığını onun üçün daha əlverişli şərtlərlə yerinə yetirməyə maneçilik törədən marağı varsa, broker tapşırığın icrasını dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeri tapşırığını icra etməlidir.
- ☒ Broker fəaliyyəti yalnız fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
- ☐ Brokerin müştərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan öhdəlikləri üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz
- ☐ Broker müqavilə tapşırığı alarkən onunla müştərinin maraqları arasında ziddiyyət barədə müştəriyə məlumat verməmişdirsə və bu müştərinin maraqlarına ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz hesabına ödəməyə borcludur.
- ☐ Broker müflis elan edildikdə broker xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitləri qaytarılmalıdır

148 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansılar aid deyil? 1. broker fəaliyyəti; 2. lizinq fəaliyyəti; 3. depozitar fəaliyyəti; 4. klirinq fəaliyyəti; 5. valyuta birjası; 6. əmtəə birjası; 7. fond birjası.

- ☒ 2, 5, 6
- ☐ 3, 4, 5
- ☐ 3,4,6
- ☐ 1, 2, 7
- ☐ 2,4, 6

149 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansılar aid edilir? 1. broker fəaliyyəti; 2. valyuta birjası; 3. sığorta fəaliyyəti; 4. klirinq fəaliyyəti; 5. lizinq fəaliyyəti; 6. əmtəə birjası; 7. fond birjası.

- ☐ 1,6,7
- ☐ 1, 2, 7
- ☐ 1, 4, 5;
- ☐ 1, 2, 6;
- ☒ 1,4, 7

150 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansılar aid edilir? 1. broker fəaliyyəti; 2. diler fəaliyyəti; 3. qiymətli kağızların idarə olunması üzrə fəaliyyət; 4. klirinq fəaliyyəti; 5. depozitar fəaliyyəti; 6. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət; 7. fond birjası.

- ☒ hamısı
- ☐ 3, 5, 6, 7
- ☐ 1, 2, 4, 5
- ☐ 2, 3, 6, 7;
- ☐ 1, 2, 3, 4;

151 Deyilənlərdən hansı səhmdar cəmiyyətləri ilə bağlı fikri əks etdirir?

- ☐ Pay fondu müəyyən sayda səhmlərə bölünmüşdür
- ☒ Nizamnamə kapitalı iştirakçıların hissələrinə (səhmlərinə) bölünmüşdür
- ☐ Nizamnamə kapitalı iştirakçıların pay haqlarından ibarətdir
- ☐ Şərikli kapital iştirakçıların hissələrinə (səhmlərinə) bölünmüşdür
- ☐ Nizamnamə fondu hissələrdən ibarətdir

152 . Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilib?

- ☐ 1999-cu il 4 iyun
- ☐ 1993-cü il 28 yanvar
- ☐ 1995-ci il 5 mart
- ☒ 1998-ci il 14 iyul
- ☐ 1998-ci il 8 noyabr

153 Vergi hüququ hansı iqtisadi hüquq sahəsinin institutu hesab edilir?

- ☐ təsərrüfat hüququnun
- ☐ əlavə dəyər vergisi haqqında qanun
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının konstitusiyası
- ☐ mənfəət vergisi haqqında qanun
- ☒ maliyyə hüququnun
- ☐ büdcə hüququnun
- ☐ inzibati hüququn
- ☐ mülki hüququn

154 Ümumiyyətlə vergilərin ödənilməsinin hansı əsas vasitəsi var?

- ☒ ilk üç bənddə qeyd olunan
- ☐ gəlir mənbəyində verginin ödənilməsi
- ☐ deklarasiya üzrə vergilərin ödənilməsi
- ☐ verginin ödənilməsinin kadast vasitəsi
- ☐ ilk iki bənddə qeyd olunan

155 Mərkəzi Bankının rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları nə hesab edilir?

- ☐ pul fondu
- ☐ maliyyə fondu
- ☒ qızıl-valyuta fondu
- ☐ qızıl fondu
- ☐ varidat fondu

156 Pul vəsaitlərinin yaradılması metodları aşağıdakılardan hansıdır?

- ☐ könüllü və qarşılıqlı
- ☐ məcburi və birdəfəlik
- ☒ məcburi və könüllü
- ☐ öhdəlik və könüllü
- ☐ məcburi və zəruri

157 Banklar aşağıdakı hansı fəaliyyət növü ilə (Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə) məşğul ola bilməzlər?

- ☐ fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;
- ☐ kreditlərin (təminatlı və (və ya) təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, faktoring, lizing xidmətləri və digər kreditləşdirmə növlərinin həyata keçirilməsi;
- ☐ ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;
- ☒ manatın xarici valyutalara nisbətə rəsmi məzənnəsini mütləq müəyyən edir və elan edir;
- ☐ kliring, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

158 Bank kreditləri, başqa müəssisədən alınan boclər, büdcə və büdcədən kənar fondlardan ayrılmış vəsaitlər və s. müəssisənin maliyyə ehtiyatlarının yaradılması baxımından hesab edilir?

- ☐ daxili mənbələr
- ☒ sığorta mənbələri
- ☐ əvəzli mənbələr
- ☐ xarici mənbələr
- ☐ birdəfəlik mənbələr

159 Banklar aşağıdakı sahədə fəaliyyət göstərir?

- ☐ istehsalatda
- ☐ broker fəaliyyəti sahəsində
- ☐ konsalting sahəsində

- ☐ istehsal sahəsində
- ☒ mübadilə sahəsində

160 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi?

- ☐ dörd pilləlidir
- ☐ üç pilləlidir
- ☒ iki pilləlidir
- ☐ pilləsizdir
- ☐ bir pilləlidir

161 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir?

- ☐ Xalq Bank
- ☒ Mərkəzi Bank
- ☐ Texnika Bank
- ☐ Royal Bank
- ☐ Bank Standart

162 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir?

- ☐ Lizing kompaniyaları
- ☐ Milli Bank
- ☒ Kommersiya bankları
- ☐ Kredit təşkilatları
- ☐ Mərkəzi Bank

163 Kommersiya banklarının təsnifat qrupuna daxil deyil?

- ☒ vasitəçi banklar
- ☐ kooperativ banklar
- ☐ ipoteka bankları
- ☐ investisiya bankları
- ☐ əmanət bankları

164 Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil?

- ☐ bələdiyyə və kommunal
- ☐ dövlətlərarası banklar
- ☐ kooperativ banklar
- ☒ hökumət bankları
- ☐ dövlətin iştirakı olan banklar

165 Bütçə sistemi haqqında qanunla bütçəyə daxilolmaların vəziyyətindən asılı olmayaraq müdafiə olunan xərc maddələri hesab edilən və onlara sekvestr tətbiq olunmayan maddələrə hansılar aiddir?

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ əmək haqqı
- ☐ pensiya, başqa sosial müavinətlər və ödənişlər
- ☐ əmək haqqına üstəlik
- ☐ əmək haqqı, pensiya, başqa sosial müavinətlər və ödənişlər

166 Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə necə ay qalmış başlanır

- ☐ 12 ay
- ☐ 8 ay
- ☐ 9 ay
- ☐ 10 ay
- ☒ 11 ay

167 Budcə ili hansı tarixdən başlanır?

- ☐ 1 dekabr
- ☐ 2012-11-01
- ☐ 1 iyul
- ☐ 2012-02-01
- ☒ 2012-01-01

168 Cari ilin hansı tarixinədək dövlət büdcəsinin ilkin layihəsi baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur

- ☒ aprelin 15-dək
- ☐ aprelin 1-dək
- ☐ iyunun 1-dək
- ☐ mayın 15-dək
- ☐ mayın 1-dək

169 Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə hansı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən sənədlər siyahısına daxil edilmir?

- ☐ funksional, iqtisadi və təşkilati təsnifatın paraqrafları səviyyəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti
- ☐ büdcə-vergi siyasətinin əsas istiqamətləri
- ☒ bütün bəndlərdə qeyd olunanlar təqdim edilir
- ☐ Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
- ☐ büdcədən kənar əməliyyatlara dair icmal hesabat

170 Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi hansı normativ akta uyğun olaraq həyata keçirilir?

- ☒ Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının müvafiq qanunu
- ☐ Azərbaycan Respublikasının Prezidentinin fərmanı
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

171 Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin hansı tarixindən gec olmayaraq təsdiq edilir?

- ☐ 2012-12-25
- ☒ 2012-12-20
- ☐ 2012-12-05
- ☐ 2012-12-10
- ☐ 2012-12-15

172 Hansı göstərici növbəti büdcə ili üzrə Dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərə aid deyil?

- ☒ bütün bəndlərdə qeyd olunanlar aiddir
- ☐ vergilərin dərəcələri
- ☐ mədaxil mənbələri üzrə gəlirlərin məbləği
- ☐ mənbələr üzrə qrantlar və transfertlər
- ☐ ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları

173 Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə hansı normativ sənədlə başlanılır?

- ☐ Azərbaycan Respublikasının Prezidentinin fərmanı
- ☐ Milli Məclisin Qərarı
- ☒ Nazirlər Kabinetinin Qərarı

- ☐ Maliyyə Nazirliyinin qərarı
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə başlanır

174 Azərbaycan Respublikasının daxili dövlət borcunun uçotunu aparır?

- ☐ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

175 Azərbaycan Respublikasının xarici dövlət borcunun uçotunu aparır?

- ☐ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

176 Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir?

- ☒ MDB-yə üzvlük haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ büdcədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

177 Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir?

- ☒ BMT-yə üzvlük haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ büdcədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

178 Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir?

- ☒ Beynəlxalq Valyuta Fonduna üzvlük haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ büdcədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

179 Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir?

- ☒ Dünya Bankına üzvlük haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ büdcədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

180 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ icarəyə götürülmüş obyektlərə ödənilən haqq
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

181 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ müxtəlif formada cəlb edilən əmanətlər
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

182 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ Müdafiə Nazirliyinin aldığı ərzaq məhsullarına görə yaranan borc
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

183 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ Sosial sığorta pensiyalarına görə yaranan borc
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

184 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ Nəqliyyat Nazirliyinin verdiyi sifarişlərə görə yaranan borc
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

185 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ Maliyyə Nazirliyinin Mərkəzi Bankdan aldığı kredit
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

186 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
- ☒ dövrüyyəyə daxil edilən dövlət istiqrazlara görə ödənilməli faizlər
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı

187 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ büdcədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

188 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı

- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ büdcədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

189 Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir?

- ☐ Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
- ☐ bəldiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- ☒ büdcədə təhsil xərclərinə aid edilən təşkilatların əmək haqqı
- ☐ xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- ☐ transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı

190 Dövlət kreditinin bank kreditindən başlıca fərqli xüsusiyyəti hansıdır?

- ☐ kreditə görə qoyulan əlavə şərtlər
- ☐ kreditin miqdarı
- ☐ sahə üzrə ixtisaslaşma
- ☒ faiz dərəcələrindəki fərq
- ☐ kreditin müqabilində tələb edilən girov

191 Dövlət krediti hesab edilir?

- ☐ hökumət maliyyəsinin tərkib elementi
- ☐ xarici dövlət maliyyəsinin tərkib elementi
- ☐ müəssisə maliyyəsinin tərkib elementi
- ☐ bələdiyyə maliyyəsinin tərkib elementi
- ☒ dövlət maliyyəsinin tərkib elementi

192 Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil?

- ☒ “Dövlət büdcəsi haqqında qanun”
- ☐ Mərkəzi Bankın qəbul edilmiş normativ aktları
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ “Kredit İttifaqları” haqqında qanun

193 Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır?

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Mərkəzi Bankı

194 İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur?

- ☐ XVII əsrin ikinci yarısından sonra
- ☐ XIX əsrin ikinci yarısından sonra
- ☐ XXI əsrin ikinci yarısından sonra
- ☐ XVIII əsrin ikinci yarısından sonra
- ☒ XX əsrin ikinci yarısından sonra

195 Universal banklar ...?

- ☐ bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ kredit xidmətləri göstərmək hüququna malikdirlər

- ☒ bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər

196 Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür?

- ☐ dövlət və özəl banklara
☐ kiçik və iri banklara
☒ universal və ixtisaslaşmış banklara
☐ yerli və xarici banklara
☐ mərkəzi və kommersiya banklarına

197 Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?

- ☐ bank birjanın agenti kimi
☒ bank təmsilçi müəssisə kimi
☐ bank ticarət müəssisəsi kimi
☐ bank müəssisə kimi
☐ bank vasitəçi müəssisə kimi

198 Müəssisənin maliyyə ehtiyatlarının ilkin mənbəyini müəssisənin fondu təşkil edir?

- ☐ ilkin kapital
☐ əsasnamə
☐ stabilləşmə
☐ nizamlama
☒ nizamnamə

199 Müəssisənin maliyyə fondu maddi mənada onun...?

- ☐ resurs ehtiyatlarıdır
☐ iqtisadi ehtiyatlarıdır
☐ istehsal ehtiyatlarıdır
☐ illik ehtiyatlarıdır
☒ pul ehtiyatlarıdır

200 Müəssisələrin (təşkilatların) maliyyə fondu hansı hüquq sahəsinin tənzimləmə obyektidir?

- ☐ mülkü hüququn
☐ təsərrüfat hüququnun
☐ inzibati hüququn
☐ vergi hüququnun
☒ maliyyə hüququnun

201 Ölkədə sığorta işinin inkişafı, sığortaçılar arasında əməkdaşlığın təmin edilməsi, onların hüquq və mənafeələrinin qorunması məqsədi ilə yaradılan sığortaçıların birliyi ilə bağlı məsələlər Sığorta haqqında qanunun hansı maddəsində öz əksini tapıb?

- ☒ 17-ci maddə
☐ 12-ci maddə
☐ 7-ci maddə
☐ 3-cü maddə
☐ 15-ci maddə

202 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ sığortaçının və təkrar sığortaçının nizamnamə kapitalının minimum məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.
☒ sığortaçının adı xarici dildə nə tam, nə də qısaldılmış formada yazıla bilməz.
☐ sığorta təşkilatının (sığortaçının) Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında «sığorta» sözü və təşkilati-hüquqi forması göstərilməlidir.

- ☐ hüquqi şəxs kimi sığorta təşkilatı dövlət qeydiyyatına alınmalı, sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) almalıdır.
- ☐ siyasi partiyalar, ictimai birliklər və fondlar istisna edilməklə, bir və ya bir neçə hüquqi və ya fiziki şəxs, bilavasitə sığorta fəaliyyətini həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati-hüquqi formalarda sığortaçını təsis edə bilərlər.

203 Kredit ittifaqı təsisçilərinin sayı neçədən az olmamalıdır?

- ☐ 15
- ☒ 11
- ☐ 9
- ☐ 7
- ☐ 13

204 Kredit ittifaqları haqqında qanunun 3-cü maddəsində öz əksini tapmış kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi
- ☒ payların həcmindən asılı olaraq üzvlərin hüquqi qeyri-bərabərliyi;
- ☐ şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
- ☐ üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi
- ☐ kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;

205 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ bankın adında «Azərbaycan Respublikası», «dövlət», «milli» sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
- ☐ bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər
- ☐ fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.
- ☐ siyasi partiyalar və ictimai birliklər bankın səhmdarı ola bilməzlər.
- ☒ bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən əlavə üstünlüklərə malik ola bilərlər və əlavə vəzifələr daşıya bilərlər

206 Bank ən azı neçə hüquqi və (və ya) fiziki şəxs tərəfindən yaradıla bilər?

- ☐ 5
- ☐ 1
- ☐ 2
- ☒ 3
- ☐ 4

207 Dövlət büdcəsinin sekvestri hansı maddələrə tətbiq olunmur?

- ☐ investisiya xərclərinə
- ☒ müdafiə olunan maddələrə
- ☐ hərbi xərclər maddəsinə
- ☐ sosial maddələrə
- ☐ xarici borc maddələrinə

208 Pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti hansıdır?

- ☐ baza nəzarət
- ☐ sonrakı nəzarət
- ☒ cari nəzarət
- ☐ mexaniki nəzarət
- ☐ ilkin nəzarət

209 Pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlanmadan əvvəl həyata keçirilən nəzarət hansıdır?

- ☒ ilkin nəzarət
- ☐ sonrakı nəzarət
- ☐ cari nəzarət
- ☐ baza nəzarət
- ☐ mexaniki nəzarət

210 Azərbaycan Respublikasının pul vahidi kimi milli valyuta – manat aşağıdakılardan hansı ilə müəyyən edilmişdir?

- ☐ Azərbaycan Respublikası Milli Məclisinin fərmanı
- ☐ Azərbaycan Respublikası prezidentinin fərmanı
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

211 Bütçə ssudası və bank krediti pul vəsaitlərinin bölüşdürülməsinin hansı metoduna aiddir?

- ☐ sistemləşdirmək şərtlə maliyyələşdirmə metoduna
- ☐ bağışlamaq şərtlə maliyyələşdirmə metoduna
- ☒ qaytarılmaq şərtlə maliyyələşdirmə metoduna
- ☐ qaytarılmamaq şərtlə maliyyələşdirmə metoduna
- ☐ əvəzləşdirmək şərtlə maliyyələşdirmə metoduna

212 Pul vəsaitlərinin bölüşdürülməsi metodları aşağıdakılardan hansıdır?

- ☐ bağışlamaq və qaytarılmamaq şərtlə maliyyələşdirmə
- ☐ sistemləşdirmək və təmərküzləşdirmək şərtlə maliyyələşdirmə
- ☒ qaytarılmaq və qaytarılmamaq şərtlə maliyyələşdirmə
- ☐ əvəzləşdirmək və qaytarılmamaq şərtlə maliyyələşdirmə
- ☐ qaytarılmaq və əvəzləşdirmək şərtlə maliyyələşdirmə

213 Pul vəsaitlərinin yaradılmasının könüllü metodlarına aşağıdakılardan hansı aiddir?

- ☐ pul vəsaitlərinin büdcəyə cəlb edilməsi
- ☐ pul vəsaitlərinin sığortaya cəlb edilməsi
- ☒ pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi
- ☐ pul vəsaitlərinin borca cəlb edilməsi
- ☐ pul vəsaitlərinin istiqrazlara cəlb edilməsi

214 Pul vəsaitlərinin yaradılmasının könüllü metodlarına aşağıdakılardan hansı aid deyil?

- ☐ qısamüddətli dövlət istiqrazlarının buraxılması metodu
- ☐ könüllü sığorta metodu
- ☒ icbari tənzimləmə metodu
- ☐ pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi metodu
- ☐ könüllü ianələr metodu

215 Pul vəsaitlərinin yaradılmasının məcburi metodlarına aşağıdakılardan hansı aiddir?

- ☐ neft fonduna məcburi ayırmalar
- ☐ bələdiyyə büdcəsinə məcburi ayırmalar
- ☐ dövlət büdcəsinə məcburi ayırmalar
- ☐ büdcə fondlarına məcburi ayırmalar
- ☒ büdcəgənkənar fondlara məcburi ayırmalar

216 Pul vəsaitlərinin yaradılmasının məcburi metodlarına aşağıdakılardan hansı aid deyil?

- ☐ rüsum və yığımlar
- ☒ dövlət kreditləşdirilməsi metodu

- ☐ büdcəgənkənar fondlara məcburi ayırmalar metodu
- ☐ vergi metodu
- ☐ pul emissiyası metodu

217 Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakılardan hansı aid deyil?

- ☐ müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- ☐ dövlət sığorta fondu
- ☐ kredit fondu
- ☐ dövlət maliyyəsi
- ☒ qeyri-rezidentlərin maliyyəsi

218 Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...?

- ☐ dövlətin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- ☐ dövlətin pul vəsaiti fondlarının yaradılması və bölüşdürülməsi həyata keçirilmiş olsun
- ☐ bələdiyyə pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
- ☐ dövlətin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi həyata keçirilmiş olsun
- ☒ dövlətin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun

219 ÜDM-in və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi pul formasında baş verir və bunun üçün dövlət hansı mexanizmdən bir vasitə kimi istifadə edir?

- ☐ konsaltinq mexanizmindən
- ☒ maliyyə mexanizmindən
- ☐ pul-kredit mexanizmindən
- ☐ sığorta mexanizmindən
- ☐ bank mexanizmindən

220 ÜDM-in və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi hansı formada baş verir?

- ☐ istehlak formasında
- ☐ nəqdsiz formada
- ☒ pul formasında
- ☐ əmtəə formasında
- ☐ mübadilə formasında

221 Hansı təşkilatlarda banklar tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilirlər?

- ☐ kommersiya
- ☐ tikinti;
- ☐ nəqliyyat;
- ☒ sığorta;
- ☐ qeyri-hökumət təşkilatları;

222 Səlahiyyətli dövlət orqanının qərarı ilə həyata keçirilən maliyyə nəzarəti hansıdır?

- ☐ auditor nəzarəti
- ☐ maliyyə-kredit orqanının nəzarəti;
- ☐ ümumdövlət nəzarəti;
- ☐ ümumi səlahiyyətli idarəçilik orqanının nəzarəti;
- ☒ məcburi nəzarət;

223 Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil?

- ☐ maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
- ☒ maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
- ☐ maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir

- ☐ maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
- ☐ maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət

224 Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..?

- ☐ müstəsna hüquqdur
- ☐ sosial hüquqdur
- ☐ xüsusi hüquqdur
- ☐ qarışıq hüquqdur
- ☒ ümumi hüquqdur

225 Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ ibarətdir?

- ☐ dövlət və bələdiyyə hissələrdən
- ☒ ümumi və xüsusi hissələrdən
- ☐ yazılı və şifahi hissələrdən
- ☐ sabit və daimi hissələrdən
- ☐ ümumi və şəxsi hissələrdən

226 Maliyyə hüququnun ümumi hissəsinə aiddir

- ☐ dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və
- ☒ dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və
- ☐ dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və
- ☐ dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və
- ☐ dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və

227 Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir?

- ☐ «Dövlət maliyyəsi haqqında» qanun
- ☐ «Sığorta haqqında» qanun
- ☐ «Vergi»məcəlləsi
- ☐ «Büdcə sistemi haqqında» qanun
- ☒ «Dövlət büdcəsi haqqında» qanun

228 Maliyyə hüququnun institutları hesab edilir?

- ☐ dövlət rüsumu və tarf hüquqları
- ☐ büdcə və bələdiyyə hüquqları
- ☐ sığorta və vergi hüquqları
- ☒ büdcə və vergi hüquqları
- ☐ kredit fondu və yığım hüquqları

229 Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür

- ☐ mənəvi və konstitusion hüquq normaları
- ☒ maddi və prosesual hüquq normaları
- ☐ mülki və prosesual hüquq normaları
- ☐ inzibati və mülki hüquq normaları
- ☐ prosesual və tətbiqi hüquq normaları

230 Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır

- ☐ sonrakı, razılaşdırılmış
- ☐ günlük, dekadalıq, aylıq
- ☒ ilkin, cari, sonrakı
- ☐ rüblük, yarımillik, illik
- ☐ cari, operativ, yekun

231 Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır

- ☐ deputat palatası
- ☐ vəkllər palatası
- ☒ hesablama palatası
- ☐ auditor palatası
- ☐ büdcə palatası

232 Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətlərə aşağıdakı aid deyil?

- ☐ vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər
- ☐ vergi nəzarətinin həyata keçirilməsində yaranan münasibətlər
- ☐ vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər
- ☐ dövlət və yerli büdcələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər
- ☒ pul münasibətlərinin tənzimlənməsi zəmnı yaranan münasibətlər

233 Vergi hüququnun aşağıdakı fərqləndirici cəhəti düzgün deyil?

- ☐ vergi hüququ fiziki və hüquqi şəxslərin öhdəliklərini müəyyən edir
- ☐ vergi hüququ predmetli institutdur
- ☒ vergi hüququ maliyyə sistemini müəyyən edən hüquq normaları sistemidir
- ☐ vergi hüququ mülkiyyətli subyektlərin ümumi icbari davranış qaydalarını və
- ☐ vergi hüququ vergi ödəmələrinin müəyyən edilməsi və alınması üzrə ictimai

234 Konstitusiyanın 73-cü maddəsinə əsasən?

- ☐ “qanunla dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla təyin edilmiş vergiləri vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla təyin edilmiş dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər
- ☐ “vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☒ “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və

235 Vergi hüququ ilə bağlı olan hansı akt 11.07.2000-ci ildə qəbul olunmuş və 01.01.2001-ci il tarixində qüvvəyə minmişdir

- ☐ mənfəət vergisi haqqında qanun
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ ikiqat verqitutma haqqında qanun
- ☐ əlavə dəyər vergisi haqqında qanun

236 İerarxiya üzrə vergi hüququnun ali qanunvericilik aktı hansıdır?

- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ mənfəət vergisi haqqında qanun
- ☐ əlavə dəyər vergisi haqqında qanun
- ☐ ikiqat verqitutma haqqında qanun
- ☒ Azərbaycan Respublikasının konstitusiyası

237 Aşağıdakılardan hansı vergi hüquq münasibətlərinin subyekti deyil?

- ☒ ədliyyə orqanları
- ☐ vergilərin ödənilməsi ilə əlaqəli şəxslər
- ☐ dövlət orqanları
- ☐ vergi ödəyiciləri
- ☐ bələdiyyə orqanları

238 Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur?

- ☒ təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
- ☐ pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
- ☐ maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
- ☐ dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- ☐ maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər

239 Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil?

- ☒ maliyyə fondu
- ☐ dövlət maliyyəsi
- ☐ sığorta fondu
- ☐ kredit fondu
- ☐ müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi

240 ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır

- ☐ konsolidasiya
- ☐ məhkəmə presedenti
- ☐ hüquqi adət
- ☒ normativ-hüquqi akt
- ☐ normativ məzmunlu müqavilə

241 Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- ☐ nazirliklərin normativ aktları
- ☐ prezidentin fərmanları
- ☒ qanunlar
- ☐ hökumətin qərarları
- ☐ idarələrin normativ aktları

242 Aşağıdakılardan hansı mənbələri içərisində əsas hesab olunur?

- ☒ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Mülki məəcəllə
- ☐ Rəqabət məəcəlləsi
- ☐ Dövlət büdcəsi
- ☐ Antiinhisar qanunvericiliyi

243 Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil?

- ☐ ali icra hakimiyyəti orqanı
- ☒ yerli özünüidarəetmə orqanı
- ☐ yuxarı icra hakimiyyəti orqanı
- ☐ mərkəzi icra hakimiyyəti orqanı
- ☐ yerli icra hakimiyyəti orqanı

244 İqtisadiyyatın hüquqi tənzimlənməsinin mənbələri formalaşır...?

- ☐ iqtisadi sistem transformasiya edildikdə
- ☐ beynəlxalq təşkilatlara üzv olduqda
- ☒ dövlət orqanlarının hüququyariatma fəaliyyəti nəticəsində
- ☐ valyuta əməkdaşlığında
- ☐ dövlətin yaranması zamanı

245 Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir?

- ☐ qanunlardır
- ☐ ənənədir

- ☐ hüquqi adətlərdir
- ☒ hüquqdur
- ☐ məhkəmə prezidentidir

246 Aşağıdakılardan hansı iqtisadiyyatın hüquqi tənzimlənməsinə bilavasitə aid deyil

- ☒ prosessual hüquq
- ☐ sahibkarlıq hüququ
- ☐ gömrük hüququ
- ☐ vergi hüququ
- ☐ maliyyə hüququ

247 İqtisadiyyatın hüquqi tənzimlənməsiün ilkin rüşeymləri formalaşmışdır?

- ☐ Kilsə hüququnda
- ☐ Sovet hüququnda
- ☐ Kontinental hüquqda
- ☐ Müsəlman hüququnda
- ☒ Roma hüququnda

248 Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?

- ☐ iqtisadiyyatın mühafizə olunmasıdır
- ☐ dövlətin idarəetmə mexanizminin əsasıdır
- ☐ yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
- ☐ iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- ☒ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir

249 İqtisadiyyatın hüquqi tənzimlənməsi baxımından hüquqi təsir necə xarakterizə edilir?

- ☒ insanların fəaliyyətinin istiqamətini müəyyən edir
- ☐ insanların hüquqi statusunu müəyyən edir
- ☐ haqsız rəqabəti şərtləndirir
- ☐ iqtisadi cəinayətkarlığa sövq edir
- ☐ insanlar arasında diskriminasiya yaradır

250 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması hansı vaxtdan etibarən iqtisadçıların diqqətini cəlb etmişdir?

- ☐ 20-ci əsrin əvvəllərindən
- ☐ 18-ci əsrdə
- ☐ “Böyük durğunluq illərindən”
- ☐ 18-ci əsrin sonlarından
- ☒ 20-ci əsrin ikinci yarısından

251 Elmi dövriyyəyə transaksiya xərcləri kateqoriyasını kim daxil etmişdir?

- ☐ R.A. Pozner
- ☐ C.M. Keyns
- ☐ P. L. Samuelson
- ☐ L.A. Kornauzer
- ☒ R. Kouz

252 Hüququn tədqiqi zamanı davranış hipotezi nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?

- ☐ R.S. Kouza
- ☒ L.A. Kornauzerə
- ☐ C.M. Keynsə

- ☐ R.A. Poznerə
☐ P. L. Samuelsona

253 İqtisadiyyatın hüquqi tənzimlənməsi sahəsində ilkin tədqiqatlar kimə məxsusdur

- ☐ C.M. Keynsə
☒ R.A. Poznerə
☐ A. Smitə
☐ A. Marşala
☐ D. Rikardoya

254 Neoinstitutsionalizm nəzəriyyəsi baxımından İqtisadiyyatın hüquqi tənzimlənməsi hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?

- ☐ “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
☐ “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
☐ “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
☐ “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
☒ “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

255 İqtisadiyyatın hüquqi tənzimlənməsi...?

- ☐ istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
☐ istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların toplusudur
☐ bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
☒ istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
☐ mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarıdır

256 Hüququn iqtisadi funksiyası ...?

- ☐ ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
☐ mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
☒ iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır
☐ sosial münasibətlərdəki rolu ilə əlaqədardır
☐ siyasi münasibətlərdəki rolu ilə əlaqədardır

257 İqtisadiyyatın hüquqi tənzimlənməsi necə xarakterizə olunur?

- ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prokurorluğun tənzimləyici
☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına məhkəmənin tənzimləyici
☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına parlamentin tənzimləyici
☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prezidentin tənzimləyici
☒ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına normativ aktların tənzimləyici

258 İqtisadi münasibətlərin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır?

- ☐ iselektiv və dispoitiv metodlar
☐ imperativ və direktiv metodlar
☒ imperativ və dispoitiv metodlar
☐ dispoitiv və dolaylı metodlar
☐ imperativ və birbaşa metodlar

259 İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi tabedir?

- ☒ ictimai inkişafın ümumi qanunauyğunluqlarına
☐ siyasi inkişafın ümumi qanunauyğunluqlarına
☐ fiziki inkişafın ümumi qanunauyğunluqlarına
☐ ədəbi inkişafın ümumi qanunauyğunluqlarına

- ☐ iqtisadi inkişafın ümumi qanunauyğunluqlarına

260 İqtisadiyyatın hüquqi tənzimlənməsi aspektindən maraq doğuran məqam hansıdır?

- ☒ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
☐ iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
☐ iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
☐ hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
☐ müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi

261 İqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problemlərdən biri hesab edilir?

- ☐ qiymətlərin səviyyəsinin tənzimlənməsi
☒ dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və həddunun
☐ dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
☐ dövlətin iqtisadiyyata müdaxilə etməməsi
☐ dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi integrasiya

262 Müasir dövrdə İqtisadiyyatın hüquqi tənzimlənməsi ...?

- ☐ iqtisadi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
☐ hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
☐ konstitusiyon təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
☒ iqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
☐ mülki hüquq təliminin ayrılmaz tərkib hissəsi hesab olunur

263 Avstriya məktəbi aşağıdakı ilkin şərtə əsaslanmır

- ☐ sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi
☐ gələcəyin qeyri-müəyyənliyi
☒ radikalizm
☐ ətraf mühitin qeyri-sabitliyi
☐ subyektivizm

264 İqtisadiyyata hüquqi üsul və vasitələrdən istifadə etməklə təsir göstərilməsinin ilkin nəzəri-konseptual yanaşmalarından olan Çikaqo məktəbinin əsasında hansı nəzəriyyə dayanır?

- ☐ səmərəli gözləmə nəzəriyyəsi
☐ təkrar istehsal nəzəriyyəsi
☐ rəqabət nəzəriyyəsi
☒ səmərəli seçim nəzəriyyəsi
☐ büdcə məhdudluğu nəzəriyyəsi

265 İqtisadiyyatın hüquqi tənzimlənməsi sahəsində fundamental tədqiqatların əlaqəsi yoxdur?

- ☐ mülki hüquq nəzəriyyəsi ilə
☐ iqtisadi nəzəriyyə ilə
☐ transaksiya xərcləri nəzəriyyəsi ilə
☐ institusional iqtisadiyyatla
☒ psixologiya nəzəriyyəsi ilə

266 Hüquqi tənzimlənmənin subyekti kimi çıxış edir?

- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
☒ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi
☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
☐ iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları

267 İqtisadiyyat və hüquq (Economy and Law) kontekstində hüquq necə xarakterizə olunur?

- ☐ marksizmin əsas istiqamətlərindən biri kimi
- ☒ institusionalizmin əsas istiqamətlərindən biri kimi
- ☐ klassizmin əsas istiqamətlərindən biri kimi
- ☐ keynsçiliyin əsas istiqamətlərindən biri kimi
- ☐ liberalizmin əsas istiqamətlərindən biri kimi

268 İqtisadi münasibətlərin cəmiyyətdə daşdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri necə qiymətləndirilir?

- ☐ hüquq sahələrinin sistemini yaradır
- ☐ hüquq sistemini müəyyən edir
- ☐ təbii hüquq kimi qiymətləndirilir
- ☒ hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir
- ☐ dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi kimi çıxış edir

269 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda aşağıdakı hansı sahədə daha qabarıq müşahidə olunmuşdur?

- ☐ iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində
- ☐ aqrar münasibətlərin tənzimlənməsində
- ☐ ekoloji tədbirlərin reallaşdırılmasında
- ☒ rəqabətin təmin olunması sahəsində
- ☐ standartlaşdırmada

270 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda hansı sahədə mövcud olmamışdır?

- ☒ məhsul standartlarının formalaşdırılmasında
- ☐ qiymətlərin tənzimlənməsində
- ☐ əmək bazarına müdaxilə edilməsində
- ☐ rəqabətin təmin olunmasında
- ☐ xarici ticarətin tənzimlənməsində

271 Aşağıdakılardan hansı iqtisadiyyatın hüquqi tənzimlənməsi mənbəyi hesab edilən hüquq norması formalaşdırma bilməz?

- ☐ Azərbaycan Respublikasının Maliyyə nazirliyi
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☒ Azərbaycan Respublikasının Baş Praturoru
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti

272 Aşağıdakılardan hansı hüquqi vasitə kimi istifadə olunur

- ☐ beynəlxalq normalar
- ☐ dini və məzhəb normalar
- ☐ ictimai normalar
- ☐ əxlaq normaları
- ☒ sosial və texniki normalar

273 Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

- ☐ əxlaq normaları
- ☐ hüquq normaları
- ☐ korporativ normalar
- ☐ adətlər
- ☒ standartlar

274 Hüquqi tənzimləmədə ən çox istifadə edilən mexanizmlərdən biri hansıdır

- ☐ hüquqi statusun dəyişdirilməsi
- ☐ güzəştlərin verilməsi
- ☐ fəaliyyət sərbəstliyinin verilməsi
- ☒ cəza tədbirlərinin görülməsi
- ☐ departasiya

275 Dövlət idarəetmə orqanlarının icraediciilik fəaliyyəti ifadə olunur]

- ☐ beynəlxalq öhdəliklərin icrasında
- ☐ öz iradələrindən irəli gələn tələblərin icrasında
- ☒ normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında
- ☐ məhkəmələrin göstərişlərinin icrasında
- ☐ parlament hakimiyyətinin tətbiqində

276 Müasir dövüdə iqtisadi sferada beynəlxalq hüquqi tənzimləmə necə xarakterizə olunur?

- ☒ iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- ☐ siyasi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- ☐ ticarət fəaliyyəti sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- ☐ iqtisadi integrasiya sahəsində dövlətlərarası və digər subyektlərlə olan
- ☐ vahid iqtisadi sistemin formalaşması sahəsində dövlətlərarası və digər

277 İqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə olmalıdır ki,...

- ☒ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun

278 Ümumi metod kimi hüquqtəbqiətmənin mahiyyəti necə xarakterizə olunur?

- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində parlament hakimiyyətinin vasitə
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində dövlət iradəsinin vasitə kimi
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində prezidentlərin vasitə kimi tətbiq edilməsi
- ☒ iqtisadi münasibətlərin tənzimlənməsində hüququn vasitə kimi tətbiq edilməsi
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində adətlərin vasitə kimi tətbiq edilməsi]

279 İqtisadi subyektlərin fəaliyyətinin ümumi qaydaları, prinsipləri və onların reallaşma mexanizmləri aşağıdakılardan hansı ilə müəyyən edilir və tənzimlənilir?

- ☐ prezident sərəncamları ilə
- ☒ müvafiq normativ aktlarla
- ☐ hökumətin qərarı ilə
- ☐ bələdiyyə aktları vasitəsilə
- ☐ beynəlxalq hüquqla

280 Hüququn iqtisadi təhlilinin mühüm metodoloji aspekti..?

- ☐ dövlətin məqsədi kimi sosial ədalətin yüksəldilməsinin ilkin şərti hesab edilir
- ☐ dövlətin məqsədi kimi ictimai sabitliyin təmin edilməsinin ilkin şərti hesab edilir
- ☐ dövlətin məqsədi kimi ictimai-siyasi fəallığın yüksəldilməsinin ilkin şərti hesab edilir
- ☒ dövlətin məqsədi kimi ictimai rifahın yüksəldilməsinin ilkin şərti hesab edilir
- ☐ dövlətin məqsədi kimi ictimai diskriminasiyanın yaradılmasının ilkin şərti

281 İqtisadiyyatın hüquqi tənzimlənməsi kontekstində məsələlərin tədqiqi hüquqşünaslara...?

- ☐ hüquq normalalarının sistemləşdirilməsində əlverişli əsas yaradır
- ☐ dövlətin idarə edilməsi üçün əlverişli əsas yaradır
- ☐ normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır
- ☒ qəbul olunmuş normativ aktlar və hüquq normalalarının nəticələrinin təhlili
- ☐ normativ aktların formalaşdırılması zamanı əlverişli əsas yaradır

282 İqtisadiyyatın hüquqi tənzimlənməsi kontekstində məsələlərin tədqiqi iqtisadçılara...?

- ☐ hüquq normalalarının cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ☐ beynəlxalq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ☐ hüquq mühafizə orqanlarının fəaliyyətinin cəmiyyətin iqtisadi həyatına necə təsir
- ☐ iqtisadi integrasiyanın cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ☒ hüquq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin

283 İqtisadi nəzəriyyələr sistemində mövcud olan hüququn iqtisadi nəzəriyyəsi öz predmetinə görə hansı nəzəriyyəyə kifayət qədər yaxındır?

- ☐ neoliberalizim
- ☐ neomonetarizm
- ☐ neoklassizm
- ☒ neoinstitusionalizim
- ☐ neokeynsçilik

284 Aşağıdakılardan hansı hüququn iqtisadi təhlilini şərtləndirən məqam deyil?

- ☐ iqtisadi yanaşma hüquqi təhlildə bir o qədər rast gəlinməyən hüququn ayrı-ayrı
- ☐ iqtisadçılar iqtisadi səmərəlilik problemini müzakirə edərək ədalətlik, dəqiqlik və
- ☒ hüquqsünaslar üçün iqtisadi sistemin fəaliyyət qanunlarının öyrənilməsinin
- ☐ iqtisadi təhlil bir çox qüvvədə olan hüquq normalalarının əsaslandırılması üçün
- ☐ iqtisadçılar mürəkkəb qarşılıqlı əlaqələrin digər təhlilçilər tərəfindən nəzərə

285 Kouz teoreminə əsasən?

- ☐ əgər cinayət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☒ əgər mülkiyyət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☐ əgər inzibati hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☐ əgər əmək hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☐ əgər beynəlxalq hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər

286 İqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlərin aşağıdakı forması yoxdur?

- ☐ müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadi
- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər
- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər
- ☒ bütün iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətlərinin qadağan olunması
- ☐ dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxsləri arasında yaranan

287 İqtisadi sistem....?

- ☐ yalnız iqtisadiyyata təsir göstərir
- ☒ həm fərdlərin davranışına, həm də müvafiq olaraq hüquqi sistemə təsir göstərir
- ☐ yalnız fərdlərin davranışına təsir göstərir
- ☐ hüquq mühafizə sisteminə təsir göstərir
- ☐ ölkənin statusunu müəyyən edir

288 Hüquqi sistemi...?

- ☐ ölkənin statusunu müəyyən edir
- ☐ yalnız iqtisadiyyata təsir göstərir
- ☒ fərdlərin davranışına, onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir
- ☐ yalnız fərdlərin davranışına təsir göstərir
- ☐ hüquq mühafizə sisteminə təsir göstərir

289 Müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər bir-biri ilə necə bağlıdır?

- ☒ iki tərəfli qarşılıqlı təsirlə bağlıdır
- ☐ heç bir əlaqələri mövcud deyil
- ☐ iqtisadi sistemin formasında asılıdırlar
- ☐ hüquq iqtisadi sistemi formalaşdırır
- ☐ birtərəfli təsirlə əlaqəyə malikdirlər

290 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxil deyil

- ☐ iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
- ☐ sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
- ☐ investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi
- ☐ haqsız rəqabətin aradan qaldırılması
- ☒ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması

291 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi...?

- ☐ Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata
- ☐) Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata
- ☒ Azərbaycan Respublikasının iqtisadi siyasətini işləyib hazırlayan və həyata
- ☐ Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata
- ☐ Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata

292 Tarif (qiymət) Şurasının əsasnaməsində əksini tapmış vəzifələrə aşağıdakılardan hansı daxil deyil?

- ☐ daxili bazarın qorunması məqsədilə mal idxalı nəticəsində yerli istehsalat vurulmuş və ya vurula biləcək zərərle bağlı təhqiqatın aparılması haqqında qərarların qəbul edilməsi və bu məsələ ilə bağlı təkliflərin hazırlanması.
- ☐ Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş tariflərin (qiymətlərin) və rüsumların ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;
- ☒ Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq vergilərin və vergi dərəcələrinin ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;
- ☐ respublika iqtisadiyyatının əsasını təşkil edən, iqtisadiyyatın bütün sahələrində tariflərin (qiymətlərin) və rüsumların səviyyəsinə güclü təsir göstərən enerji daşıyıcılarının və habelə inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) tariflərinin (qiymətlərin) mövcud tənzimləmə prinsiplərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- ☐ Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yüklərin tranzit tariflərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması

293 Elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərin) dövlət tərəfindən tənzimlənməsi Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunun hansı maddəsində müəyyənləşdirilmişdir.

- ☐ Qanunun 13-cü maddəsində
- ☐ Qanunun 9-cu maddəsində
- ☒ Qanunun 10-cu maddəsində
- ☐ Qanunun 11-ci maddəsində
- ☐ Qanunun 12-ci maddəsində

294 Kommersiya hüququ əsaslanır?

- ☐ fasiləsizlik prinsipinə

- ☐ ədalətlik prinsipinə
- ☐ tarazlıq prinsipinə
- ☒ bərabərlik prinsipinə
- ☐ sosial prinsipinə

295 əsas Kommersiya əməliyyatlarına aiddir?

- ☐ ilk iki variantda qeyd olunanlar
- ☐ icarə əməliyyatları
- ☐ beynəlxalq turizm üzrə əməliyyatlar
- ☐ informasiya və idarəetmənin təkmilləşdirilməsi sahələrində məsləhət
- ☒ bütün variantlarda qeyd olunanlar

296 əsas Kommersiya əməliyyatlarına aiddir?

- ☒ bütün variantlarda qeyd olunanlar
- ☐ maddi formada malların mübadiləsi üzrə əməliyyatlar
- ☐ patentlər, lisenzyalar, «nou-hau»larla ticarət formasında elmi-texniki biliklərin
- ☐ texniki xidmətlərin mübadiləsi üzrə əməliyyatlar (məsləhət və tikinti injinirinqi)
- ☐ ilk iki variantda qeyd olunanlar

297 Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsi neçə metodla tənzimlənir?

- ☐ 2
- ☐ 1
- ☐ 5
- ☐ 4
- ☒ 3

298 Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı qanunlardan hansılar daxildir? 1. Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanunu 2. Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 3. Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu 4. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 5. Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu

- ☒ hamısı
- ☐ 1,2,4
- ☐ 2,3,4
- ☐ 3,4,5
- ☐ 1,2,3

299 Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının qanununa əsasən qiymət nədir?

- ☐ məhsulun (malın, işin, xidmətin) ona sərf edilən dəyərin pulla ifadəsidir
- ☐ məhsulun (malın, işin, xidmətin) ona sərf edilən əməyin pulla ölçülməsidir
- ☒ məhsulun (malın, işin, xidmətin) ifadə olunan dəyəridir
- ☐ məhsulun (malın, işin, xidmətin) yaradılmasına çəkilən xərcdir
- ☐ məhsulun (malın, işin, xidmətin) ifadə olunan xərcidir

300 Qiymət iqtisadi kateqoriya kimi aşağıdakı funksiyalardan hansını həyata keçirmir?

- ☐ təsərrüfatda proporsionallıq və tarazlılığın təmin olunması funksiyası.
- ☐ ictimai əmək məsrəflərinin uçotu və ölçülməsi funksiyası;
- ☐ qiymətin dəyərdən kənarlaşması imkanı ilə əlaqədar bölüşdürücü funksiyası.
- ☒ qiymətin fiskal, yəni büdcə gəlirlərini təmin etmə funksiyası
- ☐ qiymətin stimullaşdırıcı funksiyası.

301 Hər hansı bir dövlətin qızıl ehtiyatı aşağıdakılardan hansının təminatı qismində çıxış edir?

- ☒ bank emissiyalarının
- ☐ insan kapitalının
- ☐ sosial inkişafın
- ☐ kredit qoyuluşlarının
- ☐ rəqabət qabiliyyətliliyin

302 Qızıl və valyuta ehtiyatları rəsmi ehtiyatı hesab edilir?

- ☐ Vergilər nazirliyinin
- ☐ Mərkəzi icra hakimiyyətinin
- ☐ Parlamentin
- ☒ Mərkəzi Bank və Xəzinədarlığın
- ☐ Ambudsmanın

303 Azərbaycanda valyuta münasibətləri özünəməxsus formada, yəni....?

- ☐ xarici iqtisadi əlaqələr tərkibində inkişaf edir
- ☐ sığorta münasibətləri tərkibində inkişaf edir
- ☐ qiymətli kağızlar münasibətləri tərkibində inkişaf edir
- ☐ maliyyə münasibətləri tərkibində inkişaf edir
- ☒ bank münasibətləri tərkibində inkişaf edir

304 Azərbaycan Respublikasında valyuta əməliyyatlarının tənzimlənməsini təmin edən normativ akt aşağıdakılardan hansıdır?

- ☐ “Valyuta birjasının” əsasnaməsi
- ☐ “Manat haqqında” qanun
- ☒ Valyuta tənzimi haqqında» qanun
- ☐ “Valyuta mübadiləsi haqqında” qanun
- ☐ “Maliyyə Nazirliyinin” əsasnaməsi

305 Aşağıdakılardan hansı qiymətli kağızların buraxılışı və satışının mümkünlüyü qanunvericiliklə nəzərdə tutulmur?

- ☐ əmanət sertifikatlarının
- ☐ səhmlərin
- ☒ banknotların
- ☐ dövlət xəzinə öhdəliklərinin
- ☐ istiqraz vərəqələrinin

306 Mərkəzi Bank banklar və xarici bankların yerli filialları üçün qanunvericilikdə nəzərdə tutulan normativlər və tələblər müəyyən edir. Bunlara aşağıda göstərilənlərdən hasi aid deyil?

- ☐ məcmu kapitalın minimum miqdarı
- ☐ nizamnamə kapitalının minimum miqdarı
- ☒ məcburi ehtiyat normasının Mərkəzi Bank vəsaiti hesabına formalaşdırılması
- ☐ digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarı
- ☐ likvidlik göstəriciləri

307 Bank səhmdarlarının ümumi yığıncağında iştirak edən səhmdarların 75% səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulan məsələlərə hansı aiddir?

- ☐ Müşahidə Şurası üzvlərinin təyin və azad edilməsi
- ☐ Nizamnaməyə əlavə dəyişikliklər edilməsi
- ☐ başqa bankın alınması
- ☒ bankın faiz dərəcələri və aktivlərin yerləşdirilməsi barəsində siyasətinin müəyyənləşdirilməsi
- ☐ İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi

308 Bankın təsis yığıncağı istisna olmaqla, səhmdarların ümumi yığıncaqları bütün səsvermə hüququ olan səhmlərin azı necə faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır?

- ☐ 90%
- ☐ 51%
- ☒ 60%
- ☐ 70%
- ☐ 80%

309 Bank lisenziyasının qüvvəyə mindiyi gündən necə ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Mərkəzi Bank tərəfindən bankın necə ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə lisenziyaya ləğv edilə bilər?

- ☐ 6 ay və 12 ay
- ☒ müvafiq olaraq 12 ay və 6 ay
- ☐ 6 ay və 3 ay
- ☐ 18 ay və 12 ay
- ☐ 8 ay və 4 ay

310 Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir?

- ☒ bank sistemində
- ☐ maliyyə sistemində
- ☐ sığorta sistemində
- ☐ valyuta sistemində
- ☐ kredit sistemində

311 Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil?

- ☐ bank və müştəri arasında
- ☐ Mərkəzi bank və banklar arasında
- ☒ Mərkəzi bank ilə sahibkar arasında
- ☐ Mərkəzi bank ilə hökumət arasında
- ☐ bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında

312 Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil?

- ☐ aktiv bank əməliyyatları
- ☒ direktiv bank əməliyyatları
- ☐ vasitəçi bank əməliyyatları
- ☐ yardımçı bank əməliyyatları
- ☐ passiv bank əməliyyatları

313 Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz?

- ☐ müqavilə və ya birtərəfli əqd
- ☐ zərər vurulması
- ☐ məcburi ehtiyatın yaradılması
- ☐ lisenziyanın verilməsi və onun geri götürülməsi
- ☒ əmanət yerləşdirməyə məcburetmə

314 Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- ☐ tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
- ☐ tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
- ☐ fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
- ☐ ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
- ☒ dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərinin təmərküzləşdirilməsi

315 Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- ☐ kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
- ☐ qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
- ☐ maliyyə müşaviri, maliyyə agentı və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
- ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
- ☒ dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq

316 Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil?

- ☐ bank sisteminə nəzarəti həyata keçirir
- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir
- ☒ dövlət büdcəsinin layihəsini tərtib edir
- ☐ manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
- ☐ valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır

317 Beynəlxalq valyuta hesablaşmalarında aşağıdakı hesablaşma formalarından hansı istifadə olunmur?

- ☐ inkasso
- ☐ sənədli akkreditiv
- ☐ köçürmə
- ☒ nəğd hesablaşma
- ☐ klirinq hesablaşmalar

318 Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aşağıdakılardan hansı aid deyil?

- ☒ qeyri-rezidentlərin ölkədəki mülkiyyətinin əldə olunması məqsədilə maliyyə resurslarından istifadə
- ☐ birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına sərmayə qoyuluşu
- ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması
- ☐ müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi
- ☐ qiymətli kağızların əldə edilməsi

319 Valyuta tənzimi haqqında qanuna əsasən cari əməliyyatlara aşağıdakılardan hansı aid deyil?

- ☐ əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi
- ☐ respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi
- ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləş-dil-məsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublika-ya və ya respublikadan köçürülməsi
- ☐ 180 gündən artıq olmayan müddətə maliyyə kreditərinin alınması və verilməsi
- ☒ ölkələr arasında kredit sazişlərinin əsasında mütəmadi valyuta ağınlarının təmin edilməsi və nəzarət

320 Mərkəzi Bankın valyuta tənzimlənməsinin əsas orqanı kimi Valyuta tənzimi haqqında qanuna müvafiq olaraq funksiyalarına aşağıdakılardan hansı aid deyil?

- ☐ valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir
- ☐ Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavi və sahəsini və qaydasını müəyyən edir
- ☒ xarici valyutanın emissiyasını və tədavi və buraxılması ilə bağlı tədbirləri həyata keçirir
- ☐ valyuta əməliyyatları üzrə uçotun və hesabatın, sənədləşmə və statistikanın vahid formalarını və qaydalarını müəyyən edir
- ☐ valyuta əməliyyatlarını aparmaq üçün banklara lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir və bu məqsədlə lisenziya verir

321 Valyuta hüquq münasibətlərinin digər iştirakçıları qeyri-rezidentlər adlanır və onlara aşağıdakılardan hansı aid deyil?

- ☐ Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filial və nümayəndəlikləri
- ☒ rezidentlərin respublikadan kənarda yerləşən filialları və nümayəndəlikləri
- ☐ Azərbaycan Respublikası hüddudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər
- ☐ qeyri-rezidentlərin Azərbaycan ərazisində yerləşən filial, büro və agentlikləri
- ☐ xarici dövlətlərin qanunvericiliyinə görə yaradılmış, Azərbaycan Respublikası hüddudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar

322 Valyuta tənzimi haqqında qanuna əsasən, rezidentlər dedikdə, aşağıdakılardan hansı nəzərdə tutulmur?

- ☐ Azərbaycan Respublikasında yerləşən və respublika qanunvericiliyinə görə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar
- ☐ Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən respublikadan kənarda müvəqqəti qalan fiziki şəxslər
- ☐ Azərbaycan Respublikası qanunvericiliyinə görə yaradılmış hüquqi şəxslər
- ☐ Azərbaycan Respublikası hüddudlarından kənarda yerləşən respublikanın diplomatik və digər rəsmi nümayəndəlikləri
- ☒ qeyri-rezidentlərin respublikadan kənarda yerləşən filialları və nümayəndəlikləri

323 Sərbəst dövrəli valyuta elə ölkələrin valyutasıdır ki, bu ölkələrdə....?

- ☐ cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri embarqosu tətbiq edilir
- ☐ cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri tətbiq olunur
- ☐ cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri kvotalaşdırılır
- ☐ cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri emissiya ilə təmin olunur
- ☒ cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri ləğv olunur

324 Qiymətlərin maddi və intellektual obyektlərinin qiymətləndirilməsi texnologiyasına aşağıdakılar aiddir

- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ qiymətlərin məqsəd və mənbəsinin müəyyən edilməsi;
- ☐ zəruri və kifayət qədər informasiyanın təşkili;
- ☐ qiymətlərin obyektinin daha səmərəli istifadəsinin müəyyən edilməsi;
- ☐ qiymətlərin obyektinin və predmetinin müəyyən edilməsi;

325 Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən hansı məlumatlardan istifadə edilmir

- ☐ reklam mənbələrinin məlumatından
- ☐ vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlar
- ☐ malın (işin, xidmətin) bazar qiymətləri haqqında rəsmi məlumat
- ☐ malın (işin, xidmətin) birja kotirovkaları haqqında rəsmi məlumat
- ☒ qeyri-hökumət təşkilatlarının məlumatları

326 Beynəlxalq mal dövriyyəsinin təmin edən əməliyyatlar aşağıdakılardan hansıdır?

- ☐ nəqliyat-ekspedisiya əməliyyatları
- ☐ yüklərin beynəlxalq daşınması üzrə əməliyyatlar
- ☒ bütün variantlarda qeyd olunanlar
- ☐ ilk iki variantda qeyd olunanlar
- ☐ yüklərin sıqortalanması üzrə əməliyyatlar

327 Beynəlxalq mal dövriyyəsinin təmin edən əməliyyatlar aşağıdakılardır:

- ☒ bütün variantlarda qeyd olunanlar
- ☐ yüklərin beynəlxalq daşınması üzrə əməliyyatlar
- ☐ beynəlxalq yükdaşımalar zamanı yüklərin saxlanılması üzrə əməliyyatlar
- ☐ beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar
- ☐ ilk iki variantda qeyd olunanlar

328 Kommersiya hüququnun predmetini təşkil edir?

- ☐ qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər
- ☐ mülki dövriyyə sahəsində yaranan münasibətlər
- ☒ əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər
- ☐ xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
- ☐ pul dövriyyəsi sahəsində yaranan münasibətlər

329 Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?

- ☐ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun
- ☐ “Elektron ticarət haqqında” qanun
- ☒ Qaz təchizatı haqqında” qanun
- ☐ “Reklam haqqında” qanun
- ☐ “Kommersiya sirri haqqında” qanun

330 Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?

- ☒ “Yerin təki haqqında” qanun
- ☐ Antiinhisar fəaliyyəti haqqında” qanun
- ☐ “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” qanun
- ☐ “Reklam haqqında” qanun
- ☐ Standartlaşdırma haqqında” qanun

331 Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?

- ☒ müqavilə əsasında əməkdaşlıq etmək
- ☐ zor tətbiq etmək və ya hədələmək
- ☐ kommersiya sirrinin fotosəklini çəkmək
- ☐ kommersiya sirrinin sənədlərini oğurlamaq
- ☐ kommersiya sirrinin surətini çıxarmaq

332 Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?

- ☐ məlumatların ötürülmə kanallarına qoşulmaq
- ☐ rüşvət vermək
- ☐ kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq
- ☐ danışığlara qulaq asmaq
- ☒ müvafiq orqanlarda qeydiyyatı alınmaq

333 əmtəə nişanı kimi aşağıdakı nişan qeydə alınma bilməz?

- ☐ Əmtəələrin forması və ya onların qablaşdırılması
- ☒ dövlət rəmzləri
- ☐ Sözlər
- ☐ Təsviri elementlər
- ☐ Hərflər

334 Kommersiya münasibətlərində mülki dövriyyəsi məhdudlaşdırılmayan hansıdır?

- ☐ xidməti və mülki silah
- ☐ hərbi silah-sursat istehsal etmək üçün avadanlıqlar
- ☐ qiymətli kağızların çap olunması üçün avadanlıqlar
- ☒ kütləvi istehlak məhsulları
- ☐ radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan qurğular

335 Aşağıdakı standart forması yoxdur?

- ☒ birlik standartı
- ☐ beynəlxalq standart
- ☐ regional (hövzə) standartı
- ☐ dövlətlərarası standart
- ☐ milli standart

336 İxrac-idxal əməliyyatları təcrübəsində tez-tez valyuta ödənişləri olmadan həyata keçirilən mal mübadiləsi və kompensasiya əqdlərinin müxtəlif növlərinə rast gəlinir və onlara aşağıdakılardan hansı aiddir?

- ☒ bütün variantlarda qeyd olunanlar
- ☐ sənaye kompensasiya əqdləri
- ☐ ticarət kompensasiya əqdləri
- ☐ ilk iki variantda qeyd olunanlar
- ☐ barter əqdləri

337 Beynəlxalq səviyyədə intellektual mülkiyyətin qiymətləndirilməsinin gəlir metoduna daxil deyil:

- ☐ hec biri
- ☒ izafi dəyərin qiymətləndirilməsi
- ☐ lisenziya alınan mənfəətdən lisenziya verilən payın ayırma
- ☐ müqayisəli qiymətləndirmə
- ☐ real gəlirin diskontlaşdırılması

338 İntellektual mülkiyyətin qiymətləndirilməsinin xüsusiyyəti hansıdır:

- ☐ qiymətləndirmə zamanı nəzərdə tutulan normalara uyğun olaraq intellektual mülkiyyətin sahələrinin qiymətləndirilməsi
- ☐ qiymətləndirmə obyektini kimi bir neçə funksiyaları yerinə yetirməsi
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ qiymətlər məqsədli xarakter daşıyır
- ☐ qiymətləndirmə təkcə universal metodlarla deyil, həmçinin onların daha fəal istifadə etmə xarakterinə görə təmin olunmalıdır

339 Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 5-ci maddəsinə əsasən, hansı halda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır:

- ☒ müəssisənin tipinin açıq tipli səhmdar cəmiyyəti formasından qapalı tipli səhmdar cəmiyyəti formasına dəyişdikdə
- ☐ boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
- ☐ dövlət və bələdiyyə əmlakı girov məqsədləri üçün istifadə olunduqda
- ☐ səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məxsus əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
- ☐ vərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.

340 Aşağıdakı üsullardan hansı Tənzimlənən qiymətlər haqqında qanunun 6-cı maddəsində qiymətlərin tənzimlənməsi üsulları kimi öz əksini tapmamışdır? 1. qiymətləri təsdiq etməklə; 2. qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla; 3. qiymətlə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla; 4. vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə; 5. inhisarçılıq fəaliyyətini məhdudlaşdırmaqla 6. inflyasiyanın qarşısını almaqla 7. imtiyazlı (güzəştli) kreditlər verməklə; 8. dövlət büdcəsindən subsidiya verməklə;

- ☐ 1,6
- ☐ 3,4
- ☒ 5,6
- ☐ 7,8
- ☐ 1,2

341 Aşağıdakılardan hansı standartlaşdırmanın məqsədi deyil?

- ☐ təbii və texnogen qəzaların və habelə digər fəvqəladə vəziyyətlərin yaranması

- ☒ istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti
- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit
- ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına
- ☐ ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək

342 Kommersiya fəaliyyəti sahəsində məhsulların, işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi əsasən hansı qanunla tənzimlənilir?

- ☐ "Lisenzialaşdırma haqqında" qanun
- ☐ "Tender haqqında" qanun
- ☐ Satınalmalar haqqında" qanun
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında" qanun
- ☒ Standartlaşdırma haqqında" qanun

343 Azərbaycan Respublikasının Hava Məcəlləsi neçənci ildə qəbul edilmişdir?

- ☐ 1995
- ☒ 1994
- ☐ 1996
- ☐ 1999
- ☐ 2002

344 Azərbaycan Respublikasının hava məkanında xarici hava cəmilərinin uçuşu hansı əsaslarla həyata keçirilir ?

- ☒ beynəlxalq müqavilələrə və xüsusi icazələrə əsasən
- ☐ beynəlxalq müqavilələrə əsasən
- ☐ Azərbaycan Respublikasının qanunlarına əsasən
- ☐ beynəlxalq normalara əsasən
- ☐ xüsusi icazələrə əsasən

345 Azərbaycan Respublikasının hava yolu ilə daşınan əmlaka dəyən zərərə görə məsuliyyət nəyə əsasən müəyyənləşir?

- ☐ inzibati və cinayət qanunvericilikləri
- ☐ maddi məsuliyyət üzrə qanunvericilik
- ☐ cinayət qanunvericiliyi
- ☐ inzibati qanunvericilik
- ☒ mülki qanunvericilik

346 Azərbaycan Respublikasının Torpaq Məcəlləsi neçənci ildə qəbul edilmişdir?

- ☐ 1998
- ☐ 2001
- ☐ 2000
- ☒ 1999
- ☐ 2002

347 Ekologiya hüququ neçə prinsip əsasında fəaliyyət göstərir?

- ☐ 14
- ☐ 10
- ☐ 9
- ☐ 15
- ☒ 11

348 Ekologiya hüququnun prinsiplərinə hansı əlamətlər xasdır?

- ☐ bərabər hüquqluq və obyektivlik

- ☒ obyektivlik və sistemli
- ☐ qanunilik və ədalətlik
- ☐ ədalətlik və humanizm
- ☐ beynəlmiləçilik və obyektivlik

349 İnsanın ətraf mühitə mənfi təsiri neçə istiqamətdə baş verir?

- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 2
- ☐ 6

350 Təbiətdən istifadə hüququna nə aiddir?

- ☐ Milli Məclisin qərarları
- ☐ dövlət orqanlarının aktları
- ☐ Nazirlər Kabinetinin normativ aktları
- ☐ AR Prezidentinin imzaladığı sənədlər
- ☒ hüquq normaları

351 Təbiətdən istifadənin məqsədli təyinatına görə növləri nəyə əsasən müəyyən olunur?

- ☒ müvafiq qanunvericiliyə əsasən
- ☐ təbii ehtiyatların xarakterinə görə
- ☐ Nazirlər Kabinetinin sərəncamına əsasən
- ☐ Milli Məclisin apardığı təsnifata əsasən
- ☐ müvafiq dövlət orqanının bölgüsünə əsasən

352 Təbiətdən istifadə hüququ ilə hüquq arasında əlaqələr necə səciyyələnir

- ☐ təbiətdən istifadə hüququ hüquqa birtərəfli təsir göstərir
- ☐ hüquqla təbiətdən istifadə hüququ arasında heç bir əlaqə yoxdur
- ☐ hüquq təbiətdən istifadə hüququnu istiqamətləndirir
- ☐ təbiətdən istifadə hüququ tam sərbəst fəaliyyət göstərir
- ☒ hüquqla təbiətdən istifadə hüququ qarşılıqlı əlaqədədirlər

353 Təbiətdən istifadə hüququnda əsas predmeti nədir?

- ☐ insanın səmərəli fəaliyyətinin təmin edilməsi
- ☐ təbii sərvətlərdən səmərəli istifadə prosesi
- ☐ insanın təbiətdən istifadə prosesi
- ☐ təbiətin qorunması sahəsində yaranan münasibətlər
- ☒ təbiət və cəmiyyət arasında münasibətlərin tənzimlənməsi

354 Tərkibinə görə faydalı qazıntılar ehtiyatları neçə qrupa bölünür?

- ☐ 3
- ☒ 2
- ☐ 9
- ☐ 5
- ☐ 4

355 Təbii mühitə qarşı insanın zərərli fəaliyyəti obyektiv cəhətdən bir-birinə qarşılıqlı əlaqə və təsirdə olan neçə formada təzahür edir?

- ☐ ətraf təbii mühitin çirklənməsi; təbii mühitin korlanması; təbii mühitin dağılması
- ☐ təbii ehtiyatların tükənməsi; təbii mühitin dağılması
- ☒ ətraf təbii mühitin çirklənməsi; təbii ehtiyatların tükənməsi; təbii mühitin dağılması

- ☐ ətraf təbii mühitin çirklənməsi; təbii ehtiyatların tükənməsi
- ☐ təbii mühitin dağılması; ətraf təbii mühitin çirklənməsi

356 Cəmiyyətin və təbiətin hansı qarşılıqlı əlaqə formaları var?

- ☐ Ekoloji; mədəni estetik
- ☐ Müalicə-sağlamlaşdırıcı; ekoloji
- ☐ Sosial; mədəni estetik
- ☐ Sosial; iqtisadi
- ☒ İqtisadi; ekoloji

357 Bütün alarmist konsepsiyalar neçə yerə bölünür?

- ☐ Qlobal idarəetmə konsepsiyası; inkişafın hədləri konsepsiyası
- ☐ İstehlakçılıq konsepsiyaları; optimist konsepsiyalar
- ☐ Pessimist konsepsiyalar; istehlakçılıq konsepsiyaları
- ☒ Pessimist konsepsiyalar; optimist konsepsiyalar
- ☐ Təbiətə müdaxilə etməmə konsepsiyası; darvinizm konsepsiyası

358 Bütün ekoloji münasibətlərdə hansı xüsusi subyekt təmsil olunur?

- ☐ mühafizə orqanları
- ☐ bələdiyyə
- ☒ dövlət
- ☐ vətəndaşlar
- ☐ hüquqi şəxslər

359 . Bu ifadələri genişliyindən asılı olaraq ardıcılıqla düzün?

- ☐ Ekologiya hüququ; sosial ekologiya; ümumi ekologiya
- ☒ Ümumi ekologiya; sosial ekologiya; ekologiya hüququ
- ☐ Ümumi ekologiya; ekologiya hüququ; sosial ekologiya
- ☐ Sosial ekologiya; ekologiya hüququ; ümumi ekologiya
- ☐ Sosial ekologiya; ümumi ekologiya; ekologiya hüququ

360 Ekologiya hüququnda norma prioritetlərin neçə növü fərqləndirilir?

- ☒ sahəvi, sahələrarası və ümumekoloji
- ☐ sahəvi, kompleks
- ☐ sahəvi, kompleks, ümumekoloji
- ☐ sahəvi, sahələrarası
- ☐ sahələrarası, ümumekoloji

361 Bunlardan hansı daha geniş anlayışdır?

- ☐ təbiət kompleksləri
- ☒ təbii ehtiyatlar
- ☐ ətraf mühit
- ☐ təbiət
- ☐ ətraf təbii mühit

362 İstehlakçı konsepsiyalar nəyi əks etdirir?

- ☒ insanın təbiət üzərində ağalığını
- ☐ təbiətin insan üzərində ağalığını
- ☐ cəmiyyətin məhv olacağını
- ☐ cəmiyyətin və təbiətin uyğunlaşdırılmasını
- ☐ cəmiyyətin və təbiətin bərabərliyini

363 Ekoloji sistemlərin və ayrı-ayrı təbiət obyektlərinin faydalı xüsusiyyətlərindən yararlanmanın dərəcəsi və əhatə dairəsindən asılı olaraq ekologiyadan istifadə hüququ fərqləndirilir?

- ☐ daimi və müvəqqəti istifadə
- ☐ ümumi və xüsusi istifadə
- ☐ daimi və ödənişsiz istifadə
- ☐ kompleks və xüsusi istifadə
- ☒ bircinsli və kompleks istifadə

364 Təbiət obyektlərindən istifadə müddətindən asılı olaraq ekologiyadan istifadənin hansı növləri var?

- ☐ qısa müddətli və daimi
- ☒ daimi və müvəqqəti
- ☐ müddətsiz və qısa müddətli
- ☐ müvəqqəti və uzunmüddətli
- ☐ qısa müddətli və uzunmüddətli

365 Ekoloji-hüquqi mexanizmin səmərəliliyinin hansı mərhələləri var?

- ☐ nəticə; münasibət
- ☒ statik; dinamik; nəticə
- ☐ statik; nəticə
- ☐ statik; dinamik
- ☐ dinamik; nəticə

366 Azərbaycan Respublikasının təbii sərvətlərindən rəşional istifadənin və ekoloji sisteminin qorunub saxlanması təşkilatı-hüquqi təminatı institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ xüsusi hissəyə
- ☒ ümumi hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ qarışıq hissəyə

367 Ekoloji hüquqi məsuliyyət institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ xüsusi hissəyə
- ☒ ümumi hissəyə
- ☐ qarışıq hissəyə
- ☐ kompleks hissəyə
- ☐ əlahiddə hissəyə

368 Torpaq üzərində mülkiyyətin, sahibliyin istifadənin və icarənin ekoloji-hüquqi rejimi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ qarışıq hissəyə

369 Yerin təkindən istifadənin ekoloji-hüquqi rejim institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ qarışıq hissəyə

370 Sudan istifadənin ekoloji-hüquqi rejimi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ qarışıq hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ əlahiddə hissəyə

371 Meşədən istifadənin ekoloji-hüquqi rejimi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ qarışıq hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ əlahiddə hissəyə

372 Heyvanlar aləmindən istifadənin ekoloji-hüquqi rejimi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ qarışıq hissəyə

373 Atmosfer havasının ekoloji-hüquqi rejimi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ qarışıq hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ kompleks hissəyə

374 Xüsusi qorunan təbiət obyektlərinin və komplekslərinin ekoloji-hüquqi mühafizəsi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ ümumi hissəyə
- ☒ xüsusi hissəyə
- ☐ qarışıq hissəyə

375 Ekoloji hüquqi məsuliyyətin tətbiqini şərtləndirən hüquq pozuntuları hansı sahədə baş verir?

- ☐ Bitki və heyvanlar aləmi
- ☐ Torpaq
- ☐ Təbiət
- ☒ Ətraf təbii mühit
- ☐ Meşə

376 Su obyektləri üzərində hansı mülkiyyət növləri var?

- ☐ dövlət
- ☐ dövlət; xüsusi
- ☐ dövlət; bələdiyyə
- ☒ dövlət; bələdiyyə; xüsusi
- ☐ bələdiyyə; xüsusi

377 Heyvanlar aləmi obyektləri üzərində hansı mülkiyyət növləri var?

- ☐ bələdiyyə; xüsusi
- ☐ dövlət; bələdiyyə
- ☐ dövlət
- ☒ dövlət; bələdiyyə; xüsusi
- ☐ dövlət; xüsusi

378 Yerin təki üzərində hansı mülkiyyət növləri var?

- ☐ bələdiyyə; xüsusi
- ☐ dövlət; bələdiyyə
- ☐ dövlət; bələdiyyə; xüsusi
- ☒ dövlət
- ☐ dövlət; xüsusi

379 Torpaqlar üzərində hansı mülkiyyət növləri var?

- ☒ dövlət; bələdiyyə; xüsusi
- ☐ dövlət; xüsusi
- ☐ dövlət; bələdiyyə
- ☐ dövlət
- ☐ bələdiyyə; xüsusi

380 Meşələr hansı mülkiyyətdə ola bilər?

- ☐ dövlət; bələdiyyə; xüsusi
- ☒ dövlət
- ☐ dövlət; bələdiyyə
- ☐ dövlət; xüsusi
- ☐ bələdiyyə; xüsusi

381 Təbiət obyektlərindən məqsədli istifadə prinsipi aiddir?

- ☐ əlahiddə hissənin prinsiplərinə
- ☐ ümumi və xüsusi hissənin prinsiplərinə
- ☒ ümumi hissənin prinsiplərinə
- ☐ konstitusion
- ☐ xüsusi hissənin prinsiplərinə

382 Təbiət obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət hüququ institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☒ ümumi hissəyə
- ☐ xüsusi hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ qarışıq hissəyə

383 Ekologiyadan istifadə hüququ institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ kompleks hissəyə
- ☒ ümumi hissəyə
- ☐ xüsusi hissəyə
- ☐ əlahiddə hissəyə
- ☐ qarışıq hissəyə

384 Ekologiyanın tənzimlənməsi institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- ☐ xüsusi hissəyə
- ☒ ümumi hissəyə

- ☐ kompleks hissəyə
- ☐ qarışıq hissəyə
- ☐ əlahiddə hissəyə

385 Təbii ehtiyatlardan və təbiət obyektlərindən pullu istifadə prinsipi aiddir?

- ☐ konstitusion
- ☒ ümumi hissənin prinsiplərinə
- ☐ ümumi və xüsusi hissənin prinsiplərinə
- ☐ əlahiddə hissənin prinsiplərinə
- ☐ xüsusi hissənin prinsiplərinə

386 Dövlət təbiət yasaqlıqları bu profilli ola bilməz?

- ☐ hidroloji
- ☒ qarışıq
- ☐ kompleks
- ☐ bioloji
- ☐ paleontoloji

387 Təbiət abidələri hansı parametrlə xüsusi əhəmiyyəti olmayan təbiət obyektləridir?

- ☐ estetik
- ☐ elmi
- ☐ ekoloji
- ☐ mədəni
- ☒ iqtisadi

388 Təbiət abidələri hansı kateqoriyalara aid ola bilər?

- ☐ beynəlxalq və ya yerli əhəmiyyətli
- ☐ bölgə və ya yerli əhəmiyyətli
- ☐ beynəlxalq və ya respublika əhəmiyyətli
- ☒ respublika və ya bölgə əhəmiyyətli
- ☐ respublika və ya yerli əhəmiyyətli

389 Zooloji parkları hansı kateqoriyaya aid ola bilərlər?

- ☐ beynəlxalq, respublika və ya bölgə əhəmiyyətli
- ☐ respublika və yerli əhəmiyyətli
- ☐ beynəlxalq və respublika əhəmiyyətli
- ☐ beynəlxalq, respublika və ya yerli əhəmiyyətli
- ☒ respublika, bölgə və ya yerli əhəmiyyətli

390 Yer in təkindən istifadə üzrə idarəçiliyi hansı orqan həyata keçirir?

- ☐ Səhiyyə Nazirliyi
- ☐ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- ☐ Fövqaladə Hallar Nazirliyi
- ☒ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- ☐ Kənd Təsərrüfatı Nazirliyi

391 Bu hüquqlardan hansı yer təkisi istifadəçilərinə aid deyil?

- ☐ Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi
- ☐ Xüsusi razılıqda göstərilmiş məqsəddə uyğun olaraq yer təkisi sahəsində hər hansı fəaliyyət formasının sərbəst seçilməsi
- ☐ Ayırma hüdudları daxilində yer in təkindən xüsusi razılıqda göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi
- ☒ Yer in təkisi icarəyə vermək

- ☐ Çıxarılmış mineral-xammaldan istifadə edilməsi

392 Yer təkinin geoloji öyrənilməsinə, səmərəli istifadəsinə, mühafizəsinə dövlət nəzarəti hansı orqanlar tərəfindən həyata keçirilir?

- ☐ Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
☐ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
☐ Kənd Təsərrüfatı Nazirliyi, Fövqaləddə Hallar Nazirliyi
☒ Ekologiya və təbii Sərvətlər Nazirliyi, Fövqaləddə Hallar Nazirliyi
☐ Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi

393 Torpaqların kateqoriyalara keçirilməsinə hansı orqanın qərarı ilə yol verilir?

- ☐ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
☐ Kənd Təsərrüfatı Nazirliyinin
☐ Milli Məclisin
☒ Nazirlər Kabineti
☐ Ekologiya və Təbii Sərvətlər Nazirliyi

394 Bunlardan hansı torpaq fondunun hüquqi rejiminin dövlət tənzimlənməsinin funksiyası deyil?

- ☐ Uçot
☐ Nəzarət
☐ Plan
☐ Mühafizə
☒ Qeydiyyat

395 Bu torpaqlardan hansı dövlət mülkiyyətində saxlanılmır?

- ☐ istirahət təyinatlı torpaqlar
☐ yay və qış otlaqlarının torpaqları
☐ meşə fondu torpaqları
☒ kənd təsərrüfatı təyinatlı torpaqlar
☐ təbiəti mühafizə təyinatlı torpaqlar

396 Bunlardan hansı yerüstü su obyektlərinə aid deyil?

- ☐ Qar örtükləri
☐ Yerüstü su tutarları
☐ Yerüstü su axınları
☒ Sərhəd su obyektləri
☐ Buzlaqlar

397 Azərbaycan Respublikasının Hava Məcəlləsi necə quruluşa malikdir?

- ☐ 14 fəsil 118 maddə
☒ 11 fəsil 155 maddə
☐ 15 fəsil 148 maddə
☐ 20 fəsil 238 maddə
☐ 21 fəsil 48 maddə

398 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi neçənci ildə yaradılıb?

- ☐ 2003
☒ 2001
☐ 2000
☐ 1999
☐ 2002

399 Azərbaycan Respublikasının Ekoloji təhlükəsizlik haqqında Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2001
- ☐ 1998
- ☐ 2000
- ☒ 1999
- ☐ 2002

400 Azərbaycan Respublikasının Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2001
- ☒ 1998
- ☐ 2000
- ☐ 1999
- ☐ 2002

401 Azərbaycan Respublikasının Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2001
- ☒ 1998
- ☐ 2000
- ☐ 1999
- ☐ 2002

402 Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☒ 1999
- ☐ 2002
- ☐ 1998
- ☐ 2000
- ☐ 2001

403 Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi neçə vəzifəni icra etməlidir?

- ☒ 46
- ☐ 28
- ☐ 25
- ☐ 21
- ☐ 35

404 AR Su Məcəlləsi nəyi tənzimləyir?

- ☒ su obyektlərinin mühafizəsi və istifadəsini
- ☐ su obyektlərindən istifadə sahəsində qanunçuluğu
- ☐ su obyektlərin dən istifadəni
- ☐ su obyektlərinin qorunmasını
- ☐ su obyektlərinin inkişaf etdirilməsini

405 Bunlardan hansı atmosfer havasından istifadənin növü deyil?

- ☐ iqtisadiyyatın ehtiyacları üçün atmosferin və atmosfer təzahürlərinin vəziyyətinin süni surətdə dəyişdirilməsi
- ☐ çirkləndirici maddələrin atılmasının və zərərli fiziki təsirlərin qarşısının alınması üçün atmosferdən istifadə
- ☐ insanın və digər orqanizmlərin həyat fəaliyyətinin təmin edilməsi üçün havadan istifadə
- ☒ atmosfərə çirkləndirici maddələr atılması
- ☐ istehsal ehtiyacları üçün atmosferdən istifadə

406 Hansılar heyvanlar aləmindən istifadə hüququna aid deyil?

- ☐ fərdi istifadə
- ☒ təkrar istifadə
- ☐ mülkiyyət
- ☐ ümumi istifadə
- ☐ xüsusi istifadə

407 Meşə torpaqlarını təşkil edir?

- ☐ Ehtiyat torpaqları
- ☐ Meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar
- ☐ Meşə bitkiləri ilə örtülü olan torpaqlar
- ☒ Meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar; qeyri-meşə torpaqları
- ☐ Qeyri-meşə torpaqları

408 Meşə qanunvericiliyinə görə respublikanın meşə fondu hansı qrup meşələrə aid edilir?

- ☐ beşinci
- ☐ ikinci
- ☐ üçüncü
- ☒ birinci
- ☐ dördüncü

409 Bunlardan hansı su obyektlərindən istifadə ilə bağlı ödəmələr sisteminə aid deyil?

- ☐ su obyektlərinin mühafizəsi məqsədilə ödəmələr
- ☒ mədən vergisi
- ☐ su vergisi
- ☐ su obyektlərindən istifadə haqqı
- ☐ su obyektlərinin bərpası və məqsədilə ödəmələr

410 Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna hansı halda xitam verilmir?

- ☐ hüquqi şəxslər ləğv olunduqda
- ☐ sudan istifadədən imtina edildikdə
- ☐ sudan istifadəyə ehtiyac qalmadıqda
- ☒ fəvqəladə vəziyyət şəraiti yarandıqda
- ☐ su obyektlərindən istifadə müddəti qurtardıqda

411 Bunlardan hansı sudan istifadə edənlərin vəzifəsi deyil?

- ☐ sudan istifadənin uçotunu aparmaq
- ☐ suyun qənaətlə işlədilməsini təmin etmək
- ☐ su obyektlərindən səmərəli istifadə etmək
- ☒ su kadastrını aparmaq
- ☐ sudan istifadə limitlərinə, planlarına riayət etmək

412 Bunlardan hansı sudan istifadə edənlərin hüquqlarına aid deyil?

- ☐ müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək
- ☐ su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək
- ☐ sudan təkrar istifadə etmək
- ☐ istifadə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq
- ☒ suyu satmaq

413 Bunlardan hansı su fondu torpaqlarına aid deyil?

- ☐ Meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar
- ☒ Sərhəd su obyektlərinin altında olan torpaqlar
- ☐ Su mühafizəsinin zonalarının bu sahilboyu zolaqların altında olan torpaqlar
- ☐ Adalar və bataqlıqlar
- ☐ Hidrotexniki qurğuların altında olan torpaqlar

414 Bunlardan hansı Azərbaycan Respublikasının su fonduna daxil deyil?

- ☐ Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi
- ☐ yeraltı su obyektləri
- ☐ yerüstü su obyektləri
- ☒ xüsusi qorunan ərazilərdəki su obyektləri
- ☐ sərhəd su obyektləri

415 Ekoloji-hüquqi mexanizmdə ekologiya ilə iqtisadiyyatın uyğunlaşdırılması məsələsinin həllinin hansı variantları var?

- ☐ hər hansı birinə üstünlük verilməməsi
- ☐ mənafeələrin alternativliyi
- ☒ mənafeələrin alternativliyi; mənafeələrin uyğunlaşdırılması; mənafeələrin üst-üstə düşməsi
- ☐ mənafeələrin alternativliyi; mənafeələrin üst-üstə düşməsi
- ☐ hər hansı birinə üstünlük verilməsi

416 Təbiət obyektlərinin təsərrüfatdaxili idarə edilməsi hüququ kimlərə xasdır?

- ☐ Xarici hüquqi şəxslərə
- ☒ Müxtəlif struktur bölmələrinə malik ekologiya istifadəçisi olan təşkilatlarla
- ☐ Əcnəbilər
- ☐ AR vətəndaşları
- ☐ AR vətəndaşları və əcnəbilər

417 Ekologiyadan istifadə hüququnun subyektləri kimlər ola bilər?

- ☐ AR vətəndaşları və əcnəbilər
- ☐ AR vətəndaşları və hüquqi şəxsləri
- ☒ AR vətəndaşları, əcnəbilər, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər
- ☐ AR vətəndaşları və xarici hüquqi şəxslər
- ☐ AR hüquqi şəxsləri və xarici hüquqi şəxslər

418 Qüvvədə olan Cinayət məəcəlləsi üzrə ekoloji cinayətləri neçə qrupa bölmək olar?

- ☐ Xüsusi xarakterli cinayətlər
- ☐ Qarışıq xarakterli və ümumi xarakterli cinayətlər
- ☐ Qarışıq xarakterli və xüsusi xarakterli cinayətlər
- ☒ Ümumi cinayətlər və xüsusi xarakterli cinayətlər
- ☐ Ümumi xarakterli cinayətlər

419 Xüsusi ekoloji-hüquqi məsuliyyət nəyə müvafiq olaraq tətbiq edilir?

- ☐ İnzibati-prosessual qaydalara
- ☐ Mülki məəcəlləyə
- ☒ Ekologiyadan istifadənin dövlət idarəetməsini həyata keçirən orqanların fəaliyyəti gedişində onların əsasnamə və nizamnamələrinə
- ☐ Mülki-prosessual məəcəlləyə
- ☐ Cinayət- prosessual qaydalara

420 Xüsusi ekoloji hüquqi məsuliyyət hansı orqanlar tərəfindən həyata keçirilir?

- ☐ Hüquq mühafizə orqanları

- ☐ Məhkəmələr
- ☒ Ekologiyadan istifadənin dövlət idarəetməsini həyata keçirən orqanlar
- ☐ Xüsusi səlahiyyətli dövlət orqanları
- ☐ Vəzifəli şəxslər

421 Bunlardan hansı qayda normalara aid deyil?

- ☐ xəbərdaredici
- ☒ kompensasiyaedici
- ☐ bərpaedici
- ☐ cəzalandırıcı
- ☐ qadağanedici

422 Sahələrarası prioritet normalar nəyi əks etdirir?

- ☐ Ekologiyadan istifadənin ödənişsiz olduğunu
- ☐ ekologiyadan istifadənin ödənişli olduğunu
- ☐ Təbiət komplekslərinə dair müddəaları əks etdirir
- ☐ Təbiət obyektlərə dair müddəaları əks etdirir
- ☒ Təbiət obyektlərindən birinin mühafizəsinin digərlərindən üstün olduğunu

423 Prinsip normalar nəyi əks etdirir?

- ☐ təbii ehtiyatlara dair müddəaları əks etdirir
- ☐ bir təbiət obyektinin digərinə nisbətən üstünlüyünü əks etdirir
- ☒ ətraf təbii mühitin mühafizəsinin əsas müddəalarını təsbit edir
- ☐ bir ekologiyadan istifadə növünün digər növə nisbətən üstünlüyünü əks etdirir
- ☐ iqtisadi mənafehin üstünlüyünü təsbit edir

424 Sahəvi normalar nəyi tənzimləyir?

- ☐ Cinayət Məcəlləsindəki normaları
- ☐ İnzibati Xətalər Məcəlləsindəki normaları
- ☐ ayrı-ayrı təbiət komplekslərinin istifadəsi və mühafizəsini
- ☒ ayrı-ayrı təbiət obyektlərinin mühafizəsini və istifadəsini
- ☐ digər hüquq sahələrinin təbii mühitin mühafizəsi tələblərini təsbit edən normaları

425 Təbii ehtiyatlardan və təbiət obyektlərindən istifadə normativlərinin hansı növləri var?

- ☐ istehsal normativləri və xüsusi normativlər
- ☐ limitlər və xüsusi normativlər
- ☐ sanitariya və mədəni-estetik
- ☒ ərazi normativləri və istehsal normativləri
- ☐ xüsusi normativlər və ümumi normativlər

426 Təbiət obyektləri üzərində mülkiyyət hüququ neçə mənada işlədilir?

- ☐ mülkiyyətçi və digər hüquqi şəxslər arasında yaranan hüquq münasibətləri kimi; mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi
- ☐ Mülkiyyətçi və digər şəxslər arasında yaranan hüquq münasibətləri kimi
- ☐ Mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi
- ☐ Şəxsin mülkiyyət obyektinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüquqlarının məcmusu kimi; mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi
- ☒ Mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi; şəxsin mülkiyyət obyektinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüquqlarının məcmusu kimi

427 Təbiətdən istifadənin sabitliyi prinsipi ekologiya hüququnun hansı prinsiplərinə aiddir?

- ☒ Ümumi hissənin prinsiplərinə
- ☐ Konstitusion və xüsusi hissənin prinsiplərinə

- ☐ Xüsusi hissənin prinsiplərinə
- ☐ Konstitusion prinsiplərə
- ☐ Əlahiddə hissənin prinsiplərinə

428 Faydalı qazıntıların işlənməsi üçün yerin təkindən istifadənin üstünlüyü prinsipi aiddir?

- ☐ ümumi və xüsusi hissənin prinsiplərinə
- ☐ konstitusion
- ☐ ümumi hissənin prinsiplərinə
- ☒ xüsusi hissənin prinsiplərinə
- ☐ əlahiddə hissənin prinsiplərinə

429 Təbii ehtiyatlar üzərində mülkiyyət hüququnun obyekt qismində aşağıdakılar çıxış edə bilər?

- ☐ ayrı-ayrı təbiət obyektləri; ekoloji sistem; təbiət kompleksləri
- ☒ ayrı-ayrı təbiət obyektləri; yalnız qanunla nəzərdə tutulmuş təbiət obyektləri; ətraf mühitlə ekoloji əlaqədə olan təbiət obyektləri
- ☐ ayrı-ayrı təbiət obyektləri; qanunla nəzərdə tutulmamış təbiət obyektləri; ətraf mühitlə ekoloji əlaqədə olan təbiət obyektləri
- ☐ təbiət kompleksləri; təbii ehtiyatlar; təbiət obyektləri
- ☐ ekoloji sistem; külək enerjisi; günəş enerjisi

430 Ekologiyadan istifadə hüququ termininin hansı tərkib elementləri var?

- ☐ Vətəndaşların konstitusion hüququ kimi; hüquq münasibəti kimi
- ☐ Təbiətdən istifadə hüququ kimi; İstifadə hüququnun xitamı kimi; İstifadə hüququnun yaranması əsası kimi
- ☐ Ekoloji hüquq məsuliyyət kimi; təbiətdən istifadə hüququ kimi; hüquq münasibəti kimi
- ☒ Ekologiya hüququnun institutu kimi; ekologiya istifadəçilərinin hüquq və vəzifələrinin məcmusu kimi; hüquq münasibəti kimi
- ☐ İstifadə hüququnun dəyişməsi əsası kimi; Ətraf mühitdən istifadə hüququ kimi

431 Təbiətə müdaxilə etməmə konsepsiyasının tərəfdarlarının fikirlərinə görə nə mümkündür?

- ☐ təbiətdə səhvlər var
- ☐ təbiətdəki səhvləri dövlətlər birlikdə düzəltməlidirlər
- ☐ təbiətdəki səhvləri insanlar düzəltməlidir
- ☒ təbiətdə səhv və çatışmazlıqlar yoxdur və ola bilməz
- ☐ gələcək nəsillər təbiətin səhvlərini düzəldəcəklər

432 İçməli və məişət təyinatlı suların üstünlüyü prinsipi aiddir?

- ☐ ümumi və xüsusi hissənin prinsiplərinə
- ☐ konstitusion
- ☐ ümumi hissənin prinsiplərinə
- ☒ xüsusi hissənin prinsiplərinə
- ☐ əlahiddə hissənin prinsiplərinə

433 Ekoloji hüquq pozuntusu obyektiv cəhətdən hər hansı hüquq pozuntusu kimi?

- ☒ Hərəkət yaxud hərəkətsizlik yolu ilə törədilmiş hüquqazidd əməldir
- ☐ Hərəkətsizlik yolu ilə törədilmiş hüquqazidd əməldir
- ☐ Hərəkət yolu ilə törədilmiş hüquqazidd əməldir
- ☐ Hüquqazidd əməldir
- ☐ İctimai təhlükəli əməldir

434 Ekoloji hüquq pozuntusunun obyekt qismində çıxış edir?

- ☐ Təbii sərvətlərdən istifadə edilməsi üzrə ictimai münasibətlər
- ☒ Ekologiyadan səmərəli istifadə və ətraf mühitin mühafizəsi sahəsində ictimai münasibətlər
- ☐ Təbii sərvətlərdə maddiləşmiş mülkiyyət münasibətləri

- ☐ Təbiət obyektləri
- ☐ Təsərrüfat fəaliyyətində təbii sərvətlərdən istifadə qaydası

435 Ekologiyadan istifadə sahəsində intizam məsuliyyəti nə zaman yarana bilər?

- ☐ Ekoloji cinayətlərə görə
- ☒ Yalnız işçinin öz əmək vəzifələrini icra etməsi prosesində törətdiyi ekoloji hüquq pozuntularına görə
- ☐ Ekoloji hüquq pozuntularına görə
- ☐ İntizam xətlərinə görə
- ☐ İnzibati xətlər görə

436 İntizam məsuliyyətinin tətbiqi üçün nə kifayətdir?

- ☐ İntizam xətasının etirafı
- ☐ Müxtəlif sənədlərin tərtib edilməsi
- ☐ Sübutların əldə edilməsi
- ☐ Tədqiqat
- ☒ İşçidən yazılı izahatın alınması

437 Ekoloji hüquq pozuntularına görə intizam məsuliyyəti kim tərəfindən tətbiq edilir?

- ☐ Yuxarı orqanın vəzifəli şəxsi
- ☐ Hakim
- ☐ İşçi
- ☒ İşəgötürən
- ☐ Vəzifəli şəxs

438 Qüvvədə olan qanunvericilikdə ekoloji cinayət tərkibləri nədən asılı olaraq təsbit edilmişdir?

- ☒ Cinayətin obyektindən
- ☐ Cinayətin obyektiv cəhətindən
- ☐ Cinayətin subyektindən
- ☐ Cinayətin törədilmə şəraitindən
- ☐ Cinayətin subyektiv cəhətindən

439 Təbiət obyektləri ətraf mühitdən hansı formada ayrılır?

- ☒ ayrılmazdır
- ☐ müvəqqəti ayrılır
- ☐ qismən ayrılandır
- ☐ nisbi ayrılandır
- ☐ daimi ayrıl bilməz

440 Su obyektləri üzərində mülkiyyət nəyə əsasən müəyyənləşir?

- ☐ Milli Məclisin qərarı
- ☐ Prezidentin fərmanı
- ☐ dövlət orqanını əsasnaməsi
- ☐ Nazirlər Kabinetinin xüsusi sərəncamı
- ☒ müvafiq qanunvericilik

441 Ekologiya ilə məşğul olan dövlət orqanları ətraf mühitin mühafizəsi sahəsində həll etdikləri məsələlər neçə qrupp üzrə təsnifləşir?

- ☐ 11
- ☐ 9
- ☐ 6
- ☐ 5
- ☒ 7

442 AR Torpaq Məcəlləsinin quruluşu nədən ibarətdir

- ☐ 24 fəsil 88 maddə
- ☒ 23 fəsil 113 maddə
- ☐ 21 fəsil 111 maddə
- ☐ 25 fəsil 128 maddə
- ☐ 27 fəsil 148 maddə

443 Sosial ədalət prinsipi ekologiya hüququnun hansı prinsiplərinə aiddir?

- ☐ Əlahiddə hissənin prinsiplərinə
- ☐ Xüsusi hissənin prinsiplərinə
- ☐ Ümumi hissənin prinsiplərinə
- ☒ Konstitusion prinsiplərə
- ☐ Ümumi hissənin və xüsusi hissənin prinsiplərinə

444 AR Su Məcəlləsi neçə maddədən ibarətdir

- ☒ 105
- ☐ 78
- ☐ 101
- ☐ 65
- ☐ 134

445 Azərbaycanın torpaq fondu neçə kateqoriya üzrə təsnifləşir?

- ☐ 4
- ☐ 6
- ☐ 5
- ☐ 9
- ☒ 7

446 Qanunvericiliyə əsasən torpaqların mühafizəsi və istifadəsi sahəsində dövlət neçə vəzifə yerinə yetirir?

- ☐ 10
- ☐ 9
- ☐ 15
- ☒ 11
- ☐ 8

447 Təbii ehtiyatlardan istifadə nə əsasında aparılır?

- ☐ Milli Məclisin qərarı
- ☐ Nazirlər Kabinetinin sərəncamı
- ☐ müvafiq dövlət orqanının razılığı
- ☒ müqavilə bağlanması
- ☐ müvafiq qanun qəbul edilməsi

448 Təbii ehtiyatların monitorinqi nə məqsədlə aparılır?

- ☐ təbii ehtiyatların qorunması
- ☐ təbii ehtiyatların həcmnin müəyyənləşdirilməsi
- ☐ təbii ehtiyatlara nəzarət etmək
- ☒ təbii ehtiyatlardan istifadənin tənzimlənməsi
- ☐ təbii ehtiyatların hasilatının planlaşdırılması

449 Torpaq monitorinqi nə məqsədlə aparılır?

- ☐ torpaqların sahəsinin müəyyənləşdirilməsi

- ☐ torpaqlar üzərində dövlət nəzarəti
- ☐ torpaqların satışının təşkil edilməsi
- ☐ torpaqların münbitliyinin hesablanması
- ☒ torpaqların qiymətləndirilməsi

450 Torpaq üzərində hansı mülkiyyət növləri mövcuddur?

- ☐ qarışıq
- ☐ dövlət
- ☐ xüsusi və bələdiyyə
- ☒ dövlət, xüsusi və bələdiyyə
- ☐ ümumxalq

451 Torpaqların monitorinqi qaydaları nəyə əsasən müəyyənləşir?

- ☒ müvafiq qanunvericilik
- ☐ Milli məclisin qərarı
- ☐ Nazirlər Kabinetinin xüsusi sərəncamı
- ☐ dövlət orqanını əsasnaməsi
- ☐ Prezidentin fərmanı

452 Yerin təkindən istifadəyə xüsusi razılıq nəyə əsasən verilir?

- ☐ müvafiq dövlət orqanının əsasnaməsinə
- ☐ Nazirlər Kabinetinin sərəncamına
- ☐ Milli Məclisin qərarı ilə
- ☐ Prezidentin xüsusi sərəncamı ilə
- ☒ qanunvericiliyə əsasən müsabiqə yolu ilə

453 Cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsi haqqında ilk konsepsiya hansıdır?

- ☐ Qlobal idarəetmə
- ☒ Naturalist
- ☐ İstehlakçı
- ☐ Ekoloji böhranın səbəbləri
- ☐ İnkişafın hədləri

454 Ekoloji münasibətlər neçə qrupa bölünür?

- ☐ kompleks; mürəkkəb
- ☒ sahəvi; kompleks
- ☐ kompleks; ekologiyalaşdırılmış
- ☐ sahəvi; ekologiyalaşdırılmış
- ☐ mürəkkəb; qarışıq

455 Təbiət obyektlərinin dəyəri?

- ☐ çox aşağıdır
- ☒ mövcud deyildir
- ☐ təxminidir
- ☐ normaldır
- ☐ çox yüksəkdir

456 Bunlardan hansı ekoloji böhrandan çıxmağın istiqaməti deyil?

- ☐ texnoloji
- ☒ maddi
- ☐ ekoloji-maarifçilik
- ☐ inzibati

☐ iqtisadi

457 Obyektlərindən asılı olaraq ekologiyadan istifadənin hansı növləri var?

- ☒ ümumi və xüsusi
- ☐ birgə və kompleks istifadə
- ☐ Bircinsli və kompleks istifadə
- ☐ fiziki və hüquqi şəxslərin istifadəsi
- ☐ ictimai istifadə və tənzimlənən istifadə

458 İnsanın təbii ehtiyatlardan faktiki istifadənin hüquqi tənzimləmə dərəcəsi və bu istifadənin tənzimi üsullarından asılı olaraq, ekologiyadan istifadənin hansı növləri var?

- ☐ Kompleks istifadə; bircinsli istifadə; xüsusi istifadə
- ☒ İnsanın təbii mövcudluq şəraiti; təbii ehtiyatlardan ictimai istifadə hüququ; tənzimlənən ekologiyadan istifadə hüququ
- ☐ Təbii ehtiyatlardan xüsusi istifadə hüququ; tənzimləyən ekologiyadan istifadə hüququ; insanın təbii mövcudluq şəraiti
- ☐ İnsanın təbii mövcudluq şəraiti; təbii ehtiyatlardan ictimai istifadə hüququ; tənzimləyən ekologiyadan istifadə hüququ
- ☐ Tənzimləyən ekologiyadan istifadə hüququ; kompleks istifadə; ümumi istifadə

459 Ekologiyadan istifadə hüququnun əldə edilmə ardıcılığına görə hansı növləri var?

- ☒ ilkin və təkrar
- ☐ fərdi və daimi
- ☐ kompleks və fərdi
- ☐ xüsusi və təkrar
- ☐ birlikdə və ayrıca

460 Təbii sərvətlər bir neçə subyekt tərəfindən istifadə edildikdə ekologiyadan istifadə hüququ necə adlanır?

- ☐ ümumi istifadə
- ☒ birgə istifadə
- ☐ kompleks istifadə
- ☐ daimi istifadə
- ☐ tənzimlənən istifadə

461 Ekoloji-hüquqi mexanizmin birinci həlqəsi nədən ibarətdir?

- ☐ Qanunvericiliyin ekologiyalaşdırılması
- ☒ Təbiəti mühafizə edən hüquq normalarından
- ☐ Təbiəti mühafizə edən hüquq münasibətlərindən
- ☐ Ekologiyalaşmış hüquq normaları
- ☐ Təminatlardan

462 Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - Torpaq Məcəlləsi nə vaxt qəbul edilmişdir?

- ☐ 1996-cı ildə
- ☐ 2000-ci ildə
- ☒ 1999-cu ildə
- ☐ 1993-cü ildə
- ☐ 1994-cü ildə

463 Aqrar hüquq...?

- ☐ turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

- ☐ tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☒ kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların

464 Azərbaycan Respublikasının ərzaq Təhlükəsizliyi Proqramı nə vaxt qəbul edilmişdir?

- ☐ 2007-ci ildə
- ☐ 1991-ci ildə
- ☒ 2001-ci ildə
- ☐ 2011-ci ildə
- ☐ 2005-ci ildə

465 Kəndli (fermer) təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur

- ☐ 1996-cı ildə
- ☐ 1993-cü ildə
- ☐ 2002-ci ildə
- ☐ 1994-cü ildə
- ☒ 1992-ci ildə

466 Kəndli – fermer təsərrüfatları əsasən...?

- ☐ dövlət təsərrüfatı kimi formalaşır
- ☐ fərdi təsərrüfat kimi formalaşır
- ☒ ailə təsərrüfatı kimi formalaşır
- ☐ kollektiv təsərrüfat kimi formalaşır
- ☐ birgə təsərrüfat kimi formalaşır

467 Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması..?

- ☐ yaradılması qadağandır
- ☒ 2 yolla həyata keçirilir
- ☐ 1 yolla həyata keçirilir
- ☐ 3 yolla həyata keçirilir
- ☐ 4 yolla həyata keçirilir

468 Aqrar hüququn prinsipi deyil?

- ☐ aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
- ☒ aqrar biznesə dövlət dəstəyinin artırılması
- ☐ aqrar sahənin kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
- ☐ aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
- ☐ aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zəmanət sisteminin genişlənməsi

469 Aqrar islahatın əsas istiqamətlərinə aşağıdakı aid deyil?

- ☐ müxtəlif növlü təsərrüfatların yaradılması
- ☐ torpaq, meliorasiya və su təsərrüfatının islahatı
- ☒ aqrar biznesin prioritetliyinin təmin edilməsi
- ☐ aqrar bölmənin dövlət təminatı
- ☐ aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması

470 Aqrar islahatın əsas prinsipi deyil?

- ☒ iqtisadiyyatın sahəvi strukturunda aqrar sektorun payının yüksəldilməsi
- ☐ əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
- ☐ dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması
- ☐ islahatın aparılmasında sosial ədalətin təmin edilməsi
- ☐ islahatın aparılmasında sosial ədalətin təmin edilməsi

471 Torpaq islahatının obyektii..?

- ☒ Azərbaycan Respublikasının vahid torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının kənd torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının meşə torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının qəsəbə torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının rayon torpaq fondudur

472 Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir?

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
- ☐ “Torpaq islahatı haqqında” qanun
- ☐ “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun
- ☒ “Dövlət nəzarəti haqqında” qanun

473 Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi mümkündür

- ☐ “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun əsasında
- ☐ icarəyəverən və icarəçi arasında notariat qaydada təsdiq edilmiş bağışlama əsasında
- ☒ icarəyəverən və icarəçi arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş müqavilə əsasında
- ☐ icarəyəverən və icarəçi arasında qarşılıqlı razılaşdırma əsasında
- ☐ icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında

474 Kənd Təsərrüfatı Nazirliyi haqqında əsasnaməyə əsasən bu nazirlik...?

- ☐ kənd təsərrüfatı sahəsində bələdiyyə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanıdır
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırın və həyata keçirən qanunverici orqanıdır
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırın və həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır
- ☒ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırın və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdırın və həyata keçirən Nazirlər Kabinetinin şöbəsidir

475 Torpaq icarə müqaviləsində aşağıdakı nəzərdə tutulmur?

- ☐ icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri
- ☒ icarə müqabilində əldə olunacaq məbləğin bəşlənildürülməsi mexanizmi
- ☐ torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar
- ☐ icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları
- ☐ fərs-məyör halları baş verdikdə torpağın geri alınması şərtləri

476 Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi..?

- ☒ etibarsız sayılır
- ☐ əqd hesab edilir
- ☐ tərəflərə hüquq və vəzifələr verir]
- ☐ hüquqi sənəd sayılır
- ☐ dövlət iradəsin ifadə edir

477 Torpaq icarəsi haqqında qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə icarəyə verilir?

- ☐ tərəflərin razılaşdığı istənilən müddətə
- ☐ müddətsiz
- ☒ uzunmüddətə və qısamüddətə
- ☐ orta müddətə və uzun müddətə
- ☐ əy azı 10 il müddətinə

478 Aşağıdakılardan hansı xüsusi torpaq fonduna daxil deyil?

- ☐ girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar
- ☒ dövlət mülkiyyətində olan torpaqlar
- ☐ dövriyyədən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri
- ☐ təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar
- ☐ üzürlü səbəb olmadan , kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə

479 Sovxoz və kolxozların islahatı haqqında qanunda aşağıdakı təşkilati-hüquqi formada təsərrüfatçılıq subyekti nəzərdə tutulmamışdır?

- ☐ fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları
- ☐ dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ☐ səhmdar cəmiyyətləri
- ☐ məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən kooperativlər
- ☒ transmilli korporasiyalar

480 Kənd təsərrüfatı istehsalı sahəsində dövlət idarəetməsini həyata keçirən xüsusi icra hakimiyyəti orqanı hansıdır?

- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☒ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikası Aqrar İslahatlar Komissiyası

481 Aqrar sektorda çoxnövlü təsərrüfat formalarına aid deyil?

- ☐ məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən birgə təsərrüfatlar
- ☐ dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ☒ kənd təsərrüfatı məhsulları istehsalı asossasiyaları
- ☐ xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları
- ☐ şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri

482 Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin aşağıdakı mülkiyyət formalarına əsaslanması nəzərdə tutulmuşdur?

- ☒ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- ☐ fərdi mülkiyyət, korporativ mülkiyyət, ailə mülkiyyət
- ☐ ictimai mülkiyyət, kollektiv mülkiyyət, xüsusi mülkiyyət
- ☐ aqrar mülkiyyəti, sənaye mülkiyyəti, tikinti mülkiyyət
- ☐ dövlət mülkiyyəti, səhmdar mülkiyyəti, təsərrüfat mülkiyyət

483 Aqrar sahədə aparılan islahatın məqsədini, vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən edən normativ akt hansıdır?

- ☐ "Sovxoz və kolxozların islahatları haqqında" qanun
- ☒ "Aqrar islahatının əsasları haqqında" qanun
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ "Kəndli-fermer təsərrüfatı haqqında" qanun
- ☐ "Torpaq islahatı haqqında" qanun

484 Aqrar hüququnun əsas mənbəyi kimi Azərbaycan Respublikası Konstitusiyasının normalarının aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aşağıdakı təsnifat qrupu yoxdur?

- ☐ bazar aqrar iqtisadiyyatının formalaşmasının lazımı şəraiti kimi inhisarçı fəaliyyətin məhdudlaşdırılması və azad rəqabət
- ☒ aqrar sahədə iqtisadi fəaliyyətin inteqrasiyasının təmin edilməsi və iqtisadi təhlükəsizlik
- ☐ bütün ölkə çərçivəsində aqrar sahibkarlıq və digər iqtisadi fəaliyyət sahəsində vahid iqtisadi məkan
- ☐ aqrar sahibkarlıq sahəsində vətəndaşların hüquq və azadlıqları və ya kənd təsərrüfatı kommersiya təşkilatlarının və sahibkarların hüquqi vəziyyəti

- ☐ aqrosənaye istehsalı sahəsində sahibkarlıq və digər iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi

485 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin funksiyası deyil?

- ☐ öz səlahiyyətləri hüddudlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirmək
- ☐ tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərmək və nəzarət etmək
- ☐ suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək
- ☒ kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin regional tarazlığın təmin olunması tədbirlərini həyata keçirmək
- ☐ dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirmək

486 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil?

- ☐ kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
- ☐ ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi
- ☐ kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması
- ☒ kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi

487 Azərbaycan Respublikasının ərzaq Təhlükəsizliyi Proqramı Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsindəki..?

- ☐ dövlət quruluşunu təmin edir
- ☐ dövlət büdcəsi öhdəliyini təşkil edir
- ☒ öhdəlik və məqsədlərini əhatə edir
- ☐ səlahiyyətlərini əhatə edir
- ☐ xarici öhdəliklərini müəyyən edir

488 Kəndli (fermer) təsərrüfatı haqqında qanuna əsasən kəndli təsərrüfatı yaratmaq hüququna malikdir?

- ☐ hüquq qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
- ☐ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli bütün vətəndaşlar və vətəndaşlığı olmayanlar
- ☒ 16 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
- ☐ fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün hüquqi şəxsləri
- ☐ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları

489 Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır?

- ☐ müvafiq qanunverici orqanı tərəfindən
- ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- ☐ icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
- ☐ icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən
- ☐ müvafiq məhkəmələr tərəfindən

490 Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur?

- ☐ torpaq sahələrinin bağışlanması
- ☐ torpaq sahələrinin nizamnamə fonduna verilməsi
- ☐ torpaq sahələrinin rentası
- ☐ torpaq sahələrinin alqı-satqısı
- ☒ torpaq sahələrinin statusunun dəyişdirilməsi

491 Qanunvericiliyə əsasən torpaq bazarının obyektləri ola bilər?

- ☐ Azərbaycan Respublikasının işğal altında olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasına məxsus olan torpaq sahələri
- ☒ yalnız Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyatata alınmış torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının perimetrinə daxil olan torpaq sahələri
- ☐ Azərbaycan Respublikasının kənd təsərrüfatına yararlı torpaq sahələri

492 əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız əldə edilə bilirlər?

- ☐ vərəsəlik əsasında
- ☐ barter mübadiləsi əsasında
- ☐ mülki hüquq əsasında
- ☒ icarə hüququ əsasında
- ☐ alqı-satqı əsasında

493 Torpaq xüsusi mülkiyyətinə verilə bilər?

- ☐ Xarici ölkələrin vətəndaşlarına və hüquqi şəxslərinə
- ☒ Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə
- ☐ Azərbaycan Respublikasının fiziki şəxslərinə
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxslərinə
- ☐ Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərə

494 Azərbaycan Respublikasında 2002-2006-cı illərdə aqrar bölmənin inkişafına dair proqram da bu tədbir nəzərdə tutulmamışdır?

- ☒ ekoloji standartların tətbiq edilməsi
- ☐ aqrar bölmədə zəruri strukturların yaradılmasının dəstəklənməsi
- ☐ torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini
- ☐ aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi
- ☐ aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması

495 Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununda sığorta olunanların hüquqlarına aşağıdakılardan hansı aid edilmir

- ☐ könüllü (əlavə) sosial sığorta üçün sığortacını müstəqil seçmək
- ☐ onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi işəgötürəndən tələb etmək
- ☐ bütün bəndlərdə qeyd olunanlar
- ☒ məcburi dövlət sosial sığortası üzrə sığortacı təşkilatda ucota durmaq
- ☐ sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək

496 Sosial sığorta hadisəsinə hansı daxil deyil:

- ☐ əlil olmaq
- ☐ pensiya yaşına çatmaq
- ☐ uşağa qulluq
- ☐ ailə başcısını itirmək
- ☒ iş yerini itirmək

497 Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununda Məcburi dövlət sosial sığortasının vəsaitlərinin mənbələrinə hansı aid edilmir?

- ☐ sanatoriya-kurort göndərişlərinin satışından əldə edilmiş vəsaitlər
- ☐ dövlət büdcəsindən ayırmalar
- ☐ maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər
- ☒ beynəlxalq maliyyə institutlarının vəsaitləri
- ☐ bank kreditləri

498 Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununda sığortaedənlərin vəzifələrinə aşağıdakılardan hansı aid edilmir?

- ☐ sosial sığorta vəsaitlərinin hərəkətinin ucotunu aparmaq və bu barədə sığortacıya hesabat vermək
- ☐ məjburi dövlət sosial sığortasını həyata keçirən sığortacı təşkilatda ucota durmaq
- ☐ müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortacıya ödəmək
- ☒ sosial sığortanın bütün formalarında iştirak etmək
- ☐ sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək

499 Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununda sığortacının hüquqlarına aşağıdakılardan hansı aid edilmir?

- ☐ sosial sığorta ödəmələrinin həjmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq
- ☐ bütün işəgötürənlərdən məjburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək
- ☒ sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək.
- ☐ könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin iyrasını tələb etmək
- ☐ məjburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək;

500 Sosial sığortanın prinsiplərinə hansı aid deyil?

- ☐ sosial sığortanın ümumiliyi
- ☐ sosial sığortanın müntəzəmliyinə dövlət təminatı
- ☒ bütün bəndlərdə qeyd olunanların hamısı aiddir
- ☐ məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması
- ☐ dövlət sosial sığortasının məjburiyyəti

501 Özəl sosial sığorta təşkilatları könüllü (əlavə) sosial sığortanı aşağıda göstərilən hansı ödəmələr üzrə həyata keçirə bilər?

- ☐ sığorta olunanların sanatoriya - kurort müalicəsi üzrə xərglərinin tam və ya qismən ödənişi
- ☐ əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
- ☒ bütün bəndlərdə qeyd olunanlar
- ☐ ilk iki bənddə qeyd olunanlar
- ☐ uşağın anadan olmasına görə birdəfəlik müavinət

502 Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununda sosial sığortanın iştirakçılarna hansılar aid edilmir?

- ☒ həmkarlar ittifaqları
- ☐ sığortaedənlər
- ☐ sığortacı;
- ☐ sığorta olunanlar
- ☐ bütün bəndlərdə qeyd olunanlar

503 Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununda sosial sığorta üzrə ödəmələrin növlərinə hansı aid edilmir?

- ☐ əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
- ☐ könüllü (əlavə) sosial sığorta əsasında dövlət pensiyalarına əlavələr
- ☒ işsizliyə görə müavinət
- ☐ sığorta olunanların sanatoriya - kurort müalicəsi üzrə xərglərinin tam və ya qismən ödənişi
- ☐ hamiləliyə və doğuma görə müavinət;

504 Beynəlxalq əmək Təşkilatına neçə ölkə daxildir?

- ☐ 825
- ☐ 346
- ☐ 201

- ☒ 177
☐ 248

505 İşçi qüvvəsinin miqrasiyasına təsir göstərən amillərin təsnifatına neçə qrup daxildir?

- ☐ 5
☐ 6
☐ 3
☐ 4
☒ 2

506 İşçi qüvvəsinin miqrasiyasının qeyri-iqtisadi amillərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ ailəvi
☒ əmək bazarının vəziyyəti
☐ dini
☐ siyasi-hüquqi
☐ etnik

507 əmək miqrasiyasının yaranması əsasən aşağıdakılardan hansı ilə əlaqədar olmuşdur?

- ☐ qloballaşmanın təsiri ilə
☐ dünya əhalisinin sayının artması ilə
☐ insanların istəyi ilə
☐ beynəlxalq əmək bölgüsü ilə
☒ dünya təsərrüfatının formalaşması və inkişafı ilə

508 Miqrantların qanuniliyinə görə işçi qüvvəsinin miqrasiyasının forması hansıdır?

- ☐ yerli miqrasiya
☐ daxili miqrasiya
☐ iqtisadi inteqrasiya
☒ leqal və qeyri-leqal
☐ qloballaşma

509 İşçi qüvvəsinin miqrasiyasının formalarını aşağıdakı təsnifat qrupu yoxdur?

- ☒ milli xüsusiyyətinə görə
☐ müddətinə görə
☐ miqrantların ixtisas səviyyəsinə görə
☐ ərazi əhatəsinə görə
☐ qanuniliyinə görə

510 İşçi qüvvəsinin bir ölkənin regionları arasında hərəkəti adlanır?

- ☐ yerli miqrasiya
☒ daxili miqrasiya
☐ iqtisadi inteqrasiya
☐ xarici miqrasiya
☐ qloballaşma

511 İşçi qüvvəsinin daxili miqrasiyası baş verir?

- ☐ qitələr arasında
☐ ÜTT-yə üzv olan ölkələrdə
☐ iqtisadi birliklərdə
☐ beynəlxal miqyasda
☒ bir ölkənin regionları arasında

512 İşsizlik?

- ☐ təsərrüfatdaxili problemdir
- ☐ meqoiqtisadi problemdir
- ☐ mikroiqtisadi problemdir
- ☒ makroiqtisadi problemdir
- ☐ mezoiqtisadi problemdir

513 İşsizlik iqtisadi problem olmaqla səbəb olur?

- ☐ yoxsulluq həddinin azalmasına
- ☒ resursların artıq məsrəf olmasına
- ☐ iqtisadi inkişafa
- ☐ iqtisadi artıma
- ☐ insanların orta ömür müddətinin artmasına

514 Tam məşğulluq səviyyəsini əks etdirən işsizlik forması hansıdır?

- ☒ təbii işsizlik
- ☐ süni işsizlik
- ☐ struktur işsizlik
- ☐ friksion işsizlik
- ☐ tsiklik işsizlik

515 Real iqtisadi həyatda işsizlik işçi qüvvəsinə olan tələbatdan artıq olan kimi çıxış edir?

- ☐ əmək resursu
- ☐ əmək tarazlığı
- ☒ əmək təklifi
- ☐ əmək tələbi
- ☐ əmək ehtiyatı

516 Tsiklik işsizlik aşağıdakılardan hansı hesab edilir?

- ☐ müvəqqəti
- ☒ məcburi
- ☐ mövsümi
- ☐ könüllü
- ☐ daimi

517 Struktur işsizlik aşağıdakılardan hansı hesab edilir?

- ☐ müvəqqəti
- ☐ mövsümi
- ☒ məcburi
- ☐ könüllü
- ☐ daimi

518 əmək qabiliyyətli əhalinin daimi və ya müvəqqəti işləməyən hissəsini xarakterizə edən hal necə adlanır?
a) məşğulluq

- ☐ məşğulluq
- ☐ depressiya
- ☐ durğunluq
- ☒ işsizlik
- ☐ staqfilyasiya

519 Məşğulluq anlayışı mürəkkəb olmaqla bərabər əhatə edir?

- ☐ firmaları
- ☐ əhəlinin miqrasiyasını
- ☐ əmək ehtiyatları bazasını
- ☒ iqtisadiyyatın bütün sahələrini
- ☐ dövlət bölməsini

520 Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır norması hansı hüquq hesab edilir?

- ☐ cinayət hüququ
- ☐ əmək hüququ]
- ☒ konstitusion hüquq
- ☐ mülkü hüquq
- ☐ sosial hüquq

521 Aşağıdakılardan hansı əmək birjasının fəaliyyətini məqsədinə aid deyil?

- ☐ boş vaxt ərzində əlavə qazanc əldə edilməsi
- ☐ bazarındakı gərginliyin aradan qaldırılması
- ☐ əhəlinin işlə təmin edilməsinin səmərəliliyinin artırılması məqsədilə
- ☒ istehsal infrastrukturunun təkmilləşdirilməsi
- ☐ əhəlinin məşğulluğunun gücləndirilməsi

522 Azərbaycan Respublikasının hansı şəhərində əmək Birjası mövcud deyil?

- ☐ Naxçıvan
- ☐ Sumqayıt
- ☐ Mingəçevir
- ☒ Şəki
- ☐ Gəncə

523 Azərbaycan Respublikasında işsizlərin sosial müdafiəsi hansı qanunvericilik bazası ilə təmin edilir?

- ☐ "İşsizlik haqqında" Qanunla
- ☒ "Məşğulluq haqqında" Qanunla
- ☐ "İqtisadi təhlükəsizlik haqqında" Qanunla
- ☐ "Rəqabət haqqında" Qanunla
- ☐ "Miqrasiya haqqında" Qanunla

524 Ölkəmizdə əmək Birjası yaradılmışdır?

- ☐ 1989-cu ildə
- ☐ 2003-cü ildə
- ☒ 1999-cu ildə
- ☐ 2009-cu ildə
- ☐ 2008-ci ildə

525 əmək birjalrı məşğuldur?

- ☒ xidmətlər göstərməklə
- ☐ yeni sturukturlar yaratmaqla
- ☐ iqtisadi artımla
- ☐ əhəli məskunlaşması ilə
- ☐ sosial siyasətlə

526 əmək birjalarının obykti nədir?

- ☐ iqtisadi təhlükəsizlik
- ☐ sosial müdafiə

- ☒ iş qüvvəsi
- ☐ sosial təminat
- ☐ məşğulluq

527 Əmək birjası aşağıdakılardan hansı ilə bağlı xidmətlər göstərən dövlət və qeyri-dövlət təşkilatlarıdır?

- ☐ kadr hazırlığı ilə
- ☐ təkmilləşdirmə ilə
- ☐ demoqrafiya ilə
- ☒ məşğulluqla
- ☐ miqrasiya ilə

528 Birjanın aşağıdakı forması yoxdur?

- ☐ Əmtəə birjası
- ☐ Əmək birjası
- ☐ Valyuta birjası
- ☐ Fond birjası
- ☒ Maliyyə birjası

529 Bazar infrastrukturunun tərkib hissəsinə aşağıdakılardan hansı aid deyil?

- ☐ sosial yönümlü xidmətlər
- ☐ kommersiya xidmətli təşkilatlar
- ☐ istehsal xidmətləri
- ☐ elmi-texniki xarakterli xidmətlər
- ☒ bölüşdürücü xidmətlər

530 Əmək bazarı aşağıdakılardan hansına aiddir?

- ☐ maliyyə infrastrukturuna
- ☒ bazar infrastrukturuna
- ☐ istehsal infrastrukturuna
- ☐ texnoloji infrastrukturuna
- ☐ sosial infrastrukturuna

531 Azərbaycan Respublikasında məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədi ilə qəbul olunmuş akt hansıdır?

- ☐ "Məşğulluğun inkişafı Dövlət Proqramı"
- ☒ "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
- ☐ "Regionların tarazlı inkişafı Dövlət Proqramı"
- ☐ "Enerji sektorunun inkişafı Dövlət Proqramı"
- ☐ "İşsizliyin azaldılması Dövlət Proqramı"

532 Real əmək haqqı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur.

- ☐ işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu
- ☐ işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeylərinin məcmusu
- ☐ işçinin aldığı rəssional əmək haqqı müqabilində əldə etdiyi xidmətlərin məcmusu
- ☒ işçinin aldığı nominal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri və xidmətlərin məcmusu
- ☐ işçinin aldığı minimal əmək haqqı müqabilində əldə etdiyi istehlak şeyləri məcmusu

533 Nominal əmək haqqı dedikdə nəzərdə tutulur?

- ☐ işçinin kompensasiya formasında aldığı haqq
- ☒ işçinin pul formasında aldığı haqq
- ☐ işçinin ağır iş şəraitinə görə aldığı haqq
- ☐ işçinin maddi formada aldığı haqq

- ☐ işçinin maddi yardım formasında aldığı haqq

534 əhalinin natural gəlirlərinə aiddir?

- ☐ amortizasiya gəliri
☐ əmək haqqı
☒ istehlaka natural şəkildə daxil olan vasitələrin dəyəri
☐ sahibkar gəliri
☐ müavinət

535 əhalinin pul gəlirlərinə aid deyil?

- ☒ amortizasiya gəliri
☐ müavinət
☐ əmək haqqı
☐ təqaüd
☐ sahibkar gəliri

536 əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi müəyyən edilmişdir?

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
☐ Azərbaycan Respublikasının Konstitusiyasında
☐ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
☒ Azərbaycan Respublikasının Əmək Məcəlləsində
☐ Azərbaycan Respublikasının Məşğulluq haqqında qanununda

537 Dövlətin məşğulluq siyasəti tərkib hissəsidir?

- ☐ dövlətin kadr siyasətinin
☒ dövlətin sosial-iqtisadi siyasətinin
☐ dövlətin maliyyə siyasətinin
☐ dövlətin məşğulluq siyasətinin
☐ dövlətin demoqrafik siyasətinin

538 İdarəetmənin həlqələri və səviyyələri arasındakı münasibət növləri:

- ☐ Dioqanal idarəçilik münasibətləri
☒ Şaquli idarəçilik münasibətləri, üfüqi idarəçilik münasibətləri, dioqanal idarəçilik münasibətləri
☐ Şaquli idarəçilik münasibətləri
☐ Üfüqi idarəçilik münasibətləri, dioqanal idarəçilik münasibətləri
☐ Şaquli idarəçilik münasibətləri, dioqanal idarəçilik münasibətləri

539 Gömrük nəzarəti metoduna daxildir

- ☐ Birtərəfli gömrük nəzarəti
☐ Mal və nəqliyyat vasitələrinə gömrük baxışı
☒ Seçmə gömrük nəzarəti
☐ İkitərəfli gömrük nəzarəti
☐ Birgə gömrük nəzarəti

540 Müvəqqəti idxal rejimində yerləşdirilmiş malların müddətinin uzadılması hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Beynəlxalq Gömrük Komitəsi tərəfindən
☐ İqtisadi İnkişaf Nazirliyi tərəfindən
☐ Rəsmiləşdirmə gömrük orqanı tərəfindən
☒ Yerli gömrük orqanının rəyi nəzərə alınmaqla DGK tərəfindən
☐ Müvəqqəti idxal rejimində rəsmiləşdirilmiş malların müddəti uzadılmır

541 Azərbaycan Respublikası ərazisində malların tranzit rejimində keçirilməsi zamanı hansı hallarda tranzit bəyannamə tərtib olunur?

- ☐ Mal beş saat ərzində Azərbaycan Respublikası ərazisindən çıxarılsa
- ☐ BYD ilə daşımalar zamanı və tranzit mallar dəmir yolu ilə daşındıqda
- ☒ BYD ilə daşımalar zamanı
- ☐ Bütün hallarda tranzit bəyannaməsi tərtib olunmalıdır
- ☐ Tranzit mallar dəmir yolu ilə daşındıqda

542 Gömrük hüququnun iqtisadi funksiyası ...?

- ☐ mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
- ☐ sosial münasibətlərdəki rolu ilə əlaqədardır
- ☐ ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
- ☐ siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
- ☒ iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır

543 Azərbaycan Respublikasının gömrük orqanları dövlət idarəetmə siseminə daxil olan...?

- ☒ icra hakimiyyəti orqanıdır
- ☐ qanunverici hakimiyyəti orqanıdır
- ☐ qanunverici hakimiyyəti orqanıdır
- ☐ əlaqələndirici hakimiyyəti orqanıdır
- ☐ yerli hakimiyyəti orqanıdır

544 Müvəqqəti idxalın tipi:

- ☐ 10 il müddətinə rüsum və vergilərdən azad etmə
- ☐ Rüsum və vergilərdən qismən azad etmə
- ☒ Rüsum və vergilərin tam həcmdə alınması
- ☐ Alınan rüsum və vergilərin qaytarılması
- ☐ 3 il müddətinə rüsum və vergilərdən azad etmə

545 Qanunvericiliyə görə gömrük rüsumlarının əlahidə növləri hansılardır?

- ☐ Məcburi
- ☒ Antidenpinq
- ☐ Məxfi
- ☐ Fərdi
- ☐ Kommersiya

546 1990-cı ildə Vyanada keçirilən konfransda qəbul edilmiş sənədin adı nədir?

- ☐ Beynəlxalq standartlara dair konvensiya
- ☒ Beynəlxalq daşınmalara dair konvensiya
- ☐ Beynəlxalq taariflərə dair konvensiya
- ☐ Beynəlxalq alqı-satqı müqavilələrinə dair konvensiya
- ☐ Beynəlxalq borclara dair konvensiya

547 Gömrük orqanlarında hansı müddət ərzində tənbeh edilmiş şəxs, yeni intizam tənbehi alınmırsa, tənbeh götürülür?

- ☐ növbəti 3 ay ərzində
- ☒ növbəti 6 ay ərzində
- ☐ növbəti 7 ay ərzində
- ☐ növbəti 10 ay ərzində
- ☐ növbəti 5 ay ərzində

548 Xüsusi gömrük statistikasını hansı normativ-hüquqi akta əsasən aparılır?

- ☒ «Gömrük Komitəsinin Əsasnaməsi»
- ☐ AR Prezidentinin fərmanı
- ☐ Gömrük Məcəlləsi
- ☐ Mülki Məcəllə
- ☐ «Statistika haqqında» AR Qanunu

549 Gömrük orqanları işçiləri intizami məsuliyyəti hansı sənədlə tənzimlənir?

- ☒ Gömrük Məcəlləsi
- ☐ Cinayət Məcəlləsi
- ☐ Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»
- ☐ «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»
- ☐ İnzibati Xətlər Məcəlləsi

550 Satış pasportunda hansı göstəricinin olması hökmən deyildir.

- ☒ Müəssisə rəhbərinin imzası
- ☐ Kontraktın imzalanma tarixi
- ☐ tərtib olunması üçün əsas sayılan kontraktın (müqavilənin) nömrəsi
- ☐ Xarici alıcının hüquqi ünvanı
- ☐ İxrac edilən əmtəənin ümumi məbləği

551 Avropa Birliyinin Kombinə Edilmiş Nomenklaturası hansı sistem əsasında qurulur?

- ☐ QİYS XT ƏN
- ☐ Brüssel Gömrük Nomenklaturası
- ☐ BMT Standart Beynəlxalq ticarət təsnifatı
- ☐ Gömrük əməkdaşlığı şurası nomenklaturası
- ☒ Ahdəngdar sistem

552 Ticarət sənədlərinə daxil deyil

- ☐ Müqavilə
- ☐ Qablaşdırma sənədləri
- ☒ İcazə sənədləri
- ☐ İnvoys
- ☐ Faktura

553 Gömrük orqanlarında vəzifəyə bərpa olmaq üçün AR DGK qərarı ilə və ya məhkəmə qərarı nə vaxt icra olunmalıdır.

- ☐ 10 gündən sonra
- ☐ 6 aydan sonra
- ☐ 3 aydan sonra
- ☒ Dərhal
- ☐ 1 ildən sonra

554 Fiziki şəxslər tərəfindən 50000 ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini gömrük sərhəddindən nağd şəkildə apara bilərmi?

- ☐ Başqa valyutaya dəyişməklə apara bilər
- ☐ Apara bilər
- ☒ Apara bilməz
- ☐ Gətirilməsi barədə müvafiq bank arayışları və gömrük orqanlarının rəsmiləşdirmə sənədlərini təqdim etməklə apara bilər
- ☐ Bankın icazə sənədi təqdim olunmaqla apara bilər

555 Gömrük (sərnişin) bəyannaməsi kim tərəfindən doldurulur?

- ☐ Malın sahibi
- ☐ gömrük daşıyıcısı
- ☒ deklarant- malları keçirən rezident və qeyri rezident
- ☐ gömrük əməkdaşı
- ☐ gömrük anbarının təsisatçısı

556 Gömrük əməkdaşı tərəfindən malların istehsal və kommersiya məqsədi daşımadığı müəyyənləşdirilərkən hansı amillər əsas götürülür?

- ☐ Malların çəkisi və ölçüləri
- ☐ malların gömrük sərhəddindən keçirilmə tezliyi
- ☐ malların miqdarı
- ☐ malların xarakteri, istehlak xassələri
- ☒ Hər üç halda

557 Daimi yaşayış məqsədilə Azərbaycan Respublikası ərazisinə köçüb gələn fiziki şəxslər tərəfindən hansı növ avtonəqliyyat vasitələri heç bir rüsum ödənilmədən gətirilə bilər?

- ☐ Yalnız səmşin daşıyan nəqliyyat vasitələrini
- ☒ fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtlə yalnız 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri
- ☐ fiziki şəxsin ən azı bir təqvim ili xarici ölkədə yaşaması şərtlə bütün növ nəqliyyat vasitələri
- ☐ fiziki şəxsin ən azı iki təqvim ili xarici ölkədə yaşaması şərtlə bütün növ nəqliyyat vasitələri
- ☐ fiziki şəxsin xarici ölkədə yaşama müddətindən asılı olmayaraq 8703 mal qrupuna məxsus nəqliyyat vasitələri

558 Azərbaycan respublikası idxalolunan malların gömrük orqanlarında rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər?

- ☐ İstehsal müəssisəsi tərəfindən verilən keyfiyyət sertifikatı, yol nəqliyyat sənədi
- ☐ Xarici şəxslərlə bağlanmış müqavilə , əməliyyatın maliyyələşdirmə mənbəyi haqqında məlumat, idxal qiymətini əsaslandırma arayışı, invoys, mənşə sertifikatı
- ☐ Bağlanmış müqavilə, invoys, mənşə sertifikatı, keyfiyyət sertifikatı
- ☒ Bağlanmış müqavilə , YGB , invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, keyfiyyət sertifikatı, uyğunluq sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə sənədi
- ☐ YGB , invoys, yol nəqliyyat sənədi, mənşə sertifikatı, nəzərdə tutulduqda digər orqanların icazə . sənədi

559 Azərbaycan Respublikasına malların idxalı və respublikadan malların tranziti zamanı BYD-nin 2 JVü-li kəsilən vərəqi hansı gömrük orqanı tərəfindən rəsmiləşdirilməlidir?

- ☐ İdxal nəzarət məntəqələri
- ☐ İdxal zamanı təyinat gömrük orqanı, tranzit zamanı isə giriş gömrük orqanı tərəfindən
- ☐ İdxal zamanı təyinat gömrük orqanı, tranzit zamanı isə çıxış gömrük orqanı tərəfindən
- ☒ İdxal zamanı giriş gömrük orqanı, tranzit zamanı isə çıxış gömrük orqanı tərəfindən
- ☐ İdxal zamanı çıxış gömrük orqanı, tranzit zamanı isə giriş gömrük orqanı tərəfindən

560 Anbarlaşma rejimləri

- ☐ Gömrük anbarı, müqavilə saxlanma anbarı
- ☐ Gömrük anbarı, sərbəst anbar , müqavilə saxlanma anbarı
- ☐ Müqavilə saxlanma anbarı
- ☒ Gömrük anbarı, sərbəst anbar
- ☐ Sərbəst anbar. müqavilə saxlanma anbarı

561 Bunlardan hansı gömrük rejiminin 1-ci qrupuna aid deyil?

- ☐ ixrac
- ☐ təkrar idxal
- ☒ sərbəst anbar
- ☐ sərbəst dövriyyə üçün buraxılış
- ☐ təkrar ixrac

562 Transzit keçirilən malların Azərbaycan ərazisində əvvəlcədən nişan olunan qismən boşaldılması həyata keçirilə bilərmi?

- ☐ BYTəyinat məntəqəsi məlumatlandırılmaqla bilər
- ☐ Mal sahibinin razılığı ilə boşaldıla bilər
- ☐ Yalnız bütün mal partiyası rəsmiləşdirilə bilər
- ☒ Bilməz
- ☐ Fəaliyyət zonasında yerləşən gömrük orqanının icazəsi və nəzarəti ilə bilər

563 Aşağıdakı hallarda gömrük ərazisindən kənarda malların emalı g/r-dən istifadə edilməsinə icazə verilmir?

- ☒ Mallar emal üçün çıxarılana qədər ərbəst dövriyyə üçün buraxılış rejimində idxal gömrük rüsum və vergilərindən azad etmənin təsir müddəti ərzində.
- ☐ Malların gömrük ərazisindən kənarda emalı Azərbaycan iqtisadiyyatına ziyan vurmursa
- ☐ Kompensasiya mallarının bu gömrük rejimində çıxarılmış malların emalı nəticəsində alınmasının müəyyən edilməsi mümkündürsə
- ☐ Mallar işlənmə və ya emal məqsədilə çıxarılanda
- ☐ Emal prosesində tam və ya qismən sərf olunmasına kömək edən və ya yüngülləşdirici bəzi mallardan istifadə edildikdə.

564 Gömrük nəzarəti üçün tələb olunan sənədlər qrupu aşağıdakı bəndlərdən hansında düzgün göstərilmişdir?

- ☐ YGB, Nəqliyyat sənədləri
- ☐ Gömrük qanunvericiliyinə dair sənədlər, Hesab-faktura, yol nəqliyyat qaiməsi, YGB
- ☐ Gömrük sənədləri, Ödəniş tapşırığı, Müvafiq dövlət orqanlarının icazə sənədləri, Nəqliyyat sənədləri
- ☐ Bank sənədləri, Gömrük sənədləri, Nəqliyyat sənədləri
- ☒ Ticarət sənədləri, Nəqliyyat sənədləri, Gömrük sənədləri, Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər

565 Gömrük nəzarətində ölkələrin gömrük orqanlarının iştirakına görə nəzarət formaları hansıdır?

- ☐ Üçtərəfli
- ☒ Birtərəfli, ikitərəfli, birgə
- ☐ Birgə
- ☐ Birtərəfli, ikitərəfli,

566 Gömrük rejimləri malların təyinatı və keçirilmə məqsədlərindən asılı olaraq hansı qruplara bölünür?

- ☐ İdxal, ixrac rejimleri
- ☐ Emal rejimleri, müvəqəti istifadəni və anbarlaşmanı nəzərdə tutan rejimler
- ☒ Anbarlaşma rejimleri, emal rejimleri, malların istifadəsini nəzərdə tutan rejimler
- ☐ Anbarlaşma və emalı nəzərdə tutan rejimler
- ☐ Malların istifadəsini, tranziti, idxalı, ixracı nəzərdə tutan rejimler

567 Azərbaycan respublikası ərazisindən fiziki şəxslər tərəfindən çıxarılan ov silahlarının rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir?

- ☐ Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş ov silahlarına DİN-in icazə sənədinin təqdimi ilə
- ☐ Bəyannamənin, malın ticarət sənədlərinin və Ekologiya Nazirliyinin icazə sənədinin təqdimi ilə
- ☒ Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş ov silahlarına Mədəniyyət nazirliyinin, mühafizə dərəcəsi verilmiş ov silahlarına isə DİN-in icazə sənədinin təqdimi ilə
- ☐ Bəyannamənin, ov silahının əldə olunmasını təsdiq edən sənədlərin və mühafizə dərəcəsi verilmiş və verilməmiş silahlardan DİN-in icazə sənədinin təqdimi ilə

568 Müşayət olunmayan baqaj hansı baqaj hesab olunur?

- ☐ Adi vətəndaşın baqajı
- ☐ Gömrük sərhəddindən keçirilən bütün mallar

- ☐ Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədilə keçirilən mallar
- ☐ Gömrük sərhəddindən fiziki şəxslər tərəfindən keçirilən mallar
- ☒ Fiziki şəxslərə məxsus olan və onlardan ayrıca nəqliyyat təşkilatları ilə bağlanmış müqaviləyə əsasən keçirilən mallar

569 Açıq tipli gömrük anbarında hansı mallar yerləşdirilə bilər?

- ☐ Tez xarab olan mallar
- ☐ Müəyyən şəxslərin malları
- ☐ Hüquqi şəxslərin malları
- ☒ istənilən şəxslərin malları
- ☐ Xüsusi şərait tələb edən xüsusi kateqoriyalı mallar

570 Gömrük brokeri kim ola bilər?

- ☐ Yalnız xarici ölkə vətəndaşı
- ☒ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və DGK-dən gömrük brokeri kimi fəaliyyət göstərmək üçün icazə sənədi almış hüquqi şəxslər
- ☐ Gömrük orqanlarından icazə sənədi almış şəxslər
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetindən icazə sənədi almış hüquqi şəxslər
- ☐ Hər bir Azərbaycan vətəndaşı

571 Bunlardan hansı gömrük rejiminin 2-ci qrupuna aid deyil?

- ☐ tranzit
- ☒ təkrar idxal
- ☐ sərbəst gömrük zonası
- ☐ malların emalı
- ☐ müvəqqəti ixrac

572 Dövlət Gömrük Komitəsi aşağıdakı məqsədlə yaradılır?

- ☐ dövlət mülkiyyətinin şəlləşdirilməsi məqsədilə
- ☒ səlahiyyətləri daxilində dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
- ☐ dövlət formasının qorunub saxlanması məqsədilə
- ☐ dövlət büdcəsinin formalaşdırılması məqsədilə
- ☐ dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə

573 Gömrük işində tariflərin alınması ilə bağlı hansı hüquq normaları tətbiq edilir?

- ☐ hamisi
- ☐ gömrük, büdcə
- ☐ maliyyə, bank
- ☐ vergi , inzibati, valyuta
- ☒ vergi.inzibati.valyuta.maliyyə.bank

574 Gömrük hüquq münasibətləri hansı münasibətlərə aiddir?

- ☐ ictimai münasibətlərə
- ☐ iqtisadi-hüquqi münasibətlər
- ☐ iqtisadi münasibətlər
- ☒ hüquq normaları ilə tənzimlənən ictimai münasibətlər
- ☐ inzibati münasibətlər

575 İqtisadiyyat və hüquq (Economy and Law) kontekstində hüquq necə xarakterizə olunur?

- ☐ keynsçiliyin əsas istiqamətlərindən biri kimi
- ☒ institusionalizmin əsas istiqamətlərindən biri kimi
- ☐ marksizmin əsas istiqamətlərindən biri kimi
- ☐ liberalizmin əsas istiqamətlərindən biri kimi

- ☐ klassizmin əsas istiqamətlərindən biri kimi

576 Hansı xarakterli gömrük hüquq münasibətləri mövcud deyil?

- ☐ icazə-öhdəlik
☐ qadağan
☒ istiqmətləndirici
☐ icazə
☐ öhdəlik

577 AR Gömrük Məcəlləsi nəyi müəyyən edir?

- ☒ A), B), C) bəndləri
☐ gömrük işinin hüquqi əsasını
☐ gömrük işinin təşkilati əsasını
☐ gömrük işinin iqtisadi əsasını
☐ A), B) bəndləri

578 Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir?

- ☒ gömrük vergiləri və başqa dövlət ödənişləri
☐ xidmətlərə görə dövlət ödənişləri
☐ maliyyə öhdəliyi
☐ hərbi xidmət
☐ kamunal ödənişlər

579 Gömrük hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

- ☐ nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında
☒ məhkəmə qətnamələrində
☐ prezident fərmanlarında
☐ qanunlarda
☐ Nazirlər Kabinetinin qərarlarında

580 Hansılar AR Dövlət Gömrük Komitəsinin normativ aktlarına aid deyil?

- ☒ qətnamələr
☐ sərəncamlar
☐ metodik tövsiyyələr
☐ təlimatlar
☐ əmrlər

581 İlkin əməliyyatlar

- ☐ Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosesində gömrük işinə aid olan bütün hərəkətlərdir
☐ Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi zamanı gömrük brokerinin hərəkətləridir
☐ Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsindən sonra gömrük işinə aid bütün hərəkətlərdir.
☐ Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində gömrük orqanlarına ilk təqdim edilən sənədlərdir
☒ Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərdir

582 Gömrük hüququ nun predmetini nə təşkil edir?

- ☐ gömrük orqanlarının fəaliyyəti
☐ gömrük sahəsində cinayətlər
☒ gömrük sahəsində baş verən münasibətlərin tənzimlənməsi

- ☐ gömrük prosesləri
- ☐ gömrük siyasəti

583 xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün, ixrac əməliyyatları üzrə dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələrin İqtisadi İnkişaf Nazirliyinə təqdim etməli olduqları sənədlər sırasına aşağıdakılardan hansı daxil deyil:

- ☐ Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən mallar haqqında sənədlər.
- ☒ əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında məlumat
- ☐ istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə (istehsalçı ixrac etmədikdə)
- ☐ xarici şəxslərlə bağlanmış müqavilə;
- ☐ ixrac qiymətini əsaslandırma arayışı;

584 Aşağıda adları qeyd edilənlərdən hansı Azərbaycan Respublikasının qanunvericiliyində, yəni Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları nda ixrac əməliyyatlarının növü kimi göstərilməyib

- ☐ müvəqqəti ixrac.
- ☐ konsiqnasiya yolu ilə ixrac
- ☐ təkrar ixrac (reeksport)
- ☐ kreditə ixrac,
- ☒ şəxslərin öz vəsaitləri hesabına ixrac

585 Gömrük işində hansı hallarda GMO-dan istifadə olunur?

- ☐ 10000 ABŞ dolları həddini aşan malların rəsmiləşdirilməsi zamanı
- ☐ Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən 50 kiloqramdan artıq malların rəsmiləşdirilməsi zamanı
- ☐ Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən 1000 ABŞ dollarına ekvivalent və ya 50 kiloqramdan artıq olmayan malların rəsmiləşdirilməsi zamanı
- ☐ Gömrük sərhəddindən kommersiya məqsədi ilə keçirilən mallar və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı
- ☒ Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, mal vahidinin və ya dəstinin dəyəri 1000 ABŞ dolları həddini aşan malların rəsmiləşdirilməsi zamanı

586 Xüsusi gömrük statistikasını hansı normativ-hüquqi akta əsasən aparılır?

- ☒ «Gömrük Komitəsinin Əsasnaməsi»
- ☐ AR Prezidentinin fərmanı
- ☐ Gömrük Məcəlləsi
- ☐ Mülki Məcəllə
- ☐ «Statistika haqqında» AR Qanunu

587 Dünyada ölkələr arasında integrasiya proseslərinin əsas formaları hansıdır?

- ☐ xarici iqtisadi siyasət konsepsiyası formasında
- ☐ Beynəlmilləşmə formasında;
- ☒ müqavilə və institusional formada;
- ☐ beynəlxalq iqtisadi əməkdaşlıq formasında;
- ☐ elmi-texniki tərəqqi formasında;

588 Aşağıdakılardan hansı gömrük sahəsində baş verən hüquq pozuntuları hesab edilir?

- ☐ inzibati, mülki, cinayət;
- ☒ cinayət, inzibati, intizam, maddi
- ☐ intizam, mülki, cinayət
- ☐ mülki, maddi, inzibati ;
- ☐ cinayət;

589 Dövlət mənafeyi baxımından gömrük orqanları hansı funksiyanı reallaşdırır?

- ☐ Nizamlayıcı və qoruyucu

- ☐ təşkilat daxili idarəçilik funksiya
- ☐ Hüquq normalarının icrası funksiyası;
- ☐ Daxili və xarici funksiyası;
- ☒ hüquq normalarının mühafizəsi;

590 Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları aşağıdakı fəaliyyəti həyata keçirir?

- ☐ məhkəmə nəzarəti
- ☐ sərəncamverici-tənzimləyici
- ☒ icraedici-sərəncamverici
- ☐ qanunverici
- ☐ icraedici-tənzimləyici

591 Aşağıdakılardan hansı gömrük hüquq mənbəyi hesab edilən hüquq norması formalaşdırma bilməz?

- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Baş Prokuroru
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti

592 Gömrük sisteminə daxil olmayan, lakin DGK-nin tabeliyində olan qurum

- ☐ Avtonəqliyyat gömrük idarəsi
- ☐ Enerji gömrük idarəsi
- ☐ Aksiz gömrük idarəsi
- ☐ Şirvan gömrük idarəsi
- ☒ Mühəqqəti saxlanma anbarı

593 Qeyri-dövlət tənzimlənməsi formalarına hansı aiddir?

- ☐ beynəlxalq müqavilələr;
- ☐ arbitraj təcrübəsi;
- ☐ beynəlxalq məhkəmələr
- ☐ ticarət ənənələri;
- ☒ ticarət ənənələri, məhkəmə və arbitraj təcrübələri;

594 Beynəlxalq resurs hüququna daxil deyil?

- ☐ investisiya resursları ilə əlaqədar münasibətlər
- ☐ enerji resursları ilə əlaqədar münasibətlər
- ☐ əmək resursları ilə əlaqədar münasibətlər
- ☐ maliyyə resursları ilə əlaqədar münasibətlər
- ☒ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər

595 Çərçivə hüququna hansı aiddir?

- ☐ investisiya resursları ilə əlaqədar münasibətlər
- ☐ enerji resursları ilə əlaqədar münasibətlər
- ☐ əmək resursları ilə əlaqədar münasibətlər
- ☐ maliyyə resursları ilə əlaqədar münasibətlər
- ☒ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər

596 Beynəlxalq iqtisadi hüququn subyektlərinə daxil deyil?

- ☒ beynəlxalq iqtisadi yardım
- ☐ transmilli korporasiyalar və maliyyə-sənaye qrupları
- ☐ beynəlxalq təşkilatlar
- ☐ dövlətlər

- ☐ müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri

597 Beynəlxalq iqtisadi hüququn prinsiplərinə aid deyil?

- ☐ peşəkarlıq və qanunildik
☐ elmilik
☐ aşkarlıq
☐ demokratik
☒ normativlik

598 Beynəlxalq iqtisadi hüququn mənbələrinə çoxtərəfli müqavilələrə aid deyil?

- ☒ Türkiyə müqaviləsi
☐ Hamburq qaydaları
☐ Vyana Konvensiyası
☐ Mərakeş paktı
☐ Seul Konvensiyası

599 Beynəlxalq hüquqda tətbiq olunan beynəlxalq hüquq prinsiplərinə aid deyil?

- ☒ qarşılıqlı faydalanma
☐ dövlət suverenliyinə hörmət
☐ dövlətlərin əməkdaşlığı
☐ xalqların öz müqəddaratını təyin etməsi və hüquq bərabərliyi
☐ zor tətbiq etməmək vəz orla qorxutmamaq

600 Beynəlxalq iqtisadi hüququn xüsusi prinsiplərinə aid deyil?

- ☒ insan hüquq və azadlıqlarına hörmət
☐ xarici iqtisadi əlaqələrin təşkili formalarının azad seçimi
☐ hüquqazidd iqtisadi məcburetməyə qadağa
☐ iqtisadi qeyri-diskriminasiya
☐ dövlətlərin öz təbii resursları və iqtisadi fəaliyyətləri üzərində suverenliyi

601 Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aiddir?

- ☒ MDB müqaviləsi
☐ dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri
☐ ticarət-iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr
☐ ümumi çərçivə xarakterli müqavilələr
☐ əməkdaşlığın konkret sahə və formalarını müəyyən edən müqavilələr

602 Beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri?

- ☐ tövsiyyəedici deyil
☐ real fəaliyyətlidir
☒ konvension xarakterlidir
☐ imperativ xarakterlidir
☐ məcburidir

603 İqtisadi qeyri-diskriminasiya prinsipi nədir?

- ☐ sərhədyanı ticarətdə, kabotaj gəmiçilik üçün güzəştlərin müəyyənləşdirilməsidir
☐ əlverişli şəraitin yaradılmasıdır
☐ xüsusi güzəştlərin verilməsidir
☒ dövlətlərə verilən hüququn ümumi şərtlərinin, bütün digər tərəfdaş dövlətlərə veriləndən pis olmaması
☐ inkişaf etməkdə olan və az inkişaf dövlətlərin xeyrinə gömrük prefensiyalarının müəyyən edilməsidir

604 Öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissələrinə daxil deyil?

- ☐ təbii resurslardan istifadəyə mane olmaq məqsədilə və ya digər etməyə qadağa, xarici investisiyalara və ya TMK-lar üçün güzəştli rejim veilməsinə məcbur etməyə qadağa qoyulması
- ☒ iqtisadi boykot müəyyənləşdirmə
- ☐ ilkin xammal istehsalçıların təşkilatlarda birləşməsi hüququ
- ☐ təbii resurslardan istifadəyə və müstəmləkəçilərin vurduğu ziyanın kompensasiya olunması hüququ
- ☐ əvəzin ödənilməsinə görə, xarici xüsusi mülkiyyətin milliləşdirilməsi hüququ

605 Fiziki şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatı na aşağıdakılar tətbiq edilir?

- ☐ Fiziki şəxs olan rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər.
- ☐ Yalnız birinci iki bənddə qeyd olunanlar
- ☐ Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara bilirlər.
- ☐ Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlər.
- ☒ bütün bəndlərdə qeyd olunanlar

606 Gömrük işi sahəsindəki aşağıdakı ictimai münasibət forması yoxdur?

- ☐ gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər
- ☐ gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər
- ☒ gömrük orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı münasibətlər
- ☐ gömrük rejiminin statusunu xarakterizə edən münasibətlər
- ☐ gömrük nəzarəti sahəsindəki münasibətlər

607 Gömrük hüququnun sisteminə daxildir?

- ☐ konstitusion və qanunvericilik hissə
- ☐ əsas və əlavə hissə
- ☒ ümumi və xüsusi hissə
- ☐ xüsusi və fərdi hissə
- ☐ məcəllə və qanun hissə

608 Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil?

- ☒ Bakı Baş Gömrük İdarəsinin qərarları
- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanı
- ☐ qanunlar
- ☐ konstitusiya
- ☐ Nazirlər Kabinetinin qərarları

609 Gömrük orqanlarında hansı müddət ərzində tənbeh edilmiş şəxs, yeni intizam tənbehi alınmırsa, tənbeh götürülür?

- ☐ növbəti 3 ay ərzində
- ☒ növbəti 6 ay ərzində
- ☐ növbəti 7 ay ərzində
- ☐ növbəti 10 ay ərzində
- ☐ növbəti 5 ay ərzində

610 Aşağıdakılardan hansı qaçaqmalçılıq (kontrabada) hesab olunmur?

- ☐ Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə yaşayan xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyalar

- ☒ ölkəyə təkrar ixrac rejimi altında gətirilən və qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş mallar
- ☐ silahlar, partladıcı qurğulur və onlar üçün döyüş sursatı (soyuq yivsiz ov silahları və onların patronlarından başqa)
- ☐ narkotik vasitələr, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı mallar
- ☐ nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammal

611 Beynəlxalq iqtisadi hüququn yaranma səbəbləri hansılardır?

- ☐ yalnız «a» və «b» bəndləri
- ☐ inkişaf etmiş ölkələrdə – dünya bazarında qabaqcıl fəaliyyət göstərən həm daxili, həm də xarici iqtisadi fəaliyyətə təsir göstərə bilən dövlətdaxili metodların möhkəmlənməsi
- ☐ müstəmləkəçilik sisteminin dağılması, sonra isə sosialist sisteminin dağılması
- ☐ sənaye inqilabları və onun əsasında elmi-texniki inqilabın baş verməsi
- ☒ «a», «b», «c» bəndləri

612 Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində aparıcı rola malikdir?

- ☐ Mülki hüquq
- ☒ Konstitusiyə hüququ
- ☐ Beynəlxalq xüsusi hüquq
- ☐ Beynəlxalq ümumi hüquq
- ☐ İnzibati hüquq

613 Xarici-iqtisadi razılaşmaların əsas tənzimləyicisi..?

- ☒ Mülki hüquqdur
- ☐ Konstitusiyə hüquqdur
- ☐ Beynəlxalq xüsusi hüquqdur
- ☐ Beynəlxalq ümumi hüquqdur
- ☐ İnzibati hüquqdur

614 Gömrük qaydalarının pozulmasına görə məsuliyyətdən azad etmənin prinsipləri hansı sənəddə verilib?

- ☐ «Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»
- ☒ Gömrük Məcəlləsi
- ☐ İnzibati Xətalər Məcəlləsi
- ☐ Cinayət Məcəlləsi
- ☐ «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»

615 Gömrük anbarının ərazisi:

- ☐ Xarici ərazidir
- ☒ Gömrük nəzarəti zonasıdır
- ☐ Gömrük ərazisindən kənar zonadır
- ☐ Gömrük ərazisidir
- ☐ Sərbəst anbarın ərazisidir

616 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin səlahiyyətinə daxil deyil?

- ☐ iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
- ☐ haqsız rəqabətin aradan qaldırılması
- ☐ investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi
- ☐ sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
- ☒ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması

617 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi...?

- ☐ Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

- ☐ Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☒ Azərbaycan Respublikasının gömrük siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

618 Hansılar AR Dövlət Gömrük xidmətinin prinsipləri deyil?

- ☐ cavabdehlilik
- ☐ aşkarlıq
- ☐ məsuliyyət
- ☐ demokratiklik
- ☒ intizamlılıq

619 Rüsumsuz ticarət mağazası hansı şəxslər tərəfindən təsis oluna bilər?

- ☐ Sərhəd qonşu dövlətlərin vətəndaşları
- ☐ Xarici ölkələrin hüquqi şəxsləri
- ☒ Azərbaycan respublikasının hüquqi və fiziki şəxsləri
- ☐ İstənilən şəxslər
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri

620 Gömrük işinin hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə olmalıdır ki..?

- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun
- ☒ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun

621 Gömrük dəyərinin təyin edilməsinin IV və V üsullarının tətbiqi şərtləri

- ☐ Mallar humanitar məqsədlər üçün gətirildikdə
- ☐ Malların qiyməti 500 min ABŞ dollarından çox 1 mln ABŞ dollarından az olduqda
- ☒ Əvvəlki üsulların tətbiqi mümkün olduqda
- ☐ Malların tərkibində radiasiya aşkar edildikdə
- ☐ Malların sığortası olmadıqda

622 Gömrük dəyərinin təyin edilməsinin VI üsulunun tətbiqi şərtləri

- ☐ Mallar Afrika qitəsindən gətirildikdə.
- ☐ Gətirilən mallar karbohidrogen ehtiyatların istisman üçün nəzərdə tutulduqda
- ☐ Gətirilən mallara qurğu və avadanlıqlar olduqda
- ☐ Malların qiyməti bir mln ABŞ dollarından çox olduqda
- ☒ Əvvəlki beş üsulun tətbiqi mümkün olmadıqda

623 Bəynəlxalq alqı-satqı kontraktında istifadə olunmaya qiymət növü hansıdır?

- ☐ Müqavilə qiyməti
- ☐ Oynaq (mütəhərrik) qiyməti
- ☐ Möhkəm (dəyişməz) qiyməti
- ☒ Bazis qiyməti
- ☐ Dəyişkən (qərsız) qiymət

624 Gömrük anbarı rejimi altında yerləşdirilmiş mallarla aparıla bilən əməliyyatlar:

- ☐ Malların satışa hazırlıq əməliyyatları

- ☐ Mühafizə xarakterli yağlamaların apanması
- ☐ Malların qorunmasını təmin edən əməliyyatlar
- ☒ Anbarda saxlanılan mallarla qanunvericilikdə müəyyən edilən qaydada təkrar emal əməliyyatları
- ☐ Malların daşınması üzrə əməliyyatlar

625 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi...?

- ☐ Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☒ öz sahəsi üzrə iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

626 Gömrük hüququ nun əsasını nə təşkil edir?

- ☐ inzibati və cinayət hüquq normaları
- ☐ gömrük orqanlarının hüquqi sənədləri
- ☐ gömrük qanunları
- ☒ gömrük hüquq normaları

627 Hansı şərtlər daxilində dövlət müqavilə münasibətlərində iştirak edir?

- ☐ müqavilənin bağlanması təşəbbüsü dövlətə aid olduqda
- ☒ dövlət maraqlarına uyğun gəldikdə;
- ☐ dövlətin xarici iqtisadi əlaqələrinin hüquqi rejimi müəyyən edildikdə;
- ☐ beynəlxalq hüquq normalarına uyğun olduqda;
- ☐ Beynəlxalq ticarət ənənələrinə uyğun gəldikdə;

628 Inzibati, mülki və digər hüquq sahələrinin normalarına riayət edilməsi gömrük orqanlarının hansı fəaliyyəti ilə əlaqədardır?

- ☐ digər dövlət təşkilatları ilə əlaqəli fəaliyyət
- ☐ gömrük orqanlarının fəaliyyəti;
- ☒ hüquq-mühafizə fəaliyyəti;
- ☐ Daxili-iqtisadi fəaliyyət;
- ☐ təşkilatdaxili idarəçilik fəaliyyət;

629 YGB-də hansı məlumatlar açıqlanmır?

- ☐ malın çəkisi
- ☒ malın çeşidi
- ☐ malın adı
- ☐ XİF MN-a görə malın kodu
- ☐ gömrük rejimi

630 Rezident və qeyri rezidentlər tərəfindən 10000 ABŞ dolları ekvivalentində valyuta sərvətlərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi zamanı hansı qaydada rəsmiləşdirilmə aparılır?

- ☐ Pulu şəxsin hesabına köçürməklə
- ☐ «Gömrük bəyannaməsi» və Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında «Bank arayışı»
- ☐ «Gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi»
- ☐ «Gömrük bəyannaməsi», geri qaytarılma barədə «Öhdəlik»
- ☒ «Gömrük bəyannaməsi»

631 Karantin nəzarət obyektı deyil

- ☐ Yeyinti xarakterli ətriyyat
- ☐ Bitki mənşəli idxal mallarının saxlandığı anbarlar
- ☐ Texniki taxıl
- ☐ Tara
- ☒ Açıqlıq məhsulları

632 Fiziki şəxslər tərəfindən gömrük sərhəddindən müvəqqəti keçirilən mallar hansı qaydada rəsmiləşdirilir?

- ☐ Malların siyahısı götürülməklə
- ☒ 1 nüsxədən ibarət sənədin bəyannaməsi, 2 nüsxədən ibarət öhdəlik
- ☐ 2 nüsxədən ibarət baxış aktı və 1 nüsxədən ibarət sənədin bəyannaməsi
- ☐ 1 nüsxədən ibarət sənədin bəyannaməsi və 2 nüsxədən ibarət iltizam doldurulmaqla
- ☐ 2 nüsxədən ibarət öhdəlik, 2 nüsxədən ibarət baxış aktı

633 GA-4 gömrük orqanları tərəfindən hansı hallarda istifadə olunur?

- ☐ Xarici vətəndaşların idxal etdiyi malların dəyəri yüksək olduqda
- ☒ Azərbaycan Respublikasından aparılarkən qoyulmuş qadağalar və məhdudiyyətlər səbəbindən buraxılmayan valyuta, istiqraz vərəqləri, lotereya biletləri, qiymətli metallar və daşlar, zərgərlik və inəşət əşyaları, mülkiyyət sənədlərinin saxlanıcı üçün
- ☐ Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilən və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük nəzarəti altında daşınması üçün
- ☐ gömrük sərhəddindən keçirilən və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsi başa çatana qədər gömrük nəzarəti altında saxlanıcı üçün
- ☐ Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan valyuta (inanat), valyuta ilə ödəniş sənədləri, lotereya biletlərinin

634 Azərbaycan Respublikası ərazisinə fiziki şəxslər tərəfindən hansı nəqliyyat vasitələri müvəqqəti olaraq gətirilə bilər?

- ☐ Minik avtomobilləri
- ☒ xarici dövlətdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələri, geriye aparılmaq şərtlə
- ☐ xarici dövlətdə daimi qeydiyyatda olmayan avtonəqliyyat vasitələri, geriye aparılmaq şərtlə
- ☐ yalnız 8703 mal qrupuna məxsus olan avtonəqliyyat vasitələri, geriye aparılmamaq şərtlə
- ☐ 8701, 8702, 8703, 8704, 8705 mal qrupuna məxsus olan avtonəqliyyat vasitələri, geriye aparılmaq şərtlə

635 Müvəqqəti idxal rejimində rəsmiləşdirilmiş malların geriye qaytarılması zamanı eyniləşdirilmə aparılırmı, aparılırsa hansı qaydada aparılır?

- ☐ Aparılmır
- ☐ Əvvəlki müvəqqəti idxal YGB-si əsas götürülməklə malların ixracı həyata keçirilir
- ☒ Gömrük baxışı keçirildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra geriye qaytarılan malların ixrac rejimində rəsmiləşdirilməsi həyata keçirilir
- ☐ Mallar qanunvericiliyin tələbinə uyğun olaraq yalnız ixrac rejimində rəsmiləşdirilməklə buraxılır
- ☐ Eyniləşdirilmə aparılmadan geriye qaytarılan malların ixracı həyata keçirilir

636 Gömrük nəzarəti üçün tələb olunan sənədlər qrupu aşağıdakı bəndlərdən hansında düzgün göstərilmişdir?

- ☐ YGB, Nəqliyyat sənədləri
- ☐ Gömrük qanunvericiliyinə dair sənədlər, Hesab-faktura, yol nəqliyyat qaiməsi, YGB
- ☐ Gömrük sənədləri, Ödəniş tapşırığı, Müvafiq dövlət orqanlarının icazə sənədləri, Nəqliyyat sənədləri
- ☐ Bank sənədləri, Gömrük sənədləri, Nəqliyyat sənədləri
- ☒ Ticarət sənədləri, Nəqliyyat sənədləri, Gömrük sənədləri, Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər

637 Qısa bəyannamə nədir

- ☐ Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirildikdən sonra qısa bəyannamə tətbiq edib bilər
- ☐ Mallar və nəqliyyat vasitələri üzrə əsas gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə tətbiq edilə bilər

- ☐ Mallar və nəqliyyat vasitələri gömrük anbarı gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edilə bilər
- ☐ Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanma anbarına yerləşdiribnədək qısa bəyannamə tətbiq edib bilər
- ☒ Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdiriləndə qısa bəyannamə tətbiq edib bilər

638 Daşınma cədvəli hansı məqsədlə tərtib olunur?

- ☐ Malların sayını bilmək üçün
- ☒ Respublikamızın ərazisinə gətirilən yüklərin gömrük nəzarəti altında təyinat gömrük orqanına çatdırılmasını təmin etmək məqsədilə
- ☐ İdxal - ixrac olunau mal və nəqliyyat vasitələrinə gömrük nəzarətini təmin etmək məqsədilə
- ☐ Tranzit daşınan yüklərə gömrük nəzarətinin təmin edilməsi məqsədilə
- ☐ Daxili gömrük orqanında ixrac rejiminə uyğun olaraq rəsmiləşdirilən malın çıxış gömrük orqanına çatdırılmasını təmin etmək məqsədilə

639 Malların məhv edilməsi zamanı yaranmış tullantılar üzərində hansı əməliyyatlar həyata keçirilir?

- ☐ Tullantılar kimyəvi cəhətdən verilir
- ☐ Yaranmış tullantılar yararsız hala salınaraq malın sahibinə verilir
- ☐ Yaranmış tullantılar malın sahibinə təqdim olunur
- ☒ Gömrük nəzarətində olan xarici mal kimi müvafiq gömrük rejimini altında yerləşdirilməli
- ☐ Malın sahibi tərəfindən digər şəxslərə satılır

640 Müvəqqəti ixrac rejimi altında rəsmiləşdirilmiş mallar üçün müəyyən edilmiş qeydiyyat müddəti başa çatdıqda həmin malların sahibi tərəfindən hansı qaydalara riayət olunmalıdır?

- ☐ Mal təcili geri qaytarılmalıdır
- ☐ Mallar geri qaytarılmalı və qanunvericilikdə müəyyən olunmuş qaydada həmin mallara dair bütün gömrük rüsum və vergiləri ödənilməli
- ☒ Rəsmiləşdirmə gömrük orqanına təqdim olunmuş öhdəlik üzrə mallar geri qaytarılmalı və ya gömrük orqanının icazəsi ilə ixrac gömrük rejimi altında rəsmiləşdirilməli
- ☐ Mallar yalnız geri qaytarılmalı və idxal rejimi altında rəsmiləşdirilməli
- ☐ Mal təcili satılmalıdır

641 Gömrük rejimi nədir?

- ☐ Gömrük rejimi -gömrük tənzimləmə mexanizminin əsasıdır
- ☐ Malların gömrük nəzarəti altına salınması və onun müddəalarına riayət olunması
- ☒ Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən malların məcmusu
- ☐ Malların gömrük rəsmiləşdirilməsinə qəbul olunması
- ☐ Gömrük rejimi - gömrük nəzarətidir

642 Dövlət Gömrük Komitəsi səlahiyyətinə daxildir

- ☐ iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
- ☐ haqsız rəqabətin aradan qaldırılması
- ☐ investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi
- ☐ sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
- ☒ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması

643 Gömrük orqanların xarakterinə görə necə orqandır?

- ☐ inzibati-idarəetmə orqanıdır
- ☒ hüquq-mühafizə orqanıdır
- ☐ hüquq orqanıdır
- ☐ dövlət orqanıdır
- ☐ inzibati-hüquq orqanıdır

644 Gömrük hüququnda inzibati-hüquqi münasibətləri hansı şəkildə formalaşır?

- ☐ kompleks
- ☐ şaquli
- ☒ üfiqi-şaquli
- ☐ üfiqi
- ☐ blok

645 Gömrük hüquq münasibətləri xarakterinə görə hansı münasibətlərə yaxındır?

- ☐ ictimai
- ☐ ictimai-hüquqi
- ☐ iqtisadi-hüquqi
- ☒ inzibati-hüquqi
- ☐ hüquqi

646 Gömrük sistemində təsir foramasına görə hansı metodlar tətbiq edilir?

- ☐ Normalaşdırma metodu
- ☐ Birbaşa təsir metodları
- ☐ Birbaşa və dolaylı təsir metodları, normalaşdırma metodları
- ☒ Birbaşa və təsir metodları
- ☐ Dolaylı təsir metodları

647 Aşağıdakılardan hansı gömrük hüquq normalarının şərti qruplarına aid deyil?

- ☐ A), B) bəndləri
- ☒ məcbureddici
- ☐ icraedici
- ☐ qadağaedici
- ☐ hüquqverici

648 Aşağıdakılardan hansı gömrük hüquq normasının strukturuna aid deyil?

- ☐ hipoteza
- ☒ inzibati
- ☐ dispozisiya
- ☐ sanksiya
- ☐ heç biri

649 Gömrük hüququ nun mənbələrini nə təşkil edir?

- ☐ Dövlət Gömrük Komitəsinin sənədləri
- ☐ məcəllə və qanunlar
- ☐ qanunlar
- ☐ məcəllələr
- ☒ nomativ hüquqi aktlar

650 Azərbaycan Respublikasının gömrük sərhəddi dedikdə nə başa düşülür?

- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinin həddləri
- ☐ Azərbaycan Respublikasının gömrük ərazisinin həddləri, həmçinin gömrük zonalarının və sərbəst anbarların perimetrləri
- ☐ Azərbaycan Respublikasının Ermənistanla sərhəd olan hissəsindən başqa bütün sərhədləri
- ☒ Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların üzərindəki hava məkanı
- ☐ Gömrük nəzarəti aparılan ərazi

651 Gömrük hüququ nun predmetinə hansı sahələr daxil deyil?

- ☐ inzibati hüquq
- ☒ əmlak hüququ

- ☐ cinayət hüququ
- ☐ konstitusiya hüququ
- ☐ mülki hüquq

652 Öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissələrinə daxil deyil?

- ☐ öz xalqının, bütün vətəndaşların iqtisadi inkişafı hüququ;
- ☐ idxal-ixrac, valyuta və digər xarici-iqtisadi əməliyyatlar üzərində dövlət nəzarəti hüququ
- ☐ TMK-nın fəaliyyətinə, investisiyalara nəzarət və tənzimlənməsi də daxil olmaqla təbii resursların və iqtisadi fəaliyyətin üzərində səmərəli nəzarət etmə hüququ
- ☐ təbii sərvətlərə azad sahiblik etmək, sərəncam vermək, istismar etmək, öz iqtisadi fəaliyyətlərində müstəqillik hüququ;
- ☒ gömrük rüsumları münasibətlərində bu və ya digər dövlət və ya dövlər qrupu arasında ticarət güzəştlərini nəzərdə tutur;

653 Hüquqazidd iqtisadi məcburetməyə aid deyil?

- ☒ beynəlxalq müqavilələrdə əks olunan konkret xüsusi razılaşmalar
- ☐ embarqo
- ☐ iqtisadi boykot
- ☐ iqtisadi blokada
- ☐ gəmilərin saxlanması (həbsi) və aktivlərin dondurulması

654 Beynəlxalq iqtisadi hüququn alt sisteminin hansında dövlət maliyyə məsuliyyəti daşımır?

- ☐ beynəlxalq investisiya hüququ
- ☐ beynəlxalq gömrük hüququ
- ☐ beynəlxalq nəqliyyat hüququ
- ☒ beynəlxalq ticarət hüququ
- ☐ beynəlxalq lizinq hüququ

655 Aşağıdakılardan hansılar inteqrsiyanın müqavilə-institusional formasına aid deyil?

- ☒ müvafiq beynəlxalq təşkilatlarda birləşmə;
- ☐ iqtisadi birlik;
- ☐ gömrük birliyi;
- ☐ azad ticarət zonası;
- ☐ vahid iqtisadi məkan;

656 Beynəlxalq iqtisadi hüququn transformasiyasında (yaranmasında) dominant hansı götürülür?

- ☐ beynəlmiləşmə və qloballaşma
- ☐ beynəlxalq maliyyə-kredit əlaqələri
- ☐ beynəlxalq miqrasiya
- ☒ ticarət-siyasi əlaqələr
- ☐ beynəlxalq nəqliyyat əlaqələri

657 Aşağıdakılardan hansı gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinə aid deyil?

- ☐ əməliyyat- axtarış
- ☐ cinayət- prosessual
- ☐ cinayət- hüquqi
- ☐ inzibati- prosessual
- ☒ mülki-prosessual

658 Azərbaycan Respublikasının gömrük orqanları dövlət idarəetmə siseminə daxil olan icra hakimiyyəti orqanı olmaqla...?

- ☐ tənzimləmə orqanıdır

- ☐ idarəetmə orqanıdır
- ☒ hüquq mühafizə orqanıdır
- ☐ əlaqələndirmə orqanıdır
- ☐ hüquqyaratma orqanıdır

659 Gömrük orqanlarında xidmət haqqında əsasnaməyə əsasən aşağıdakı intizam tənbehi tədbiri tətbiq edilə bilməz?

- ☐ 6 ay müdətində aşağı vəzifəyə keçirilmə
- ☐ gömrük orqanlarında xidmətinə xitam vermə
- ☒ azadlıqdan məhrumetmə
- ☐ sonuncu xəbərdarlıqla şiddətli töhmət
- ☐ xüsusi rütbənin bir pillə aşağı salınması

660 Gömrük işi sahəsində baş verən hüquq pozulmalarına görə qanunvericiliyə uyğun olaraq aşağıdakı məsuliyyət növü tətbiq edilmir?

- ☐ intizam məsuliyyəti
- ☐ inzibati məsuliyyət
- ☒ prosessual məsuliyyət
- ☐ cinayət məsuliyyəti
- ☐ intizam məsuliyyəti

661 Aşağıdakılardan hansı gömrük orqanlarının əsas funksiyası deyil?

- ☐ ticarət-iqtisadi münasibətlərdə gömrük tənimləməsi vasitələrini tətbiq etmək
- ☐ xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparmaq
- ☐ Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq
- ☐ öz səlahiyyəti daxilində respublikanın iqtisadi təhlükəsizliyini təmin etmək
- ☒ ölkəni istənilən xarici müdaxilədən qorumaq

662 Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği nə qədərdən artıq olanda valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidir?

- ☐ 40 min ABŞ dolları
- ☐ 20 min ABŞ dolları
- ☐ 10 min ABŞ dolları
- ☒ 50 min ABŞ dolları
- ☐ 30 min ABŞ dolları

663 Aşağıdakılardan hansı mənbələri içərisində əsas hesab olunur

- ☐ Dövlət büdcəsi
- ☐ Antiinhisar qanunvericiliyi
- ☒ Azərbaycan Respublikasının Kontitusiyası
- ☐ Rəqabət məəcəlləsi
- ☐ Mülki məəcəllə

664 Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil?

- ☐ yerli icra hakimiyyəti orqanı
- ☐ mərkəzi icra hakimiyyəti orqanı
- ☐ ali icra hakimiyyəti orqanı
- ☒ yerli özünüidarəetmə orqanı
- ☐ yuxarı icra hakimiyyəti orqanı

665 İqtisadiyyatın hüquqi tənzimlənməsinin mənbələri formalaşır...?

- ☐ beynəlxalq təşkilatlara üzv olduqda
- ☐ dövlətin yaranması zamanı
- ☐ iqtisadi sistem transformasiya edildikdə
- ☐ valyuta əməkdaşlığında
- ☒ dövlət orqanlarının hüquqyaratma fəaliyyəti nəticəsində

666 Konstitusiyaya əsasən əmək haqqı az ola bilməz?

- ☒ dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
- ☐ dövlətin müəyyənləşdirdiyi minimum pensiya miqdarından
- ☐ dövlətin müəyyənləşdirdiyi maksimum əmək haqqı miqdarından
- ☐ dövlətin müəyyənləşdirdiyi yaşayış minimumundan
- ☐ dövlətin müəyyənləşdirdiyi ehtiyac meyarından

667 Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...?

- ☐ təngədir
- ☐ qəpikdir
- ☐ rubldur
- ☒ manatdır
- ☐ dollardır

668 ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

- ☐ hüquqi adət
- ☒ normativ-hüquqi akt
- ☐ məhkəmə presedenti
- ☐ normativ məzmunlu müqavilə
- ☐ konsolidasiya

669 Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- ☐ prezidentin fərmanları
- ☒ qanunlar
- ☐ nazirliklərin normativ aktları
- ☐ idarələrin normativ aktları
- ☐ hökumətin qərarları

670 Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbəşinə və başqaları ilə birlikdə fəaliyyəti necə təsbit olunub

- ☐ «Azad rəqabət hüququ»
- ☒ «Azad sahibkarlıq hüququ»
- ☐ «Azad biznes hüququ»
- ☐ «Azad kommersiya hüququ»
- ☐ «Azad mülkiyyət hüququ»

671 Azərbaycan Respublikasında bələdiyyələrin aşağıdakı səlahiyyəti yoxdur?

- ☐ yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi
- ☒ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi
- ☐ yerli vergilərin və ödənişlərin müəyyən edilməsi
- ☐ yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi
- ☐ yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi

672 Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən, habelə zərurət yarandıqda onların aktlarını ləğv edən dövlət qurumu hansıdır?

- ☐ Azərbaycan Respublikası Milli Məclisi
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
- ☐ Azərbaycan Respublikası Prokurorluğu
- ☐ Azərbaycan Respublikası Ali Məhkəməsi

673 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aşağıdakı səlahiyyəti yoxdur?

- ☐ dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
- ☐ Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir
- ☐ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir
- ☐ dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
- ☒ xarici siyasətin istiqamətini müəyyən etmək

674 Konstitusiyaya əsasən işsizlərin...

- ☐ heç bir hüququ yoxdur
- ☐ dövlətdən əmək haqqı almaq hüququ vardır
- ☒ dövlətdən sosial müavinət almaq hüququ vardır
- ☐ dövlətdən sosial sığorta almaq hüququ vardır
- ☐ dövlətdən iş almaq hüququ vardır

675 Konstitusiyaya əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız aşağıdakı halda yol verilə bilər

- ☐ dövlət mülkiyyətinə daxil edilməklə
- ☐ Torpaq məcəlləsində təsbit olunmaqla
- ☐ bələdiyyə mülkiyyətinə verilməklə
- ☐ bazar mexanizminin müəyyən etdiyi qaydada
- ☒ qabaqcadan onun dəyəri ədalətli ödənilməklə

676 Konstitusiyaya əsasən...?

- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş
- ☐ Heç kəs dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan gömrük ödənişləri ödəməyə
- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan əlavə dəyər vergisi ödəməyə
- ☒ Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş

677 Konstitusiyanın İqtisadi inkişaf və dövlət adlanan maddəsində iqtisadiyyatda prinsipial əhəmiyyətə malik olan hansı məsələ öz hüquqi həllini tapmışdır

- ☐ iqtisadi inkişafın dövlət mülkiyyətinə əsaslanması
- ☒ iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması
- ☐ iqtisadi inkişafın davamlılığının təmin olunması
- ☐ iqtisadi inkişafın müxtəlif regionlara əsaslanması
- ☐ iqtisadi inkişafın sosial siyasətə əsaslanması

678 Konstitusiyanın hansı maddəsində respublikamızda iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması təsbit olunmuşdur

- ☐ «Sosial hüquqlar»
- ☐ «Siyasi hakimiyyət»
- ☐ «Dövlət quruluşu»
- ☐ İqtisadi siyasət orqanları»
- ☒ İqtisadi inkişaf və dövlət»

679 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxil deyil?

- ☐ iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
- ☒ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması
- ☐ sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
- ☐ investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi
- ☐ haqsız rəqabətin aradan qaldırılması

680 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

- ☐ Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata
- ☐ Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata
- ☒ Azərbaycan Respublikasının iqtisadi siyasətini işləyib hazırlayan və həyata
- ☐ Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata
- ☐ Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata

681 Dövlət idarəetmə orqanlarının icraedicilik fəaliyyəti ifadə olunur?

- ☐ beynəlxalq öhdəliklərin icrasında
- ☐ öz iradələrindən irəli gələn tələblərin icrasında
- ☒ normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında
- ☐ məhkəmələrin göstərişlərinin icrasında
- ☐ parlament hakimiyyətinin tətbiqində

682 Mülki Məcəllənin 1078-ci maddəsinə əsasən qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşakar iştirakçısı nə adlanır?

- ☐ əmlakçı
- ☐ təşkilatçı
- ☒ idarəçi
- ☐ oyunçu
- ☐ tədarükçü

683 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı na əsasın, qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti hansı dövlət qurumunun xüsusi razılığı (lisenziyası) ilə həyata keçirilir?

- ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Milli Məclisi
- ☒ Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

684 Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, prokuror və ya müstəntiqin məşğul ola biləcəyi fəaliyyətlə bağlı deyilənlərdən hansı yanlışıdır?

- ☐ prokuror və ya müstəntiq təyinatlı vəzifələr tuta bilməz,
- ☐ prokuror və ya müstəntiq heç bir seçkili vəzifələr tuta bilməz
- ☐ prokuror və ya müstəntiq kommersiya və digər ödənilişli fəaliyyətlə məşğul ola bilməz
- ☐ prokuror və ya müstəntiq heç bir sahibkarlıq fəaliyyətilə məşğul ola bilməz
- ☒ prokuror və ya müstəntiq elmi, pedaqoji və yaradıcılıq fəaliyyətilə məşğul ola bilməz

685 Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) neçə faizindən çox olmamalıdır?

- ☐ 33%
- ☐ 25%
- ☐ 75%
- ☐ 51%
- ☒ 50%

686 İstehsal kooperativi nədir?

- ☐ Qeyri-kommersiya təşkilatıdır
- ☒ Kommersiya təşkilatıdır
- ☐ İctimai birlikdir
- ☐ Partiyadır
- ☐ İctimai hərəkətdir

687 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansı aid edilir?

- ☐ valyuta birjası;
- ☐ əmtəə birjası;
- ☐ lizinq fəaliyyəti;
- ☒ klirinq fəaliyyəti;
- ☐ sığorta fəaliyyəti;

688 Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılardan hansı aid edilmir?

- ☐ depozitar fəaliyyəti;
- ☒ lizinq fəaliyyəti;
- ☐ diler fəaliyyəti;
- ☐ qiymətli kağızların idarə olunması üzrə fəaliyyət;
- ☐ klirinq fəaliyyəti;

689 Hansılar səhmin növlərinə aid deyil? 1. korporativ 2. adi 3. dövlət 4. bələdiyyə 5. İmtiyazlı

- ☐ 1,3,5
- ☐ 1,2,5
- ☐ 3,4,5
- ☒ 1,3,4
- ☐ 2,3,4

690 Qeyri-kommersiya təşkilatlarının bir növü olan hüquqi şəxslərin ittifaqlarının anlayışı və əlamətləri Mülki Məcəllənin hansı maddəsində öz əksini tapmışdır?

- ☒ MM-in 117-ci maddəsində
- ☐ MM-in 11-ci maddəsində
- ☐ MM-in 61-ci maddəsində
- ☐ MM-in 97-ci maddəsində
- ☐ MM-in 111-ci maddəsində

691 Fondun ləğvi haqqında qərarı aşağıdakı orqanlardan hansı qəbul edə bilər?

- ☐ maraqlı şəxslərin ərizəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☒ maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə
- ☐ maraqlı şəxslərin ərizəsinə əsasən Fondun Himayəçilik Şurası
- ☐ maraqlı şəxslərin ərizəsinə əsasən fondun prezidenti
- ☐ maraqlı şəxslərin ərizəsinə əsasən fondun idarə heyəti

692 İctimai birliklərin əmlakı hansı mənbədən formalaşa bilməz

- ☐ malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar
- ☐ təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
- ☒ ictimai birliklərin yerləşdiyi ərazinin bələdiyyə orqanlarının yığdığı yerli vergilərdən
- ☐ öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
- ☐ səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər

693 Transmilli maliyyə-sənaye qruplarının anlayışı Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikası qanununun hansı maddəsinə verilmişdir?

- ☒ 5-ci
- ☐ 3-cü
- ☐ 13-cü
- ☐ 11-ci
- ☐ 7-ci

694 Maliyyə-sənaye qrupunun fəaliyyətinin idarə olunması ilə bağlı məsələlər Maliyyə-sənaye qrupları haqqında qanunun hansı maddələrində öz əksini tapmışdır?

- ☐ 8-9-cu
- ☐ 6-7-ci
- ☐ 13-14-cü
- ☐ 3-4-cü
- ☒ 11-12-ci

695 Maliyyə-sənaye qrupu iştirakçılarının məsuliyyəti ilə bağlı məsələlər Maliyyə-sənaye qrupları haqqında qanunun hansı maddəsində öz əksini tapmışdır?

- ☒ Maddə 15
- ☐ Maddə 11
- ☐ Maddə 12
- ☐ Maddə 13
- ☐ Maddə 14

696 Təsərrüfat ortaqlıqları hansı formalarda yaradıla bilər?

- ☐ tam və törəmə ortaqlıq
- ☐ məhdud məsuliyyətli və əlavə məsuliyyətli ortaqlıq
- ☐ tam və qapalı ortaqlıq
- ☐ açıq və qapalı ortaqlıq
- ☒ tam və kommandit ortaqlıq

697 Qapalı tipli səhmdar cəmiyyətinin təsis zamanı səhmlərin nominal dəyərinin neçə faizi ödənildikdə abunə baş tutmuş hesab olunur?

- ☒ 50%
- ☐ 10%
- ☐ 20%
- ☐ 30%
- ☐ 40%

698 Səhmlərin yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan kommersiya müəssisəsi necə adlanır?

- ☒ qapalı səhmdar cəmiyyəti
- ☐ əlavə məsuliyyətli cəmiyyət
- ☐ kommandit ortaqlıq
- ☐ açıq səhmdar cəmiyyəti
- ☐ məhdud məsuliyyətli cəmiyyət